

3312y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 3312Y Sosial sahələrin iqtisadiyyatı

1 Maddi nemətlərin təkrar istehsalı prosesində sosial sfera həyata keçirir

- Sosial sferanın sahələrinin fəaliyyətidir
- Sosial sferanın sahələrinin fəaliyyəti, sosial və iqtisadi vəzifələrin icrası ilə bağlıdır.
- Sosial sferada resursların təkrar istehsalının ən vacib xüsusiyyətlərindən biri onun təkrar istehsalın resurs tutumlu olmasıdır.
- Tədavül və istehsal məhsulunun bölünməsi funksiyalarını
- Sosial sferanın dinamizminin ən mühüm amili elmi texniki tərəqqidir.

2 Sosial sferada nə zaman iqtisadi artım formalaşır

- Sahələr bir-biri ilə mahiyyətcə və məzmunca bağlı olub, səmərəli əlaqə formasında təşkil olunduqda
- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğunu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək
- Əhalinin sosial subyekt kimi tələbatının öyrənilməsi və onun həyat səviyyəsinin yüksəldilməsi
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaranan maddi və xidmət sferasını inkişaf etdirmək, əhalinin tələbatına uyğun istehsal, istehlak, bölgü, mübadilə proseslərini və əsas növlərini yaratmaq
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir

3 Sosial sahələr mahiyyət etibarı ilə nəyə xidmət edir

- Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaranan maddi və xidmət sferasını inkişaf etdirmək, əhalinin tələbatına uyğun istehsal, istehlak, bölgü
- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğunu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək
- Əhalinin sosial subyekt kimi tələbatının öyrənilməsi və onun həyat səviyyəsinin yüksəldilməsi
- Sahələr bir-biri ilə mahiyyətcə və məzmunca bağlı olub, səmərəli əlaqə formasında təşkil olunduqda
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir

4 Müasir şəraitdə iqtisadi və sosial inkişafın əsas istiqamətlərinə daxildir

- Əhalinin sosial subyekt kimi tələbatının öyrənilməsi və onun həyat səviyyəsinin yüksəldilməsi
- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğunu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir
- Sahələr bir-biri ilə mahiyyətcə və məzmunca bağlı olub, səmərəli əlaqə formasında təşkil olunduqda
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaranan maddi və xidmət sferasını inkişaf etdirmək, əhalinin tələbatına uyğun istehsal, istehlak, bölgü

5 Sosial sfera insanlar arasında hansı münasibətləri formalaşdırır

- İstehsal və istehlakın səmərəli əlaqə formasında təşkil olunduqda
- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğunu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək
- Bölgü, istehsal və istehlak
- Sahələr bir-biri ilə mahiyyətcə və məzmunca bağlı olub, səmərəli əlaqə formasında təşkil olunduqda
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir

6 Sosial sahələrin əsas məqsədlərinə aiddir

- Sahələr bir-biri ilə mahiyyətcə və məzmunca bağlı olub, səmərəli əlaqə formasında təşkil olunduqda
- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğunu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək

- Bölgü, istehsal və istehlak
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaranan maddi və xidmət sferasını inkişaf etdirmək, əhalinin tələbatına uyğun istehsal, istehlak, bölgü, mübadilə proseslərini və əsas növlərini yaratmaq
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir

7 Sosial proslərin əlaqə və asılılıqlarının aşkar edilməsi üçün aparılan qruplaşdırma necə adlanır

- Mürəkkəb
- Analitik
- Quruluş
- Tipik
- Sadə

8 Maddi rifah və onun əsas xüsusiyyətləri anlayışına aiddir

- kənd təsərrüfatı məhsulu
- sənaye məhsulunun həcmi
- Ümumi Daxili Məhsulun artımı
- tələbatın ödənilmə dərəcəsi, istehlak səviyyəsi, onun quruluşu
- ticarət dövriyyəsi

9 Sosial sferanın əsas vəsaitlərinin dinamikasına aiddir

- Sosial sferanın sahələrinin fəaliyyətidir
- Sosial sferanın sahələrinin fəaliyyəti, sosial və iqtisadi vəzifələrin icrası ilə bağlıdır.
- Sosial sferada resursların təkrar istehsalının ən vacib xüsusiyyətlərindən biri onun təkrar istehsalın resurs tutumlu olmasıdır
- Sosial sahələrə cəlb olunan resursların daimi artan həcmi, ictimai təkra istehsalda iqtisadi əlaqələrinin inkişaf dinamikasına, maddi və maliyyələrin istiqamətlənməsinə təsir edir.
- Sosial sferanın dinamizminin ən mühüm amili elmi texniki tərəqqidir.

10 Sosial sferanın integrasiya potensialına daxildir

- Nəqliyyat və rabitə infrastrukturları
- Yanacaq resursları və s.
- Əmək ehtiyatları, onların cins, yaş və peşə tərkibləri
- Təbii resurslar
- Elmi texniki tərəqqinin inkişafı

11 Sosial sferanın sahələrində əsas fondlar, onların təkrar istehsalı hansı mənbələr hesabına maliyyələşdirilir

- Korporasiyaların vəsaitləri hesabına maliyyələşdirilən assosiativ fondlar
- Xeyriyyə fondları
- Büdcədən kənar sferada olan fondlar
- Büdcə vəsaitləri hesabına olan fondlar
- Bir və bir neçə fiziki şəxs, ailə tərəfindən təşkil olunan və maliyyələşdirilən müstəqil fondlar

12 Aşağıdakılardan hansı sosial sferanın əsas istiqamətlərinə aiddir

- Sosial yardım
- Məşğuliyyət siyasəti
- Pensiya təminatı
- Əhalinin sağlamlığının mühafizəsi
- Demografiya siyasəti

13 Sosial sfera sahələrində əsas fondların ümumi dəyəri neçə faiz təşkil edir

- 65%
- 75%

- 80%
- 85%
- 70%

14 Aşağıdakılardan hansı sosial sferanın ən vacib amilinə aiddir

- Enerji resursları
- Maliyyə resursları
- Informasiya resursları
- Kadr potensialı
- Maddi-texniki baza

15 Sosial sferada islahatların aparılması istiqamətlərinə aid deyil

- Ekoloji təhlükəsizlik
- Sosial siğorta
- Pensiya sisteminin islahatları
- Əmtəə və gəlirlərin bölüşdürülməsi sferası
- Sosial yardım

16 Bunlardan hansı sosial sfera sahələrinə aid deyil

- Rekreasiya və sosial təminat
- Sərnişin nəqliyyatı
- Mədəniyyət və incəsənət
- Yüngül sənaye
- Mənzil-kommunal təsərrüfatı

17 Sosial sfera müəssisələrində və təşkilatlarında özəlləşdirmənin xüsusiyyətləri necə müəyyən olunur

- Xarici mənbələrdən maliyyələşdirilən beynəlxalq layihələrlə proqramlar hesabına
- Satmaqla
- Biznes qanununa görə
- Mədəni səviyyədə profilini saxlamaqla
- Sahibkarlıq mənafeyinə görə

18 Mənzil təsərrüfatının özəlləşməsinin əsas xüsusiyyətləri

- Normativlərlə tənzimləmək
- Qiymətləndirmək
- Satmaq
- Mənzil tələbatını ödəmək üçün pullu və pulsuz bölgü sistemi tətbiq etmək vacibdir
- Pulsuz vermək

19 Sosial sferada özəlləşmənin dinamikası və təkmilləşməsi

- Nisbətin tənzimlənməsi
- Mənfi təsir edir iqtisadi artımı
- Geri qalır iqtisadi inkişafdan
- İqtisadi artımın əsas amilidir
- Tənzimlənir

20 Indikativ idarəetmə və özəlləşdirmə

- Uzlaşır
- Ümumi cəhətləri var
- Biri-birini tamamlayır
- Ziddiyətdir
- Fərqlidir

21 Sosial sfera sahələrinin müəssisə və təşkilatlarının dövlətsizləşdirilməsi hansı əsaslarla müəyyən olunur

- Pulsuz vermək
- Hamiya bölməsi
- Az təminatlıq qorumaq
- Qarant prinsipi ilə dövlətsizləşdirmə
- Satmaq

22 Sosial sahələrin idarəetmə metodologiyasını özündə birləşdirir

- İnsanın rifahına yönəldilən və onun ictimai tələbat sisteminə uyğun şəraitlərin, tədbirlərin və mexanizmlərin məcmusu ilə
- Sosial məqsədlərin mahiyyətini, onun dinamikasını və mənbələrini, həmçinin idarəetmə mexanizmlərini
- Sosial prioritetlər, sosial siyaset, qanunlar və ayrı sosial təminatlar və sosial mexanizmlər
- Şərait, şərtlər, prinsiplər, proqmatik idarəetmə məqsədlərinin qarşılıqlı əlaqəsi və sosial nəticələri ilə
- Mənəvi dəyərlər, xidmət və həmçinin həyat fəaliyyətinin şəraitlərini yaradan, formalaşdırın və tənzimləyən mexanizmləri

23 Sosial sahələrin iqtisadiyyatına hansı yanaşma mövcuddur

- Sosial məqsədlərin mahiyyətini, onun dinamikasını və mənbələrini, həmçinin idarəetmə mexanizmlərini
- Mənəvi dəyərlər, xidmət və həmçinin həyat fəaliyyətinin şəraitlərini yaradan, formalaşdırın və tənzimləyən mexanizmləri
- Təkrar istehsalın sosial effekti kimi
- Şərait, şərtlər, prinsiplər, proqmatik idarəetmə məqsədlərinin qarşılıqlı əlaqəsi və sosial nəticələri ilə
- Sosial prioritetlər, sosial siyaset, qanunlar və ayrı sosial təminatlar və sosial mexanizmlər

24 Sosial sahələrin iqtisadiyyatı xalis maddi sahələrdən fərqli olaraq özündə əks etdirir

- Mənəvi dəyərlər, xidmət və həmçinin həyat fəaliyyətinin şəraitlərini yaradan, formalaşdırın və tənzimləyən mexanizmləri
- Sosial məqsədlərin mahiyyətini, onun dinamikasını və mənbələrini, həmçinin idarəetmə mexanizmlərini
- Sosial prioritetlər, sosial siyaset, qanunlar və ayrı sosial təminatlar və sosial mexanizmlər
- Şərait, şərtlər, prinsiplər, proqmatik idarəetmə məqsədlərinin qarşılıqlı əlaqəsi və sosial nəticələri ilə
- İnsanın rifahına yönəldilən və onun ictimai tələbat sisteminə uyğun şəraitlərin, tədbirlərin və mexanizmlərin məcmusu ilə

25 Sosial sahələrin iqtisadiyyatı formalaşdırır

- İnsanın rifahına yönəldilən və onun ictimai tələbat sisteminə uyğun şəraitlərin, tədbirlərin və mexanizmlərin məcmusu ilə
- Mənəvi dəyərlər, xidmət və həmçinin həyat fəaliyyətinin şəraitlərini yaradan, formalaşdırın və tənzimləyən mexanizmləri
- Sosial prioritetlər, sosial siyaset, qanunlar və ayrı sosial təminatlar və sosial mexanizmlər
- Şərait, şərtlər, prinsiplər, proqmatik idarəetmə məqsədlərinin qarşılıqlı əlaqəsi və sosial nəticələri ilə
- Sosial məqsədlərin mahiyyətini, onun dinamikasını və mənbələrini, həmçinin idarəetmə mexanizmlərini

26 Cəmiyyətin sosial yükü nə vaxt müəyyənləşir

- Mənəvi dəyərlər, xidmət və həmçinin həyat fəaliyyətinin şəraitlərini yaradan, formalaşdırın və tənzimləyən mexanizmləri
- Müasir bazar tipli inkişaf modeli sosialyönlü məqsədlərlə uyğunlaşdıqda
- Sosial prioritetlər, sosial siyaset, qanunlar və ayrı sosial təminatlar və sosial mexanizmlər
- Şərait, şərtlər, prinsiplər, proqmatik idarəetmə məqsədlərinin qarşılıqlı əlaqəsi və sosial nəticələri ilə
- Sosial məqsədlərin mahiyyətini, onun dinamikasını və mənbələrini, həmçinin idarəetmə mexanizmlərini

27 Sosial məqsədlər necə formalaşır

- Mənəvi dəyərlər, xidmət və həmçinin həyat fəaliyyətinin şəraitlərini yaradan, formalaşdırın və tənzimləyən mexanizmləri
- Sosial prioritetlər, sosial siyaset, qanunlar və ayrı sosial təminatlar və sosial mexanizmlər

- İnsanın rifahına yöneldilən və onun ictimai tələbat sisteminə uyğun şəraitlərin, tədbirlərin və mexanizmlərin məcmusu ilə
- Şərait, şərtlər, prinsiplər, proqmatik idarəetmə məqsədlərinin qarşılıqlı əlaqəsi və sosial nəticələri ilə
- Sosial məqsədlərin mahiyyətini, onun dinamikasını və mənbələrini, həmçinin idarəetmə mexanizmlərini

28 Sosial iqtisadiyyat hansı meyarlar ilə ölçülür

- İnsanın rifahına yöneldilən və onun ictimai tələbat sisteminə uyğun şəraitlərin, tədbirlərin və mexanizmlərin məcmusu ilə
- Sosial prioritetlər, sosial siyaset, qanunlar və ayrı sosial təminatlar və sosial mexanizmlər
- Sosial məqsədlərin mahiyyətini, onun dinamikasını və mənbələrini, həmçinin idarəetmə mexanizmləri ilə
- Şərait, şərtlər, prinsiplər, proqmatik idarəetmə məqsədlərinin qarşılıqlı əlaqəsi və sosial nəticələri ilə
- Mənəvi dəyərlər, xidmət və həmçinin həyat fəaliyyətinin şəraitlərini yaradan, formalasdırılan və tənzimləyən mexanizmləri

29 Xidmət bazarının aşağıdakı spesifik xüsusiyyətləri mövcuddur

- Müştərilərin spesifik tələbatlarının ödənilməsinə yönəldilən xidmətlərin hazırlanması, irəlilədilməsi və realizə edilməsi prosesidir
- Dəyər yaradan və xidmətlərin alıcısına və ya onun əmlakına istiqamətlənən hissolanan və hiss olunmayan hərəkətlər nəticəsində müəyyən məqamda və müəyyən məkanda istehlakçılar üçün müəyyən üstünlükləri təmin edən iqtisadi fəaliyyətin növüdür
- Bazar subyektlərinin mənafelərini nəzərə alaraq istehlakçıların arzu və istəklərinin aşkarlanması və ödənilməsi yolu ilə uzun müddət ərzində xidmət müəssisəsinin mənfəət əldə etmək imkanını təmin etməkdir
- Qeyri-istehsal sferasının müəssisələrinin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sahəsidir
- Bazar proseslərinin yüksək dinamikliyi; ərazi üzrə seqmentlaşdırma; xidmətlərin istehsalının təşkilinin spesifikliyi; xidmətlərin təbəqələşməsinin yüksək səviyyəsi

30 Xidmət fəaliyyətin növü kimi necə təsnifləşdirilir

- Dəyər yaradan və xidmətlərin alıcısına və ya onun əmlakına istiqamətlənən hissolanan və hiss olunmayan hərəkətlər nəticəsində müəyyən məqamda və müəyyən məkanda istehlakçılar üçün müəyyən üstünlükləri təmin edən iqtisadi fəaliyyətin növüdür
- Müştərilərin spesifik tələbatlarının ödənilməsinə yönəldilən xidmətlərin hazırlanması, irəlilədilməsi və realizə edilməsi prosesidir
- Bazar subyektlərinin mənafelərini nəzərə alaraq istehlakçıların arzu və istəklərinin aşkarlanması və ödənilməsi yolu ilə uzun müddət ərzində xidmət müəssisəsinin mənfəət əldə etmək imkanını təmin etməkdir
- Bazar proseslərinin yüksək dinamikliyi; ərazi üzrə seqmentlaşdırma; xidmətlərin istehsalının təşkilinin spesifikliyi; xidmətlərin təbəqələşməsinin yüksək səviyyəsi
- Qeyri-istehsal sferasının müəssisələrinin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sahəsidir

31 Xidmət marketinqinin əsas məqsədlərinə daxildir

- Qeyri-istehsal sferasının müəssisələrinin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sahəsidir
- Müştərilərin spesifik tələbatlarının ödənilməsinə yönəldilən xidmətlərin hazırlanması, irəlilədilməsi və realizə edilməsi prosesidir
- Bazar subyektlərinin mənafelərini nəzərə alaraq istehlakçıların arzu və istəklərinin aşkarlanması və ödənilməsi yolu ilə uzun müddət ərzində xidmət müəssisəsinin mənfəət əldə etmək imkanını təmin etməkdir
- Bazar proseslərinin yüksək dinamikliyi; ərazi üzrə seqmentlaşdırma; xidmətlərin istehsalının təşkilinin spesifikliyi
- Dəyər yaradan və xidmətlərin alıcısına və ya onun əmlakına istiqamətlənən hissolanan və hiss olunmayan hərəkətlər nəticəsində müəyyən məqamda və müəyyən məkanda istehlakçılar üçün müəyyən üstünlükləri təmin edən iqtisadi fəaliyyətin növüdür

32 Xidmət marketinqi necə ifadə olunur

- Dəyər yaradan və xidmətlərin alıcısına və ya onun əmlakına istiqamətlənən hissolanan və hiss olunmayan hərəkətlər nəticəsində müəyyən məqamda və müəyyən məkanda istehlakçılar üçün müəyyən üstünlükləri təmin edən iqtisadi fəaliyyətin növüdür
- Müştərilərin spesifik tələbatlarının ödənilməsinə yönəldilən xidmətlərin hazırlanması, irəlilədilməsi və realizə edilməsi prosesidir
- Bazar subyektlərinin mənafelərini nəzərə alaraq istehlakçıların arzu və istəklərinin aşkarlanması və ödənilməsi yolu ilə uzun müddət ərzində xidmət müəssisəsinin mənfəət əldə etmək imkanını təmin etməkdir

- Bazar proseslerinin yüksək dinamikliyi; ərazi üzrə seqmentləşdirmə; xidmətlərin istehsalının təşkilinin spesifikliyi; xidmətlərin təbəqələşməsinin yüksək səviyyəsi
- Qeyri-istehsal sferasının müəssisələrinin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sahəsidir

33 Sosial sfera və onun fəaliyyət növləri funksional təyinatından asılı olaraq hansı qrupa bölünürülər

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- İnzibati, ictimai təşkilatların, qrup, özünə nəzarət
- Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
- İctimai tələbatın təmin edilməsi ilə bağlı və cəmiyyətin fəaliyyəti üçün normal şəraititəmin edən və şəxsi tələbatın təmin olunması ilə bağlı olan sahələr
- Firma və bölmələrin rəhbərliyi, ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, ayrı-ayrı işlərin təşkilatçısı, inzibati rəhbərlik, nəzarətedici

34 Sosial sferada əməyin fərqli xüsusiyyətinə aiddir

- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün
- Yerli ərazidə əhalinin konkret problemlərinin və ayrı-ayrı fərdlərin problemlərinin həlli ilə bağlı siyasetdir
- İqtisadi inkişaf səviyyəsini, onun bazar iqtisadiyyatı münasibətlərinə daxil olmasının milli-etnik, tarixi-mədəni və digər xüsusiyyətlərini nəzərə almaqla
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək yolu ilə
- Xidmətin yaranması və istehlak prosesi üst-üstə düşür

35 Sosial sahələrin ərazi yerləşdirilməsi necə müəyyən olunur

- Demografik amillərdən, istehsal infrastrukturunun ərazi təşkili və son nəticədə istehsal potensialının yerləşməsi ilə
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
- Məşğulluq dərəcəsinin artırılması və iş yerlərinin sayının artırılması, işçi qüvvəsinin hazırlanması və yenidən hazırlanması proqramları
- Firmaların zəif növ müxtəlifliyi və onların ayrı-ayrı növlərinin üstünlük təşkil etməsi, mövcud inhisaçı üstünlüklerin reallaşdırılmasına açıq ifadə olunan cəhd, bazar hakimiyyətinin rellaşma forması kimi sahibkarlığın regionlaşması

36 Sosial sferanın inkişafına ərazi yanaşması necə müəyyən olunur

- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğununu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək
- Onun müvafiq inzibati-ərazi vahidlərində inkişafının kompleks prinsipini həyata keçirməyə
- İnsan, insanın həyat və fəaliyyətinin sosial şərtləri, əhalinin ictimai orqanızm kimi cəmiyyətdir
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradan maddi və xidmət sferasını inkişaf etdirmək, əhalinin tələbatına uyğun istehsal, istehlak, bölgü, mübadilə proseslərini və əsas növlərini yaratmaq

37 Sosial sferada təsərrüfatlıq xüsusiyyətlərinə aiddir

- Əmək haqqı, dividend, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər, işləyənlərin işverənlərdən gəlirləri və s.
- Xidmət haqqları, məcburi ödənişlər və vergilər
- Maddi rifahın bölgüsünün strukturu və mütənəsabılıkları
- Büdcə və təsərrüfat hesablı maliyyələşdirilmə
- Minimum əmək haqqı, minimum pensiya və fərdi sahibkarlıq

38 Sosial sferada beynəlxalq münasibətlərə aiddir

- Tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında

- Ölkə və ölkə sistemlərinin bir-birini anlaması eyni zamanda istənilən beynəlxalq subyektəri və fəaliyyətin reallaşdırılmasına istiqamətlənmış tədbirlər
- Turizm müəssisə və təşkilatlarında faiz və vergi ödəmələri, əməliyyat gəlirləri, xalis gəlir
- Planlaşdırma, bütçənin vəziyyətinə cavabdeh olan struktur vahidinin müəyyən edilməsi
- Ümumi vəziyyətin dəyişilməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişilməsi

39 Sosial sferada beynəlxalq fəaliyyətin subyektlərinə daxildir

- Tələbatın yaranma təbiəti, təzahür sferası, subyekti, ödənilmə dərəcəsi və kəmiyyətcə müəyyənləşdirilməsi
- Məşguliyyət quruluşu, əmtəə təklifi, əhalı gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu baxımından qiymətləndirmə
- Beynəlxalq münasibətlər ayrı-ayrı subyektlərin artımının nümayiş etdirilməsi mərkəzi kimi çıxış edir, təcrübə, ənənə, həyat və davranış standartlarının bölüşdürülməsi
- Ölkələrin mədəniyyət, təhsil, səhiyyə və digər sosial problemlərin aradan qaldırılması ilə məşğul olan xüsusi beynəlxalq təşkilatlar
- İstehlak bütçəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri

40 Sosial sferada beynəlxalq əməkdaşlığın funksiyalarına aiddir

- Tələbatın yaranma təbiəti, təzahür sferası, subyekti, ödənilmə dərəcəsi və kəmiyyətcə müəyyənləşdirilməsi
- Məşguliyyət quruluşu, əmtəə təklifi, əhalı gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu baxımından qiymətləndirmə
- Beynəlxalq münasibətlər ayrı-ayrı subyektlərin artımının nümayiş etdirilməsi mərkəzi kimi çıxış edir, təcrübə, ənənə, həyat və davranış standartlarının bölüşdürülməsi
- İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formalarının müəyyənləşdirilməsi
- İstehlak bütçəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri

41 Sosial sferada beynəlxalq əməkdaşlığın əsas məqsədlərinə aiddir

- İşçilərin əmək haqqında, birdəflik müavinətlər istisna olmaqla, dövlət pensiyalarına, təqaüdlərə və sosial müavinətləri, vətəndaşların əmanət banklarında olan əmanətlərinə, dövlət istiqrazları və digər qiymətli kağızlara, dövlət sığorta orqanlarına verilən haqqlar
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu, təhsil səviyyəsi, professional vərdiş, bazarda hakim mövqə, uğur qazanma
- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması
- Dünya ölkələrinin sosial ideya ,norma, standart davranış və həyat fəaliyyətinin inkişafı, ölkələrinin bəzəsi maraqlarının qorunması; əməkdaşlıq sahəsində kommersiya maraqlarının dəstəklənməsi.
- bazarın tələbata uyğun təşkili, əmək haqqı sisteminin təkilləşdirilməsi, onun tələbatının ödənilməsində aparıcı roluun təminatı və stiollaşdırıcı funksiyasının mexanizminin yeni şəraitdə tətbiqi

42 Sosial sferada əməkdaşlıq sahələrinə daxildir

- İdman, turizm, mədəniyyət ,kommersiya ,səhiyyə və s.
- İqtisadiyyatın sahələri üzrə işçilərin bölgüsü
- İstehsalatda kadrların istifadəsinin səmərəliliyi
- Cəmiyyətdə məşgulluq səviyyəsi
- İşçilərin peşə-ixtisas səviyyəsi

43 Sosial sferanın təsir obyekti

- İnsan, insanın həyat və fəaliyyətinin sosial şərtləri, həmçinin ictimai orqanizm kimi cəmiyyətdir
- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğununu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək
- Bölгü, istehsal və istehlak
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradan maddi və xidmət sferasını inkişaf etdirmək, əhalinin tələbatına uyğun istehsal, istehlak, bölgü, mübadilə proseslərini və əsas növlərini yaratmaq
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir

44 . Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi fənninin predmetini nə təşkil edir

- Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial siğorta ödənişləri
- İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yiğılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri və xüsusi vəsaitlər
- Yalnız bu sahəyə məxsus qanun və qanuna uyğunluqların açılması
- Dövlət büdcəsinə yiğılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri, xüsusi vəsaitlər
- İşçilərin əmək haqqı, vətəndaşların əmanət banklarında olan əmanətləri, dövlət istiqrazları və digər qiymətli kagızlar, təqaüdlər və sosial müavinətlər

45 Sosial sferaya bilavasitə daxildir

- Minimum yaşayış səviyyəsini təmin edən istehlak məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri və məcburi ödənişlərin məcmusudur
- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi, tabeçilikdə olan işçi heyətinin işguzarlıq, davranış və peşəkarlıq səviyyəsinin öyrənilməsi
- İnsanların həyat səviyyəsi ilə bağlı olan iqtisadi obyektlər və proseslər, əhalinin maddi, mənəvi nemətlər, xidmətlər istehlakı, insanların, kollektivlərin və bütövlükdə cəmiyyətin zəruri tələbatının ödənilməsini əks etdirən iqtisadi fəaliyyət növürləri
- Obyektiv qanunlarla müəyyənləşdirilir və sosial idarəciliyin müəyyən prinsiplərinə
- Sosial proses subyektlərinin durmadan təkrar istehsalı zərurətindən doğan obyektiv tələbatın yaratdığı, cəmiyyətə məxsus bütöv, daim dəyişməkdə olan bir altsistemdir

46 Sosial sferanın fəaliyyəti nəyə əsaslanır

- Obyektiv qanunlarla müəyyənləşdirilir və sosial idarəciliyin müəyyən prinsiplərinə
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışları, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Sosial proses subyektlərinin durmadan təkrar istehsalı zərurətindən doğan obyektiv tələbatın yaratdığı, cəmiyyətə məxsus bütöv, daim dəyişməkdə olan bir altsistemdir
- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi, tabeçilikdə olan işçi heyətinin işguzarlıq, davranış və peşəkarlıq səviyyəsinin öyrənilməsi
- Minimum yaşayış səviyyəsini təmin edən istehlak məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri və məcburi ödənişlərin məcmusudur

47 Sosial sferaya necə tərif verilir

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışları, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Sosial proses subyektlərinin durmadan təkrar istehsalı zərurətindən doğan obyektiv tələbatın yaratdığı, cəmiyyətə məxsus bütöv, daim dəyişməkdə olan bir altsistemdir
- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi, tabeçilikdə olan işçi heyətinin işguzarlıq, davranış və peşəkarlıq səviyyəsinin öyrənilməsi
- Minimum yaşayış səviyyəsini təmin edən istehlak məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri və məcburi ödənişlərin məcmusudur

48 İctimai əmək bölgüsü sistemində sosial sfera yönəldilmişdir

- İnsanın bir şəxsiyyət kimi müəyyən kollektivdə və müəyyən ərazidə yaşayan bir fərd kimi tələbatının ödənişləşməsinə
- Yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin çoxluğunu yaratmaq və onun daha ədalətli bölgüsünü təmin etmək
- Əhalinin sosial subyekt kimi tələbatının öyrənilməsi və onun həyat səviyyəsinin yüksəldilməsi
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaranan maddi və xidmət sferasını inkişaf etdirmək, əhalinin tələbatına uyğun istehsal, istehlak, bölgü, mübadilə proseslərini və əsas növlərini yaratmaq
- Mənəvi dəyərlər yaradır, təsərrüfat formalarına görə mülkiyyət münasibətlərini əhatə edir və birbaşa iqtisadi artımın tərkib hissəsidir

49 Sosial təyinatlı maliyyələşmə mənbələri aşağıdakılardır

- Birbaşa vəsaitlər və məcburi dövlət sosial siğorta ödəmələri
- Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial siğorta ödənişləri
- İşçilərin əmək haqqı, vətəndaşların əmanət banklarında olan əmanətləri, dövlət istiqrazları və digər qiymətli kagızlar, təqaüdlər və sosial müavinətlər
- İşsizliyə görə ödənişlər, dövlət bütçəsinə yığılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri və xüsusi vəsaitlər
- Tədiyyələrdən (müəssisə və təşkilat) siğorta ayırmaları, vətəndaşların məcburi siğorta ayırmaları, dövlət bütçəsindən ayırmalar, beynəlxalq təşkilatlardan daxil olan vəsaitlər, könüllü ianələr

50 Xidmət bazarı necə ifadə olunur

- Dəyər yaradan və xidmətlərin alıcısına və ya onun əmlakına istiqamətlənən hissolanın və hissolanmayan hərəkətlər nəticəsində müəyyən məqamda və müəyyən məkanda istehlakçılar üçün müəyyən üstünlükleri təmin edən iqtisadi fəaliyyətin növüdür
- Bazar proseslərinin yüksək dinamikliyi; ərazi üzrə seqmentləşdirmə; xidmətlərin istehsalının təşkilinin spesifikliyi; xidmətlərin təbəqələşməsinin yüksək səviyyəsi
- Bazar subyektlərinin mənafələrini nəzərə alaraq istehlakçıların arzu və istəklərinin aşkarlanması və ödənilməsi yolu ilə uzun müddət ərzində xidmət müəssisəsinin mənfəət əldə etmək imkanını təmin etməkdir
- Qeyri-istehsal sferanın müəssisələrinin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sahəsidir
- Müştərilərin spesifik tələbatlarının ödənilməsinə yönəldilən xidmətlərin hazırlanması, irəlilədilməsi və realizə edilməsi prosesidir

51 Əmək haqqının sahə differensasiyası necə hesablanır

- Əmək prosesinin təşkili formasından, sahənin xalq təsərrüfatı sistemində rolundan və sahənin iqtisadi göstəricilərindən, yəni səmərəliliyindən, faydalılığından asılı olaraq
- Hər bir sahənin orta aylıq əmək haqqını respublikanın bütövlükdə xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqına bölməklə
- Ayri-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
- Orta aylıq əmək haqqının səviyyəsinin minimum əmək haqqı səviyyəsinə nisbəti ilə
- Əmək haqqının ərazi differensasiyası hər hansı regionda orta aylıq əmək haqqının səviyyəsinin bütövlükdə respublika üzrə hər işləyənə düşən orta əmək haqqının səviyyəsinə nisbəti ilə

52 Əmək haqqının sosial differensasiyası necə tənzim olunur

- Əmək haqqının ərazi differensasiyası hər hansı regionda orta aylıq əmək haqqının səviyyəsinin bütövlükdə respublika üzrə hər işləyənə düşən orta əmək haqqının səviyyəsinə nisbəti ilə
- Ayri-ayrı əhalı qruplarının, sosial təbəqələrin mənafeyini təmin etmək üçün istifadə olunan meyarlarla və göstəricilərdən istifadə etməklə
- Ayri-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
- Orta aylıq əmək haqqının səviyyəsinin minimum əmək haqqı səviyyəsinə nisbəti ilə
- Əmək haqqının sahə differensasiyası hər bir sahənin orta aylıq əmək haqqını respublikanın bütövlükdə xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqına bölməklə

53 Ərazi istiqamətlərində əmək haqqının tənzimlənməsi necə həyata keçirilir

- Əmək prosesinin təşkili formasından, sahənin xalq təsərrüfatı sistemində rolundan və sahənin iqtisadi göstəricilərindən, yəni səmərəliliyindən, faydalılığından asılı olaraq
- Ayri-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
- Orta aylıq əmək haqqının səviyyəsinin minimum əmək haqqı səviyyəsinə nisbəti ilə
- Əmək haqqının ərazi differensasiyası hər hansı regionda orta aylıq əmək haqqının səviyyəsinin bütövlükdə respublika üzrə hər işləyənə düşən orta əmək haqqının səviyyəsinə nisbəti ilə
- Əmək haqqının sahə differensasiyası hər bir sahənin orta aylıq əmək haqqını respublikanın bütövlükdə xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqına bölməklə

54 Sahələr üzrə əmək haqqının tənzimlənməsi necə formalasılır

- Ayrı-ayrı əhali qruplarının, sosial təbəqələrin mənafeyini təmin etmək üçün istifadə olunan meyarlar və göstəricilərdən istifadə etməklə
- Əmək prosesinin təşkili formasından, sahənin xalq təsərrüfatı sistemində rolundan və sahənin iqtisadi göstəricilərindən, yəni səməralılıyindən, faydalılığından asılı olaraq
- Ayrı-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
- Orta aylıq əmək haqqının səviyyəsinin minimum əmək haqqı səviyyəsinə nisbəti ilə
- Əməyin diferensasiyası, onun xarakteri, məzmunu

55 Əmək haqqının tənzimlənməsinin əsas metodoloji amilini nə təşkil edir

- Sosial təbəqələrin mənafeyini təmin etmək üçün istifadə olunan meyarlar və göstəricilər
- Biznesin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması və planlaşdırılması
- Ayrı-ayrı əhali qruplarının, sosial təbəqələrin mənafeyini təmin etmək üçün istifadə olunan meyarlar
- Əməyin diferensasiyası, onun xarakteri, məzmunu
- Əmək məhsuldarlığı

56 Sosial inkişafın tənzimlənməsinin idarəetmə funksiyalarına daxildir

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə
- Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Biznesin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması

57 Sosial inkişafın tənzimlənməsində idarəetmə qərarlarına qarşı hansı əsas tələblər qoyulur

- Biznesin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması
- Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Məqsədli meylə, istiqamətə malik olması, sistemli, saslandırma, iyerarxiyalı qaydada subardinasiya olunması, konkret ünvanlı olması, direktivlik, müvafiq resurslarla təminat
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış

58 Sosial-mədəni sahələrdə idarəetmə prosesi hansı səviyyələrdə həyata keçirilir

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- İdarəetmə prosesinin iyerarxiyası, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- İdarəetmə prosesinin iyerarxiyası, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Komplekslilik, lokallıq və qloballaşma, problemin olması, funksional idarəetmə prosesi, idarəetmə orqanları

59 Gəlirlərin bölüşdürülməsinin qeyri-bərabərliyinə hansı amillər aid edilir

- İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadr hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formallaşmasına şərait yaratmaq
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
- İdarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma
- Müstəqil istehsalçı və ya əmək müqaviləsi üzrə işləməyi azad seçməyə imkan verən əmək hüququ, istirahət hüququ

60 Əmtəə və xidmət təklifinin formallaşmasının hansı mənbələri mövcuddur

- İnfrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi
- İşçilərin əmək haqqında, birdəflik müavinətlər istisna olmaqla, dövlət pensiyalarına, təqaüdlərə və sosial müavinətləri, vətəndaşların əmanət banklarında olan əmanətlərinə, dövlət istiqrazları və digər qiymətli kağızlara, dövlət sığorta orqanlarına verilən haqqlar
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu, təhsil səviyyəsi, professional vərdiş, bazarda hakim mövqe, uğur qazanma bazarının tələbata uyğun təşkili, əmək haqqı sisteminin təkilləşdirilməsi, onun tələbatının ödənilməsində aparıcı rolunun təminatı və stmullaşdırıcı funksiyasının yeni şəraitdə tətbiqi
- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması
- Respublikanın daxili istehsalı və resursları hesabına formallaşan əmtəə və xidmət təklifi, kənardan əmtəə təklifi və respublika əhalisinin başqa respublikaların istehlak etdiyi əmtəə və xidmət miqdarı, dövlətin yığım vəsaiti və əhalinin şəxsi əmlakının və yığımlarının dəyişilməsi hesabına cari illərdə istifadə olunan əmtəə və xidmət miqdarı

61 Makrosəviyyədə maddi rifah və ya həyat səviyyəsi hansı yolla ölçülür

- İnfrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi
- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi
- İstehlak olunan konkret maddi və mənəvi nemətlərin həcmi və strukturu ilə

62 Əhali gəlirlərinin bölüşdürülməsinin qeyri-bərabərliyi hansı səbəblərdən ola bilər

- Ölkənin vətəndaşları qocaldıqda, xəstələndikdə, əmək qabiliyyətini itirdikdə, ailə başçısını itirdikdə onlara dövlət hesabına müəssisələr, idarələr tərəfindən verilmiş maddi təminat, təhsil səviyyəsi, professional vərdiş, risk, mülkiyyətə mənsubluq, bazarda hakim mövqe, uğur qazanma
- Ölkənin vətəndaşları qocaldıqda, xəstələndikdə, əmək qabiliyyətini itirdikdə, ailə başçısını itirdikdə onlara dövlət hesabına müəssisələr, idarələr tərəfindən verilmiş maddi təminat
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, mülkiyyətə mənsubluq, bazarda hakim mövqe, uğur qazanma
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu, təhsil səviyyəsi, professional vərdiş, bazarda hakim mövqe, uğur qazanma

63 Dövlətin sosial inkişaf konsepsiyası hansı vəzifələri əhatə edir

- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı
- Həyat səviyyəsinin yüksəldilməsi və istehlak bazarının tələbata uyğun təşkili, əmək haqqı sisteminin təkilləşdirilməsi
- Səhiyyə xidmətinin əhali tələbatına uyğun inkişafı və yerləşdirilməsi, səhiyyənin struktur əlaqələrinin optimal təşkili və idarə olunması, o cümlədən ilkin səhiyyə yardımı və sonrakı səhiyyə xidməti növləri arasında optimal əlavə formalarının təşkili
- Yerli orqanlarının və fərdi mənzil tikintisinin xüsusi çökisinin artırılması; bütün mənbələr hesabına, o cümlədən büdcədən kənar kapital qoyuluşu hesabına mənzil tikinsini surətləndirmək, mənzil bazarında xüsusi mənzillərdən ilkin kapital olaraq sonrakı mənzil şəraitinin yaxşılaşdırılması üçün istifadə etmək
- Əha-linin əmək, istirahət, sosial müdafiə, sağlamlığın qorunması, mədəniyyət və mənzil təminatı sahəsində konstitusiya hüquqlarına qarantiya verilməsi, həyat səviyyəsinin və həyat şəraitinin yaxşılaşdırılmasının intensiv orta meyllərini təmin etmək

64 Yaşayış minimumu hansı məqsədlər üçün istifadə olunur

- Dövlət elmi idarə və müəssisələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir

- Həyat səviyyəsinin yüksəldilməsi və istehlak bazarının tələbata uyğun təşkili, əmək haqqı sisteminin təkilləşdirilməsi, onun tələbatının ödənilməsində aparıcı rolunun təminatı və stmullaşdırıcı funksiyasının mexanizminin yeni şəraitdə tətbiqi
- Qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial norimatividir
- Əhalinin az təminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım göstərilməsi sisteminin formalasdırılması və tətbiqi, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması, əhalinin pul gəlirlərinin və əmanətlərin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu

65 Sosial-mədəni inkişafın təşkilində mərkəzdənqəçma qüvvələrin güclənməsi necə qiymətləndirilir

- Nüfuzlu və iri maliyyə-sənaye qrupları iqtisadiyyatın reallığına çevrilməklə, iqtisadi münasibətlərin strukturu mürəkkəbləşdirir
- Qərar qəbul edərkən xarici mühit haqqında daima yeniləşən informasiyalara, onların təhlilinə, yeni strateji və taktiki axtarışlara əsaslanmaq lazımdır
- İdarəetmənin yeni stili işçiyə daha böyük fəaliyyət azadlığı verir, onun təşəbbüskarlığını və yaradıcılıq imkanlarını artırır
- Firma həcminin genişlənməsi və onun fəaliyyətinin mürəkkəbləşməsi, xarici mühitin dəyişkənləyi, işçilərə rəhbərliyin yeni üsulları, iqtisadiyyatın təşkilində mərkəzdənqəçma qüvvələrinin güclənməsi
- Mürəkkəb və qeyri müəyyən mühitə yaxşı uyğunlaşmaq üçün firma xidmət etdiyi bazarın müxtəlif bölmələrinin tələbatlarını yaxşı görmək, fəaliyyətin yeni gəlirləri növlərinə yiyələnmək məqsədilə özünün ayrı-ayrı bölmələrinə və menecerlərinə yüksək dərəcədə muxtarıyyət və müstəqillik verməlidir ki, bu cür təşkilatçılıq bölmələrinin əməkliyini və sahibkarlıq aktivliyini artırır

66 Sosial transferlərə hansı gəlirlər aid edilir

- Yaş, cins əlamətlərinə, sosial vəziyyətinə görə fərqlənən əhali qrupları - əmək qabiliyyətli əhali, pensiyaçılardır, əllillər, uşaqlar və s.
- Əmək sərfindən asılı olmayan gəlirlər- işsizlər və aztəminatlı əhaliyə müavinətlər, pensiyalar və yardımalar, dövlətin sosial siğorta ödənişləri
- Əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən müxtəlif formalarda göstərilən yardımalar-sosial ödənişlər, müavinətlər, icbari ödənişlərdən güzəştərlər və s.
- Qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış səviyyəsində olan ailələr- işsizlər, tələbələr, əllillər, ailə başçısını itirənlər, çox uşaqlı ailələr
- Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüşdürən qanunlar

67 Əhalinin aztəminatlı hissəsini hansı ailələr təşkil edir

- Yaş, cins əlamətlərinə, sosial vəziyyətinə görə fərqlənən əhali qrupları - əmək qabiliyyətli əhali, pensiyaçılardır, əllillər, uşaqlar və s.
- Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüşdürən qanunlar
- Əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən müxtəlif formalarda göstərilən yardımalar-sosial ödənişlər, müavinətlər, icbari ödənişlərdən güzəştərlər və s.
- Əmək sərfindən asılı olmayan gəlirlər- işsizlər və aztəminatlı əhaliyə müavinətlər, pensiyalar və yardımalar, dövlətin sosial siğorta ödənişləri
- Qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış səviyyəsində olan ailələr- işsizlər, tələbələr, əllillər, ailə başçısını itirənlər, çox uşaqlı ailələr

68 Ailədə adambaşına düşən orta gəlir necə müəyyən olunur

- Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına olan nisbəti ilə müəyyən olunur
- Hər bir sahənin orta aylıq əmək haqqını respublikanın bütövlükdə xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqına bölməklə
- Ayrı-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
- Orta aylıq əmək haqqının səviyyəsinin minimum əmək haqqı səviyyəsinə nisbəti ilə
- Əmək haqqının ərazi differensiasiyası hər hansı regionda orta aylıq əmək haqqının səviyyəsinin bütövlükdə respublika üzrə hər işləyənə düşən orta əmək haqqının səviyyəsinə nisbəti ilə

69 Əhalinin əsas sosial demoqrafik qrupları hansılardır

- Əmək haqqının ərazi differensasiyası hər hansı regionda orta aylıq əmək haqqının səviyyəsinin bütövlükdə respublika üzrə hər işləyənə düşən orta əmək haqqının səviyyəsinə nisbəti
- Əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən müxtəlif formalarda göstərilən yardımalar-sosial ödənişlər, müavinətlər, icbari ödənişlərdən güzəştərlər və s.
- Yaş, cins əlamətlərinə, sosial vəziyyətinə görə fərqlənən əhali qrupları - əmək qabiliyyətli əhali, pensiyaçılardır, əllillər, uşaqlar və s
- Əmək sərfindən asılı olmayan gəlirlər- işsizlərə və aztəminatlı əhaliyə müavinətlər, pensiyalar və yardımalar, dövlətin sosial siğorta ödənişləri
- Qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış səviyyəsində olan ailələr- işsizlər, tələbələr, əllillər, ailə başçısını itirənlər, çox uşaqlı ailələr

70 . Yaşayış minimumunun tənzimlənməsi haqqında Azərbaycan Respublikasının qanunu əsas hansı məqsədlər üçün müəyyənləşdirilir

- Azərbaycan Respublikasında minimum yaşayış səviyyəsini tənzimləmək, əhalinin gəlirlərinin və sosial müdafiənin, dövlət tədbirlərinin hüquqi-təşkilatı və tətbiqinin əsaslarını müəyyənləşdirir
- Ayrı-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
- Əmək sərfindən asılı olmayan gəlirlər- işsizlərə və aztəminatlı əhaliyə müavinətlər, pensiyalar və yardımalar, dövlətin sosial siğorta ödənişləri
- Minimum yaşayış səviyyəsini təmin edən istehlak məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri
- Statistik, normativ, operativlik və variantlılıq məqsədləri üçün müəyyənləşdirilir

71 Yaşayış minimumunun hesablanmasında hansı metodlardan istifadə olunur

- İcraçılar arasında tapşırıqların, funksiyaların bölündürülməsi, tabeçilikdə olan işçi heyətinin işguzarlıq
- Statistik, normativ, subyektiv, resurs, medianalı, şərti hesablanması, sosial, minimum, kombinələşmiş
- Əmək haqqının sahə differensasiyası hər bir sahənin orta aylıq əmək haqqını respublikanın bütövlükdə xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqına bölməklə
- Əmək sərfindən asılı olmayan gəlirlər- işsizlərə və aztəminatlı əhaliyə müavinətlər, pensiyalar və yardımalar, dövlətin sosial siğorta ödənişləri
- Əmək şəraiti, əmək haqqı, sosial təminat, gəlir vergisi, sosial siğorta, dövlət büdcəsinin proqnozu və istehlak səbəti, ailə məcəlləsi və ailə bütçəsi, minimum yaşayış səviyyəsi və ayı-ayrı sosial sahələrin, təhsil, mədəniyyət və səhiyyənin, ekoloji mühitin tənzimlənməsi qanunları

72 Yaşayış minimumu dedikdə hansı məqsədlər başa düşülür

- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölündürülməsi, tabeçilikdə olan işçi heyətinin işguzarlıq fəaliyyətin qiymətləndirilməsi
- Əhalinin elmi əsaslarla hesablanmış normalara uyğun fizioloji tələbatını təmin etmək, onun özünü və ailə üzvlərinin minimum maddi nemətlər və xidmət tələbatını ödəmək üçün zəruri olan maddi nemətlər, xidmət növlərinin məcmusudur
- Əmək şəraiti, əmək haqqı, sosial təminat, gəlir vergisi, sosial siğorta, dövlət büdcəsinin proqnozu və istehlak səbəti, ailə məcəlləsi və ailə bütçəsi, minimum yaşayış səviyyəsi və ayı-ayrı sosial sahələrin, təhsil, mədəniyyət və səhiyyənin, ekoloji mühitin tənzimlənməsi qanunları sosial inkişafın qanunvericilik bazasıdır
- Ayrı-ayrı regionlarda, inzibati rayonlarda, iş qüvvəsinin məşğuliyyət problemlərini həll etmək, təbii resurslardan tam və effektli istifadə etmək, rayonların sosial inkişafını minimum rasional səviyyədə saxlamaq məqsədilə
- Əmək sərfindən asılı olmayan gəlirlər- işsizlərə və aztəminatlı əhaliyə müavinətlər, pensiyalar və yardımalar, dövlətin sosial siğorta ödənişləri

73 Sosial inkişafın qanunvericilik bazasını hansı qanunlar təşkil edir

- Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüşdürən qanunlar
- Əhalinin elmi əsaslarla hesablanmış normalara uyğun fizioloji tələbatını təmin etmək, onun özünü və ailə üzvlərinin minimum maddi nemətlər və xidmət tələbatını ödəmək üçün zəruri olan maddi nemətlər, xidmət növləri
- Əmək şəraiti, əmək haqqı, sosial təminat, gəlir vergisi, sosial siğorta, dövlət büdcəsinin proqnozu və istehlak səbəti, ailə məcəlləsi və ailə bütçəsi, minimum yaşayış səviyyəsi və ayı-ayrı sosial sahələrin, təhsil, mədəniyyət və səhiyyənin, ekoloji mühitin tənzimlənməsi
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölündürülməsi, tabeçilikdə olan işçi heyətinin işguzarlıq, davranış və peşəkarlıq səviyyəsinin öyrənilməsi

74 Əmək haqqının ərazi differensasiyası necə hesablanır

- Əmək prosesinin təşkili formasından, sahənin xalq təsərrüfatı sistemində rolundan və sahənin iqtisadi göstəricilərindən, yəni səmərəliliyindən, faydalılığından asılı olaraq
- Hər bir sahənin orta aylıq əmək haqqını respublikanın bütövlükdə xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqına bölməklə
- Əmək haqqının sahə differensasiyası hər bir sahənin orta aylıq əmək haqqını respublikanın bütövlükdə xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqına bölməklə
- Əmək haqqının ərazi differensasiyası hər hansı regionda orta aylıq əmək haqqının səviyyəsinin bütövlükdə respublika üzrə hər işləyənə düşən orta əmək haqqının səviyyəsinə nisbəti ilə
- Orta aylıq əmək haqqının səviyyəsinin minimum əmək haqqı səviyyəsinə nisbəti ilə

75 Sosial-mədəni inkişafda planlaşdırma funksiyası hansı prinsiplərə əsaslanmalıdır

- Operativ, taktiki, strateji
- Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
- Komplekslilik, lokallıq və qloballaşma, problemin olması
- Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə
- Texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış

76 Sosial-mədəni inkişafın tənzimlənməsində balans, maliyyə-büdcə aspekti baxımından kənarlaşmalar hansı istiqamətlərdə olur

- Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Operativ, taktiki və strateji istiqamətlərdə
- Firma və bölmələrin rəhbəri, ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, ayrı-ayrı işlərin təşkilatçısı, inzibati rəhbərlik, nəzarətedici
- Ümumi gəlirlər və xərclər üzrə, tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə

77 Sosial-mədəni inkişafın tənzimlənməsində sosial nəzarətin hansı növləri vardır

- Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Firma və bölmələrin rəhbəri, ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, ayrı-ayrı işlərin təşkilatçısı, inzibati rəhbərlik, nəzarətedici
- İnzibati, ictimai təşkilatların, qrup, özünə nəzarət
- Operativ, taktiki və strateji

78 Sosial-mədəni inkişafın tənzimlənməsində sosial nəzarətin hansı funksiyaları fərqləndirilir

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Firma və bölmələrin rəhbəri, ayrı-ayrı fəaliyyət növünün funksional icraçısı, ayrı-ayrı işlərin təşkilatçısı, inzibati rəhbərlik, nəzarətedici
- Qiymətləndirmə, stimullaşdırma, əmək intizamının möhkəmləndirilməsi
- Fasiləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, plan-proqnozların optimallığı
- Operativ, taktiki və strateji

79 Sosial-mədəni inkişafın tənzimlənməsində idarəetmə tsikli hansı mərhələlərdən ibarətdir

- Ümumi gəlirlər və xərclər üzrə, tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə kənarlaşmalar
- Biznesin səmərəliliyinin artırılmasına səy göstərilməsi

- Məqsəd və vəzifələrin ümumi və konkret məzmununun müəyyən edilməsi, potensial imkanların, resursların və şəraitin nəzərə alınması, nəticələrin kompleks qiymətləndirilməsi
- Milli iqtisadiyyatın ümumi miqyasının genişlənməsi, təşkilati, iqtisadi və sosial əlaqələrin integrasiya olunması, müasir ETT-nin nailiyyətlərindən daha səmərəli istifadə olunması, kompleks sosial-iqtisadi problemlərin həlli
- Menecmentin konkret plan-iqtisad mexanizminin, təşkiletmə mexanizminin, təşkilat formalarının təkmilləşdirilməsi, kadr probleminin günün tələbləri səviyyəsində həll olunması

80 Sosial-mədəni inkişafın idarə olunmasına tələbatın artması hansı göstəricilərlə əlaqədardır

- Ümumi gəlirlər və xərclər üzrə, tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə kənarlaşmalar
- Məqsəd və vəzifələrin ümumi və konkret məzmununun müəyyən edilməsi, potensial imkanların, resursların və şəraitin nəzərə alınması, nəticələrin kompleks qiymətləndirilməsi
- Bazarda fəaliyyətinin son nəticələrinə görə məsuliyyət daşıyan şəxsin qərar qəbul etməsini təmin edən geniş təsərrüfat müstəqilliyi, biznesin səmərəliliyinin artırılmasına səy göstərilməsi
- Menecmentin konkret plan-iqtisad mexanizminin, təşkiletmə mexanizminin, təşkilat formalarının təkmilləşdirilməsi, kadr probleminin günün tələbləri səviyyəsində həll olunması
- Milli iqtisadiyyatın ümumi miqyasının genişlənməsi, təşkilati, iqtisadi və sosial əlaqələrin integrasiya olunması, müasir ETT-nin nailiyyətlərindən daha səmərəli istifadə olunması, kompleks sosial-iqtisadi problemlərin həlli, bazar şəraitində qeyri-müəyyənlilikin artması

81 Yeni yaranmış sosial strukturlar hansı xüsusiyyətləri ilə fərqləndirilir

- Məqsədli meylə, istiqamətə malik olması, sistemli, səsləndirmə, iyerarxiyalı qaydada subardinasiya olunması, konkret ünvanlı olması, direktivlik, müvafiq resurslarla təminat
- Güclü kapital yığımı bu strukturlardan çıxunun fəaliyyətinin genişlənməsinə və mürəkkəblaşmasının gətirib çıxarırlı ki, bu da müasir bazar təsərrüfatına tam uyğun olan planlaşdırma formalarına tələbat yaradan başqa amillərin meydana çıxmamasına səbəb olur
- Bunlar üçün planlaşdırma funksiyası ənənəvidir, bu müəssisələrdə planlaşdırma təkrar xarakter daşımış, mərkəz və sahə səviyyəsində plan fəaliyyətini əks etdirmişdir
- Ümumi gəlirlər və xərclər üzrə, tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə
- Texniki inkişaf, texniki hazırlıqlı, maliyyə və mühəsibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satışın kompleks qiymətləndirilməsilə

82 Sosial-mədəni inkişafın müasir idarəetmə konsepsiyasına daxildir

- Situasiyalı, sistemli yanaşma idarəetmə konsepsiyası, idarəetmə prosesi, texnologiyası konsepsiyası, elmi, inzibati idarəetmə konsepsiyası, idarəetmə psixologiyası konsepsiyası, davranış, məqsədli-program, marketinq, idarəetmənin qlobal strategiyası, bazar mexanizmləri ilə idarəetmə konsepsiyası
- Texniki inkişaf, texniki hazırlıqlı, maliyyə və mühəsibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satışın kompleks qiymətləndirilməsi
- Milli iqtisadiyyatın ümumi miqyasının genişlənməsi, təşkilati, iqtisadi və sosial əlaqələrin integrasiya olunması, müasir ETT-nin nailiyyətlərindən daha səmərəli istifadə olunması
- Əhalinin obyektiv imkanlarından istifadə olunmasını təmin etmək
- Menecment fəaliyyətinin səmərələliyi prinsipi, idarəcilik qərarlarının optimallığı, səlahiyyətin, məsuliyyətin bölüşdürülməsində qərarlar oğulunda mərkəzləşmiş və qeyri mərkəzləşmiş bölgü tələblərinin əlaqələndirilməsi

83 Sosial-mədəni sahələrdə idarəetmə istiqamətlərinin mürəkkəbliyi hansı göstəricilərin müəyyənləşdirilməsini zəruri edir

- Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüşdürən, xarici təşkilatlarla müəyyən məqsədlər üzrə nümayəndə olma, sahibkar, ayrı-ayrı pozğunluqlar
- Mərkəz tərəfindən nəzarətin itirilməsi nəticəsində bölmələr bəzən öz hərəkətlərinə rəhbərlik üçün azadlığa və müstəqilliye o qədər böyük meyl edirlər ki, çox hallarda firmanın tərkibindən və xüsusi işinin təşkilindən çıxmış cəhdləri meydana çıxır
- Menecment fəaliyyətinin səmərələliyi prinsipi, idarəcilik qərarlarının optimallığı, idarəcilik prinsiplərinin elmi təşkili, təşkilat və sosial-iqtisadi prinsiplərə vəhdət sistem halında yanaşma
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Texnoloji inkişaf, firma və dövlətin qarşılıqlı əlaqəsi, transmilli xarakter, idarəetməyə yeni tələblərin meydana çıxmazı

84 Sosial-mədəni inkişafın tənzimlənməsinə mühüm təsir göstərən hansı xarakteristika fərqləndirilir

- Sosial sektorda texnoloji inkişaf, qarşılıqlı əlaqə, transmilli xarakter, idarəetməyə yeni tələblərin meydana çıxması
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Firmanın tərkibindən və xüsusi işinin təşkilindən çıxmaq cəhdləri, firmanın fundamental məqsədlərinin çoxlu xırda hissələrə parçalanması
- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi
- Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüşdürən, xarici təşkilatlarla müəyyən məqsədlər üzrə nümayəndə olma

85 İqtisadi və sosial inkişafda əmək haqqı hansı istiqamətdə tənzimləyici funksiyası daşıyır

- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Bölgü və istehsala stimul yaratmaq
- Görülən işin və keyfiyyətə uyğun olaraq istehsal olunmuş yeni məhsulun dəyərinin bir hissəsinin iş qüvvəsinin təkrar istehsal üçün verilən hissəsi
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu
- İstehlak olunan maddi və mənəvi nemətlərin, xidmətin məcmusu ilə

86 Xalq təsərrüfatı səviyyəsində gəlirlərin tənzimlənməsi hansı mənbələr üzərində aparılır

- Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər, sosial transferlər, maliyyə-kredit sistemi vasitəsilə əldə edilən gəlirlər, müvəqqəti sərbəst vəsaitlərin dövriyyəsindən gəlirlər
- Dövlət və qeyri-dövlət müəssisələrində mülkiyyət münasibətlərindən asılı olmayıaraq əldə olunan əmək haqqı, ictimai istehlak fondlarından, sosial təminat və sosial müdafiə fondlarından əhalinin mənimsədiyi pul və natural gəlirlər
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehləki, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi
- İstehlak olunan maddi və mənəvi nemətlərin, xidmətin məcmusu ilə

87 əhalinin real gəlirləri necə müəyyən olunur

- Dövlət və qeyri-dövlət müəssisələrində mülkiyyət münasibətlərindən asılı olmayıaraq əldə olunan əmək haqqı, ictimai istehlak fondlarından, sosial təminat və sosial müdafiə fondlarından əhalinin mənimsədiyi pul və natural gəlirlər
- Əhalinin real gəlirləri= nominal gəlirlər – xidmət haqları, məcburi ödənişlər və vergilər
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehləki, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu

88 əhalinin pul gəlirlərinə hansı gəlirlər aiddir

- Əmək şəraiti, əmək haqqı, sosial təminat, gəlir vergisi, sosial sığorta, dövlət bütçəsinin proqnozu və istehlak səbəti, ailə məcəlləsi və ailə bütçəsi, minimum yaşayış səviyyəsi və ayrı-ayrı sosial sahələrin, təhsil, mədəniyyət və səhiyyənin, ekoloji mühitin tənzimlənməsi qanunları sosial inkişafın qanunvericilik bazası
- Dövlət və qeyri-dövlət müəssisələrində mülkiyyət münasibətlərindən asılı olmayıaraq əldə olunan əmək haqqı, ictimai istehlak fondlarından, sosial təminat və sosial müdafiə fondlarından əhalinin mənimsədiyi pul və natural gəlirlər
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehləki
- İşçilərin əmək haqqı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirləri, pensiya, müavinət, təqaüd və başqa sosial transferlər, mülkiyyətdən gəlirlər, qiymətli kağızlardan, dividentlərdən faizlər və digər gəlirlər
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu

89 əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi hansı metodoloji prinsiplər üzərində qurulur

- Minimum yaşayış səviyyəsini təmin edən istehlak məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri və məcburi ödənişlərin məcmusudur
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu
- Həyat səviyyəsi, istehlak olunmuş maddi və mənəvi nemətlərin məcmusu və tələbat

- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehlakı, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi

90 Sosial inkişaf göstəriciləri hansılardır

- Sosial müdafiə tədbirlərinin elmi əsasları-nın işlənməsi, elm, təhsil, mədəniyyət sahələrinin sosial aspektlə-rinin tədqiqi və idarə edilməsinin iqtisadi mexanizmlərinin təkmil-ləş-dirilməsi
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehlakı, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu
- Əhalinin həyat səviyyəsi, əhalinin həyat tərzi, əhalinin həyat şəraiti, əmək haqqı, sosial müdafiə, sosial siğorta problemləri
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir

91 Sosial inkişafın dövlət tənzimlənməsinin əsas obyektlərinə aiddir

- Sosial müdafiə tədbirlərinin elmi əsasları-nın işlənməsi, elm, təhsil, mədəniyyət sahələrinin sosial aspektlə-rinin tədqiqi və idarə edilməsinin iqtisadi mexanizmlərinin təkmil-ləş-dirilməsi
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehlakı, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi
- Əhalinin həyat səviyyəsi, əhalinin həyat tərzi, əhalinin həyat şəraiti, əmək haqqı, sosial müdafiə, sosial siğorta problemləri

92 Sosial inkişafın dövlət tənzimlənməsi dedikdə nə başa düşülür

- Əhalinin həyat səviyyəsi, əhalinin həyat tərzi, əhalinin həyat şəraiti, əmək haqqı, sosial müdafiə, sosial siğorta problemləri
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehlakı, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu
- Sosial müdafiə tədbirlərinin elmi əsasları-nın işlənməsi, elm, təhsil, mədəniyyət sahələrinin sosial aspektlə-rinin tədqiqi

93 Sosial inkişafın mahiyyəti nədir

- Minimum yaşayış səviyyəsini təmin edən istehlak məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri və məcburi ödənişlərin məcmusudur
- Dövlətlə əhali və əhali tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehlakı, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi
- Əhalinin həyat səviyyəsi, əhalinin həyat tərzi, əhalinin həyat şəraiti, əmək haqqı, sosial müdafiə, sosial siğorta problemləri

94 Təsərrüfatın müasir inkişaf mərhələsində iqtisadiyyatın ən ziddiyyətli məsələlərinə daxildir

- Müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq, yerli resurslardan istifadənin səmərəsini artırmaq
- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- İqtisadiyyatın sosial yönümüni gücləndirmək, həmçinin əhalinin sosial-mədəni sahənin xidmətlərinə olan tələbinin ödənilməsi səviyyəsini yüksəltmək
- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması

- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istiehsalının stimullaşdırılması

95 Sosial-mədəni inkişafın tənzimlənməsi üçün müvafiq hakimiyyət orqanlarının funksiyaları aşağıdakı kimi gruplaşdırılmalıdır

- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadr hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formallaşmasına şərait yaratmaq
- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- Bütün obyektlərdə sosial-mədəni sahənin inkişafının təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafı programının işləniləb hazırlanması və həyata keçirilməsi, sosial-mədəni sahəyə dair programın həyata keçirilməsinə nəzarət və uçot
- İqtisadiyyatın sosial yönümüni gücləndirmək, həmçinin əhalinin sosial-mədəni sahənin xidmətlərinə olan tələbinin ödənilməsi səviyyəsini yüksəltmək

96 Sosial müdafiə və sosial təminatın islahatlarının əsas istiqamətləri aşağıdakı qanuna uyğunluqlar üzrə müəyyənləşdirilir

- Pullu səhiyyə sisteminə keçidin təşkili, lakin pulsuz səhiyyə xidmətinin saxlanması, tibbi sığortanın inkişaf etdirilməsi, səhiyyə işçilərinin əmək haqlarının yüksəldilməsinə nail olunması
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi
- Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməkliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafı, sosial müdafiədə yeni metod və prinsiplərdən geniş istifadə, ölkə vətəndaşlarına minimal ümumi təminatların verilməsi və s.
- Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sınıfı quruluşu formalasdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək
- Bütün obyektlərdə sosial-mədəni sahənin inkişafının təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafı programının işləniləb hazırlanması və həyata keçirilməsi

97 Əmək bazarının dövlət tənzimlənməsinin hansı istiqamətləri müəyyənləşdirilir

- İstehsal münasibətlərinin inkişafı, sosial-iqtisadi və elmi-texniki təraqqinin nəticələri, xalq təsərrüfatı dinamikası, əmək resurslarının təkrar istehsalı və məşgulluq, təbii resurslardan səmərəli istifadə
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
- Məşgulluq dərəcəsinin artırılması və iş yerlərinin sayının artırılması, işçi qüvvəsinin hazırlanması və yenidən hazırlanması proqramları
- Firmaların zəif növ müxtəlifliyi və onların ayrı-ayrı növlərinin üstünlük təşkil etməsi, mövcud inhisaçı üstünlüklerin reallaşdırılmasına açıq ifadə olunan cəhd, bazar hakimiyyətinin rellaşma forması kimi sahibkarlığın regionlaşması

98 Məşgulluq statusuna görə əhali necə təsnifləşdirilir

- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
- Muzdru işçilər, işagötürənlər, fərdi əsaslarla işləyənlər, ailə müəssisələrinindən haqqı ödənilməyən müəssisələr, kollektiv müəssisələrin üzvləri
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazaarda hakim mövqe, uğur qazanma

99 Radikal iqtisadi siyasetin həyata keçirilməsi gedisində hansı prioritetlər müəyyən olunur

- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması

- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- İqtisadiyyatın sosial yönümünü gücləndirmək, həmçinin əhalinin sosial-mədəni sahənin xidmətlərinə olan tələbinin ödənilməsi səviyyəsini yüksəltmək
- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi

100 Makromodellər vasitəsilə aşağıdakı problemlərin həlli həyata keçirilir

- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması
- İqtisadiyyatın strukturunu və dinamikasını təhlil etmək, iqtisadiyyatın inkişafını proqnozlaşdırmaq, iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyini müəyyən etmək, iqtisadiyyatın inkişafının optimal variantının əsasını formalasdırmaq
- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması
- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması

101 Sosial sferanın qorunması üçün aşağıdakı istiqamətlərin seçilməsi məqsədə uyğundur

- Özəlləşdirmə kommunal təsərrüfatının inkişafına zərər gətirməməli, özəlləşdirilmiş müəssisələrdən büdcəyə köçürülcək pul vəsaitindən istehsalın inkişafına yönəldilməlidir
- Sosial ədalət prinsiplərinin qorunması, büdcəsindən sosial sferaya ayırmaların düzgün istifadəsinə nəzarət edilməsi, sosial sferaya dövlət və xarici investisiyaların axınının gücləndirilməsi, milli və regional sosial inkişaf proqramlarının hazırlanması
- Maliyyənin idarə olunmasının tam müstəqil və mükəmməl hala gətirmək, bütün mülkiyyət formalarının təmin edilməsi
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək
- Maksimal mümkün maliyyə resursları formalasdırmaq üçün şərtlərin təmin edilməsi, maliyyə resurslarının istifadəsinin və bölgüsünün təşkili

102 Sosial sferada rəqabət mühitinin xüsusiyyətləri üçün bunlar səciyyəvidir

- Sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək
- Zəif növ müxtəlifliyi və onların ayrı-ayrı növlərinin üstünlük təşkil etməsi, mövcud inhisarçı üstünlüklerin reallaşdırılmasına açıq ifadə olunan cəhd
- Sosial və fərdi problemlərin, vəziyyətlərin diaqnostikası
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə

103 Sosial qruplar üzrə gəlir və xərclərin differensasiya balansının qurulmasında əhali gəlirləri hansı normativlər əsasında təsnifləşdirilir

- Minimum əmək haqqı, minimum pensiya və fərdi sahibkarlıq
- Nominal, real və son istifadə gəlirləri
- Əmək haqqı, dividend, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər, işləyənlərin işverənlərdən gəlirləri və s.
- Maddi rifahın bölgüsünün strukturu və mütənasiblikləri
- Xidmət haqqları, məcburi ödənişlər və vergilər

104 Sosial sahələrin idarə edilməsi üçün müvafiq hakimiyyət orqanlarının funksiyaları aşağıdakı kimi qruplaşdırılmalıdır

- Sosial sahələrin inkişafının təhlili, orta perspektiv müddət üçün inkişaf proqramının işlənib hazırlanması və həyata keçirilməsi, proqramın həyata keçirilməsinə nəzarət və uçot
- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- İqtisadiyyatın sosial yönümünü gücləndirmək, həmçinin əhalinin sosial-mədəni sahənin xidmətlərinə olan tələbinin ödənilməsi səviyyəsini yüksəltmək

- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadr hazırlamaq

105 Sosial idarəetmədə məsuliyyətin struktur informasiya elementlərinə daxil olan göstəricilər hansılardır

- Maliyyə alətlərinin qiymətləndirilən kredit keyfiyyətinin müəyyənləşdirilməsi
- İqtisadiyyatda ümumi vəziyyətin dəyişilməsi
- Xidmətlərin indeksi üzrə qısamüddətli real faiz stavkası
- Faktlar, qiymət, indeks, iş vaxtı fondu, büdcə
- Ərazinin alınması, ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi

106 Sosial idarəetmənin qloballaşma amillərinə daxildir

- Ali rəhbərlik, personalın idarə olunması, maliyyə, məntiq
- Sistemin ünsürləri arasındaki qarşılıqlı əlaqə və nisbət, onlar arasındaki subardinasiyalı əlaqə
- Regionlaşma, texnoloji proseslər, iqtisadi artım, məntiqi zəncirə uyğunluq
- Ərazinin alınması, ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi
- Həyat tsiklinin qiymətləndirilməsi, xidmətlərin integrasiyası

107 Sosial idarəetmə funksiyalarına daxildir

- Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə
- Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə
- Sosial xidmətlərin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması
- Texniki hazırlıq, texniki inkişaf, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri

108 Makrosəviyyədə radikal iqtisadi siyasetin həyata keçirilməsi gedişində hansı prioritetlər müəyyən olunur

- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemlər
- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- İqtisadiyyatın sosial yönümüni gücləndirmək, həmçinin əhalinin sosial-mədəni sahənin xidmətlərinə olan tələbinin ödənilməsi səviyyəsini yüksəltmək
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı
- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması

109 Makromodellər vasitəsilə hansı problemlərin həlli həyata keçirilir

- İqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü
- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması
- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- İqtisadiyyatın strukturu və dinamikasını təhlil etmək, iqtisadiyyatın inkişafını proqnozlaşdırmaq, iqtisadiyyatın inkişafının optimal variantının əsasını formalasdırmaq
- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması

110 Sosial sahələrdə idarəetmə istiqamətlərinin mürəkkəbliyi hansı göstəricilərin müəyyənləşdirilməsini zəruri edir

- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Nümunə etalonu, lider, indeqator, sahibkar, ayrı-ayrı pozğunluqlar
- Texnoloji inkişaf, firma və dövlətin qarşılıqlı əlaqəsi
- Mərkəz tərəfindən nəzarətin itirilməsi
- Menecment fəaliyyətinin səmərələliyi prinsipi

111 Sosial sahələrin idarə edilməsinə mühüm təsir göstərən hansı xarakteristika fərqləndirilir

- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi

- Sosial sektorda texnoloji inkişaf, qarşılıqlı əlaqə, transmilli xarakter, idarəetməyə yeni tələblərin meydana çıxması
- Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüsdürən, resurslar bölüsdürүcüsü
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Firmanın tərkibindən və xüsusi işinin təşkilindən çıxmış cəhdləri, firmanın fundamental məqsədlərinin çoxlu xırda hissələrə parçalanması

112 Makroiqtisadi səviyyədə yaradılan milli gəlir hansı fondlara bölünür

- Yığım fonduna və istehlak fonduna
- Dövlət və qeyri-dövlət müəssisələrində mülkiyyət münasibətlərində asılı olmayaraq əldə olunan əmək haqqı
- Sosial müdafiə fondlarından əhalinin mənimsədiyi pul və natural gəlirlər
- Fizioloji minimum və sosial minimum
- Müvəqqəti sərbəst vəsaitlərin dövriyyəsindən gəlirlər

113 Sosial sferada maliyyə siyasəti təşkil olunarkan aşağıdakı prinsiplərə riayət edilməlidir

- Vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması
- Mənəvi və sosial tələbatların ödənilməsi üçün zəruri olan əmtəə və xidmətlərə çəkilən xərclər
- Sosial xidmətlərin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması
- Demografik, təbii artım, əhali amili, iqtisadi vəziyyət, inkişaf amili
- Sərbəstlik, dövlətin iqtisadiyyatına müdaxiləsi, dövlətin gəlir və xərclərinin balanslaşdırılması, maliyyə ehtiyatlarının yaradılması

114 Xalq təsərrüfatı səviyyəsində gəlirlərin tənzimlənməsi hansı mənbələr üzərində aparılır

- İstehlak olunan maddi və mənəvi nemətlərin, xidmətin məcmusu ilə
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışları, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehləki, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanuna uyğunluqları, həyat səviyyəsi, həyat tərzi
- Dövlət və qeyri-dövlət müəssisələrində mülkiyyət münasibətlərində asılı olmayaraq əldə olunan əmək haqqı, ictimai istehlak fondlarından, sosial təminat və sosial müdafiə fondlarından əhalinin mənimsədiyi pul və natural gəlirlər
- Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər, sosial transferlər, maliyyə-kredit sistemi vasitəsilə əldə edilən gəlirlər, müvəqqəti sərbəst vəsaitlərin dövriyyəsindən gəlirlər

115 Təhsilin nəzərdə tutulan yeni iqtisadi modeli aşağıdakı prinsiplərə əsaslanır:

- Təhsil üzrə yerli və regional xüsusiyyətləri nəzərə almaqla ümumi dövlət standartlarının həyata keçirilməsi və təhsil sisteminin fəaliyyətini normal səviyyədə təmin edən dövlət maliyyələşdirmə normativinin müəyyən edilməsi
- Sertifikatlar tətbiq etməklə təhsil sahəsinə dövlət nəzarətinin saxlanması
- Təhsil müəssisə və təşkilatlarının fəaliyyəti üzrə mənfəətinə, habelə belə müəssisələrin təsisçiləri və investorlarının bu istiqamətdə sərf etdiyi vəsaitə vergilərin ləğv edilməsi
- Təhsil müəssisələrinə elmi və təsərrüfat sərbəstliyinin verilməsi
- Resursla təminatın normativ üsulla formalasdırılması, böhran dövründə zəmanətli dövlət təminatının saxlanması

116 Təşkilat nəzəriyyəsinə müvafiq olaraq yenilikləri idarəetmənin hansı modelləri fərqləndirilir

- Layihənin rəhbəri, layihənin komandası, investor
- Davranış, rasionalizm, sistem
- Normal fəaliyyət dövrü, yenidən təşkil etmə
- Kombinasiya, modifikasiya edən, retrotətbiq
- İşçilərin birgə işə alışma dövrü, normal fəaliyyət dövrü

117 Sosial sferanın idarə edilməsində qloballaşma amillərinə daxil olan elementlər necə müəyyən olunur

- Ali rəhbərlik, personalın idarə olunması, maliyyə, məntiq, marketing tədqiqatları, texnoloji yenilik
- Həyat tsiklinin qiymətləndirilməsi, xidmətlərin integrasiyası
- Qarşılıqlı əlaqə və nisbət, onlar arasındaki subardinasiyalı əlaqə

- Maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
- İqtisadi artım, texnoloji proseslər, məntiqi zəncirə uyğunluq

118 Sosial sahələrin strateji biznes planına daxil olan göstəriciləri müəyyənləşdirin

- Ali rəhbərlik, kadrların idarə olunması, maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu
- Tələbat indeksi müəyyən olunmuş uzunmüddətli gəlir və xərclər balansının təhlili, korporativ risk amilləri
- Ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi
- Şablon tabellər, portfel layihələr, layihə üzrə görüləcək işin smetası, əməkdaşların layihə üzrə fəaliyyəti
- İqtisadiyyatda ümumi vəziyyətin dəyişilməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişilməsi

119 Sosial idarəetmədə nəzarət sisteminə daxil olan parametrləri müəyyənləşdirin

-
- Planlaşdırma, əməliyyatların planlaşdırılması, standart xərclərin kalkulyasiyası
- İş vaxtı fondu, şablon tabellər, portfel layihələr, layihə üzrə görüləcək işin smetası, əməkdaşların layihə üzrə fəaliyyəti
- Bazarda tələbat indeksi müəyyən olunmuş uzunmüddətli gəlir və xərclər balansının təhlili, korporativ risk amilləri
- Müqavilələrin idarə edilməsi, prosedur və siyasetin reallaşdırılması, işçi qəbulu, standart və normativlərin müəyyən edilməsi, qrafiklərin tərtibi, informasiya sistemlərindən istifadə
- Xidmətlərin integrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət, səmərəlilik, xidmət

120 İqtisadi amillərə aiddir

- Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
- Dövlət bütçəsinə yığılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri, xüsusi vəsaitlər
- Sahibkarlıq fəaliyyətindən gəlirlər, işsizlər və aztəminatlı əhalii təbəqələrinə müavinətlər
- Əhalinin müxtəlif sosial risqlərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlər

121 Qiymət iqtisadi mexanizm kimi necə xarakterizə olunur

-
-
- İstehlak təyinatına görə qruplaşan əmtəə və xidmət növlərini müəyyən edir
- İstehsal və istehlakın tarazlığını, dinamikasını və artım sürətini müəyyən edir
-
- Kompleks amillərin qarşılıqlı əlaqəsidir
- Milli iqtisadiyyatın inkişaf göstəricisidir

122 İqtisadi artımın ekstensiv tipinin əsas amillərinə aiddir

-
-
- işçilərin sayının artırılması, iş vaxtının artırılması, əməyin elmi təşkili.
-
- rəqabətin formalşaması, istehlak qiymətlərinin artması.
-

123 Idarəetmənin hansı subyektləri fərqləndirilir

-
-
- Əsas və baş subyektlər
-
- Əsas subyektlər
- İşguzar müəssisələr

124 Dövlət bütçəsinə daxil olan vergilər necə təsnifləşdirilir

-
- Mədən vergisi

- Birbaşa vergilər
- Dolayı vergilər
- Birbaşa və dolayı vergilər
- Əmlak vergiləri

125 İqtisadi artımın strateji planlaşdırılması qarşıya hansı mühüm problemləri qoyur

- Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları, sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
- Konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
- Mövcud istehsal güclərindən tam istifadəsi, tam məşğuliyyət şəraitində istehsal güclərinin artırılması mümkünlüyü
- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, bündə, metodlar

126 Sosial sferanın idarəetmə problemlərinin tədqiqində proqramların üstünlükleri aşağıdakılardır

- Strateji, sosial-iqtisadi, elmi-texniki, ekoloji regional strategiyalarını reallaşdırmaq, problemlərin həlli, iri sosial-iqtisadi problemlərin həyata keçirilməsi, resursları cəmləməklə sistemli əlavə səmərəni təmin edir
- Şəxsi və ailə tələbatının səviyyəsi ilə gəlirlərin arasındaki qarşılıqlı əlaqə
- Onun maddi həyat fəaliyyəti sferasında təzahür etməsi və yalnız əmək məhsulları ilə deyil, həm də təbiət nemətləri vasitəsilə ödənilməsi
- Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
- Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək

127 Sosial idarəetmədə innovasiya dövriyyəsi hansı mərhələ-lərdən ibarətdir

- Layihələri idarəetmə proseslərinin mərhələliyi, innovasiya prosesləri və onları idarəetmə proseslərinin təşkilinin iyerarxiyalığı
- Kadr təminatı, xidmət tədarükçüləri, rəhbərliyin tələbləri, aksionerlərin tələbləri, dövriyyə vəsaitlərindən istifadə
- Satış xəttində turizm məhsullarının həyat dövriyyəyəsinə nəzarət
- Ödəmələrin müəyyənləşdirilməsi, gəlirlərinin qiymətləndirilməsi, gəlirlərin diskontlaşdırılması
- Yeni xidmətlərin reklamı və satışının təşkili, tədqiqat, eksperiment və xidmət prosesinin texnoloji baxımdan öyrənilməsi üçün kadr hazırlığı

128 Sosial idarəetmədə yeniliklərin mühüm xüsusiyyəti aşağıdakılardır

- Maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Kontrakt üzrə vəd olunmuş ödəmələrin müəyyənləşdirilməsi
- Potensial istehlakçı dairəsinin genişləndirilməsi, xidmət funksiyalarının artması, istehlakçı tələbatının dəyişməsi
- İnnovasiya prosesləri və onları idarəetmə proseslərinin təşkilinin iyerarxiyalığı, idarəcilik qərarları işlənərkən çoxvariantlılıq, sistemlik
- Sifarişçi, layihəçi, layihənin rəhbəri, layihənin komandası, investor, tədarükçü

129 Sosial idarəetmədə maliyyə hesabatlarının təhlili hansı göstəricilərə əsasən müəyyən edilir

- Tələbat üzrə, əmək haqqı sferasında, xidmətlərin satış həcmi üzrə kənarlaşmalar
- Faiz və vergi ödəmələri, əməliyyat gəlirləri, xalis gəlir
- Maliyyə alətlərinin qiymətləndirilən kredit keyfiyyətinin müəyyənləşdirilməsi
- Ümumi vəziyyətin dəyişilməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması
- Planlaşdırma, bündənin vəziyyətinə cavabdeh olan struktur vahidinin müəyyən edilməsi

130 Sosial normativlərin əhali ilə bağlı xüsusi problemlərinə aiddir

- Bir sıra normaların hesablanmasında, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablamalar qaydalarıdır
- İstehsal normalarının hesablanmasında, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablamalar qaydalarıdır
- Qida normalarının hesablanmasında, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablamalar qaydalarıdır

- İqtisadi normaların hesablanmasında, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablama qaydalarıdır
- İstehlak normalarının hesablanmasında, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablama qaydalarıdır

131 Elmin normativ əsasları hansı əsaslarla müəyyən olunur

- Elmi kadrların sayı ilə müəyyən olunur
- Elmə qoyulan kapital qoyuluşu ilə müəyyən olunur
- Elmi işçilərin sayı ilə müəyyən olunur
- Elmi-texniki prioritetlərlə müəyyən olunur
- Cəmiyyətin ETT – yə olan tələbatı ilə müəyyən olunur

132 Səhiyyənin normativ göstəricilərinə aşağıdakılardan hansı daxil deyil:

- Hər 1000 nəfər əhaliyə düşən xəstəxanaların sayı
- Hər 1000 nəfər əhaliyə düşən çarpayı tutumu
- Hər xəstəyə düşən tibbi ləvazimatın dəyəri
- İl ərzində hər çarpayıdan maksimum və cari istifadə əmsalı (20 – 30 g)
- Aynı – aynı səhiyyə sahəsinin bütövlükdə səhiyyə xidmətində xüsusi çəkisi

133 Minimal zəruri qida məhsulları dəstinə daxil deyil:

- Yumurta
- Çörək və çörək məmulatları
- Ət və ət məhsulları
- Müxtəlif növ turşular
- Süd və süd məhsulları

134 Vətəndaşların Konstitusiyada nəzərdə tutulan sosial zə-ma-nət sahəsində hüquqlarının təmin edilməsi vasitələrinə aiddir

- B Sosial transferlər
- Pensiya
- Sosial standartlar
- Sığorta
- Gəlirlər

135 . Normativləri fynksional təyinatına görə belə bölmək olar:

- Texniki-irtisadi, təşkilati, sosial
- Sosial, istehsal, satış
- İstehsal, satış
- İstehsal, sosial, texniki-iqtisadi
- İstehsal, satış, istehlak

136 Sosial normativlərin tərbiri prosesinin əsas mərhələlərinə aiddir

- Metodiki mərhələ, hesablama mərhələsi, təşkilati mərhələ
- Hesablama mərhələsi, təşkilati mərhələ
- Metodiki mərhələ, hesablama mərhələsi, nəzarət mərhələsi
- Texniki mərhələ, təşkilati mərhələ, nəzarət mərhələsi
- Metodiki mərhələ, təşkilati mərhələ, hesablama mərhələsi, nəzarət mərhələsi

137 Cəmiyyətin iqtisadi potensialından istifadə olunması effektivliyi hansı göstəricilərlə xarakterizə olunur

- Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti, canlı əməyin effektivliyi

- Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri
- Ümumi effektivlik, canlı əməyin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivliyi, material resursların effektivliyi, yeni texnikanın tətbiqinin effektivliyi, xarici iqtisadi əlaqələrin effektivliyi
- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, canlı əməyin effektivliyi

138 İqtisadi resurslara öz ölkəsində toplanmış və sərhədlərindən kənarda mövcüd dəyərləri daxildir ki, bunlara aid etmək olar

- Humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədli proqramların üstün sahələrinin müəyyən edilməsi
- Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar
- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
- Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti

139 İqtisadi potensialdan effektli istifadə olunmasında istehsalın effektivliyi probleminin hansı tərəfləri vardır

- Ümumi iqtisadi, sahələrarası, sahələrdaxili, istehsaldaxili
- Hazırkıq üçün vaxtın ayrılması, tələb olunan dəqiqlik səviyyəsi
- Resursların keyfiyyət və kəmiyyəti, tələb və təklif, bölgü
- Məqsədli, resurslu
- Axratış, normativ

140 İndiqativ planlaşdırmanın əsas məqsədləri aşağıdakılardır

- Humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədli proqramların üstün sahələrinin müəyyən edilməsi və onlara vəsaitlərin ayrılması
- Sosial inkişaf fondunun yaradılması, sosial yardım proqramlarının həyata keçirilməsinin ilkin fəaliyyəti
- Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, büdcə, metodlar
- Elmi, intellektual potensialı, informasiya potensialı, əmək resursları. sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar

141 Tələbat amilləri aşağıdakı kimi təsnifləşdirilir

- İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi
- Sosial siğorta üzrə, univeksal və sosial müavinətlər
- İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri
- Sixışdırılmış təkrar istehsal və ya neqativ demoqrafik situasiya, sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili obyektləri
- Demografiya, iqtisadi inkişaf, təbii-coğrafi şərait, sosial müdafiə sistemi, xarici-iqtisadi əlaqələr, əməkdaşlıq

142 Maddi tələbatı fiziki tələbatdan fərqləndirən cəhət hansıdır

- Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müştəqiliyinin məhdudlaşdırılması
- Fiziki tələbat maddi tələbatın bir hissəsi olub, onun yalnız maddi nemətlər və xidmətlər vasitəsilə ödənilən hissəsinə təşkil edir.
- Şəxsi və ailə tələbatının səviyyəsi ilə gəlirlərin arasındaki qarşılıqlı əlaqədir
- Onun maddi həyat fəaliyyəti sferasında təzahür etməsi və yalnız əmək məhsulları ilə deyil, həm də təbiət nemətləri vasitəsilə ödənilməsidir

143 Engel qanunu hansı məqsədə əsaslanır

- Gəlirlər artdıqca tələbat daha çox ucuz məhsullara yönəldilir
- Dövlət büdcəsi, büdcədənəkənar fondlar, qeyri-dövlət maliyyələşmə mənbələri

- Maddi nemətlər və xidmətlər vasitəsilə ödənilən hissəsidir
- Gəlirlər azaldıqca tələbat daha çox bahalı məhsullara yönəldilir
- Gəlirlər artdıqca tələbat daha çox bahalı məhsullara yönəldilir

144 İstehlak funksiyası dedikdə nə başa düşülür

- İstehsal amilləri, iqtisadi amillər, sosial amillər, coğrafi-iqtisadi amillər, təşkilati-iqtisadi amillər, siyasi amillər, xarici-iqtisadi əlaqələr amili istehlak funksiyasıdır
- Onun maddi həyat fəaliyyəti sferasında təzahür etməsi və yalnız əmək məhsulları ilə deyil, həm də təbiət nemətləri vasitəsilə ödənilməsidir
- Demografik, təbii artım, əhali amili, iqtisadi səviyyət, inkişaf amili, təbii coğrafi şərait, xarici-iqtisadi əlaqələr, əməkdaşlıq, idxal, ixrac, sosial müdafiə, əhali gəlirləri, əmtəə təklifi
- Sərbəstlik, dövlətin iqtisadiyyatına müdaxiləsi, dövlətin gəlir və xərclərinin balanslaşdırılması, maliyyə ehtiyatlarının yaradılması
- Şəxsi və ailə tələbatının səviyyəsi ilə gəlirlərin arasındaki qarşılıqlı əlaqə

145 Əhali istehlakının formallaşmasına təsir edən iqtisadi və sosial amillər hansılardır

- Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinf quruluşu formallaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası münasibətləri tənzimləmək, ölkədə demokratik və ekoloji şərait amili
- Sərbəstlik, dövlətin iqtisadiyyatına müdaxiləsi, dövlətin gəlir və xərclərinin balanslaşdırılması, maliyyə ehtiyatlarının yaradılması
- Demografik, təbii artım, əhali amili, iqtisadi səviyyət, inkişaf amili, təbii coğrafi şərait, xarici-iqtisadi əlaqələr, əməkdaşlıq, idxal, ixrac, sosial müdafiə, əhali gəlirləri, əmtəə təklifi
- Sərbəstlik, dövlətin iqtisadiyyatına müdaxiləsi, dövlətin gəlir və xərclərinin balanslaşdırılması, maliyyə ehtiyatlarının yaradılması
- İstehsal amilləri, iqtisadi amillər, sosial amillər, coğrafi-iqtisadi amillər, təşkilati-iqtisadi amillər, siyasi amillər, xarici-iqtisadi əlaqələr amili

146 İstehlakın formallaşmasının maddi əsasını nə təşkil edir

- İstehsal, bölgü, mübadilə
- Coğrafi-iqtisadi amillər
- Təşkilati-iqtisadi amillər
- Xarici-iqtisadi əlaqələr
- İstehsal olunmuş milli məhsul

147 Əhalinin istehlakı hansı prinsiplər əsasında formallaşır

- Xarici-iqtisadi əlaqələr
- Təşkilati-iqtisadi amillər
- İstehsal olunmuş milli məhsul
- İstehsal, bölgü, mübadilə
- Coğrafi-iqtisadi amillər

148 Bazar iqtisadiyyatında istehsalın təşkilinin əmtəə-pul münasibətləri şəraitində aşağıdakı əsas amilləri gruplaşdırılır

- Sosial müdafiə əhalinin aztəminatlı və sağlamlığı imkan verməyən qrupların maddi və mənəvi tələbatını ödəmək üçün dövlətin həyata keçirdiyi tədbirlərin, iqtisadi və sosial mexanizmlərin tətbiqi
- Əhalinin gəlirləri, xidmət sahələrinin inkişafı, əhaliyə xidmət göstərdikləri sahələrin strukturası, əhalinin demoqrafik tərkibi, məşgulliyətin quruluşu, əhalinin məskunlaşma dərəcəsi
- Həyat səviyyəsinin tənzimlənməsi üçün sintetik ümumiləşmiş göstərici olduğuna görə həyat səviyyəsinin formallaşması baxımından, istehsalın təkmilləşdirilməsi, əsas istiqamətlərini müəyyən edilməsi
- İctimai rifah, insanların maddi, sosial və intellektual tələbatının ödənilməsi, insan ləyaqətinə hörmətin formallaşdırılması və cəmiyyətdə sosial sabitlik və sosial sülhün bərqərar olması ilə bilavasita bağlı olan siyaset
- Geniş təbəqəsinin formallaşdırılması, prespektiv növlərinin və istiqamətlərinin stimullaşdırılması, investisiya resurslarının yığılmasına və onların prioritet istiqamətlərdə istifadə olunmasına təsir göstərmək, beynəlxalq rəqabət şəraitində sabitliyinin təmin edilməsi

149 Əhalinin istehlakının tənzimlənməsi nəzəri-metodoloji baxımdan hansı əsaslarla həyata keçirilir

- Həyat səviyyəsinin tənzimlənməsi üçün sintetik ümumiləşmiş göstərici olduğuna görə həyat səviyyəsinin formallaşması baxımından, istehsalın təkmilləşdirilməsi, əsas istiqamətlərini müəyyən etməsi üçün
- İctimai rifah, insanların maddi, sosial və intellektual tələbatının ödənilməsi, insan ləyaqətinə hörmətin formalşdırılması və cəmiyyətdə sosial sabitlik və sosial sülhün bərqərar olması ilə bilavasita bağlı olan siyaset üçün dövlətin həyata keçirdiyi tədbirlərin, iqtisadi və sosial mexanizmlərin tətbiqi
- Sosial müdafiə əhalinin aztəminatlı və sağlamlığı imkan verməyən qrupların maddi və mənəvi tələbatını ödəmək üçün geniş təbəqəsinin formallaşdırılması, prespektiv növlərinin və istiqamətlərinin stimullaşdırılması, investisiya resurslarının yığılmamasına və onların prioritet istiqamətlərdə istifadə olunmasına təsir göstərmək, beynəlxalq rəqabət şəraitində sabitliyinin təmin edilməsi
- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formallaşdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi əsasında həyata keçirilir

150 İstehlaka təsir edən aparıcı amillər

- Əmtəə təklifi
- İstehsal
- Xərclər
- Gəlirlər
- Tələbat

151 İstehlak strukturunun təhlili hansı metodologiyaya əsaslanır

- Həyat səviyyəsinin tənzimlənməsi baxımından təhlil metodologiyası
- Sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili
- İstehlak təyinatı əsasında qruplaşan əmtəə, xidmət növlərinə, istehlakın faydalılığı və formallaşması mənbələri strukturuna görə təhlili
- Təhlil, proqnoz metodlarının müasir iqtisadi idarəetmə baxımından təkmilləşdirilməsi
- İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi

152 İstehlakın formallaşma normativlərinə aiddir

- İstehlak təyinatına görə qruplaşan əmtəə və xidmətlər sosial idarəetmənin metodoloji prinsipidir
- İstehlakın regional iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi
- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
- Məşguliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi
- İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürəti

153 İstehlak amilləri hansı qruplara bölünür

- Ümumi səviyyədə
- Makro səviyyədə
- Makro və mikro səviyyədə
- Mikro səviyyədə
- Meqo səviyyədə

154 İstehlak formaca hansı xidmətlərə bölünür

- Maddi və mənəvi xidmətlər istehlakına
- Marketing və maddi xidmətlərə
- Lizing və mənəvi xidmətlərə
- Konsalting və mənəvi xidmətlərə
- Konsalting və maddi xidmətlər istehlakına

155 Tələbatın formallaşmasına təsir edən normativ göstəricilər aşağıdakılardır

- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab
- Sosial tənzimləmənin maliyyə əsasları
- Iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formaları
- Məhsulların keyfiyyəti, çeşidi və texniki-iqtisadi göstəriciləri

- Coğrafi-iqtisadi, iqtisadi, əhali və ekoloji amillər

156 İstehlakın öyrənilməsi və planlaşdırılmasında hansı metodologiyadan istifadə olunur

- Elementar
- Universal
- Statistik
- Balans
- Funksional

157 Tələbatın ödənilməsinin aşağıdakı formaları mövcuddur

- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
- İstehsal və istehlakın tarazlığının, dinamikasının və artım sürətinin müəyyənləşdirilməsi
- İstehlakın sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması
- Pul ödənişlərinin əvəzsiz, lakin normalar əsasında təyin edilməsi, güzəştlərin verilməsinin qarşılıqlı-ekvivalentləşdirilməsi
- Təhsilli və yüksək ixtisaslı əhalinin payının artması, gəlirlərin səviyyəsinin yüksəldilməsi, əhalinin sərəncamında olan aktivlərin leqləşdirilməsi

158 Tələbat və istehlakın proqnozlaşdırılması aşağıdakı normativlər əsasında həyata keçirilir

- Dinamiklik, komplekslilik, sistemlilik, optimallıq, eks əlaqə, əməlilik, tarixilik və varislik
- Ekoloji, statistik, komplekslilik, sistemlilik, optimallıq
- Regional, əyani, eks əlaqə, əməlilik, tarixilik
- Humanitar, sosial-psixoloji, etik, komplekslilik, sistemlilik, optimallıq
- Sosial-psixoloji, etik, komplekslilik, eks əlaqə, əməlilik, tarixilik

159 Tələbat təzahür sferasına görə necə qruplaşdırılır

- Maddi tələbata, mənəvi tələbata və fiziki tələbata
- Maddi tələbata və fiziki tələbata
- Sosial tələbata və zehni (intellektual) tələbata
- Maddi tələbata və mənəvi tələbata
- Qeyri-iqtisadi tələbata və fiziki tələbata

160 Tələbatı yaranma təbiətinə görə hansı növlərə ayrıılır

- Real və normativ
- Qeyri-iqtisadi və iqtisadi
- Fiziki, sosial və intellektual
- Maddi və mənəvi
- Fizioloji və mənəvi

161 İstehlak strukturu hansı normativ göstəricilərlə müəyyən olunur

- Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi mexanizmi formasında
- Sosial-iqtisadi idarəetmə meyarlar əsasında
- Iqtisadi və sosial idarəetmənin metodoloji prinsipi kimi
- Ayrı-ayrı maddi nemətlərin bütövlükdə istehlak həcmində xüsusi çəkisi əsasında sosial idarəetmənin metodoloji prinsipidir
- Iqtisadi islahatların konsepsiyası və reallaşma mexanizmi baxımından

162 Tələbatın ən xarakterik xüsusiyyətlərinə daxildir

- Məhsuldar qüvvələr və itehsal münasibətlərinin inkişafı ilə əlaqədar onun kəmiyyət və keyfiyyətcə daim dəyişilməsi
- Fiziki tələbatların ödənilməsinin minimum normalarını və ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq mənəvi və sosial tələbatların ödənilməsi üçün zəruri olan əmtəə və xidmətlərə çəkilən xərcləri

- İstehsalın və cəmiyyətin inkişafının müəyyən tarixi dövründə əldə edilmiş həyat şəraitini xarakterizə edir və istehsal edilmiş maddi nemətlər vasitəsilə ödənilməsi
- Sosial fondların formalaşdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə və sosial münasibət göstərmə prinsipi
- Əhalinin gəlirləri, xidmət sahələrinin inkişafı, əhaliyə xidmət göstərdikləri sahələrin strukturası, əhalinin demoqrafik tərkibi, məşğulliyətin quruluşu, əhalinin məskunlaşma dərəcəsi

163 Əhali tələbatı, onun formalaşması və ödənilməsi probleminin tədqiq edilməsinə keçid hansı istiqamət üzrə müəyyən edilir

- İstehsal edilmiş maddi nemətlər vasitəsilə ödənilməsi prinsipi
- Kateqoriyanın mahiyətinin müəyyən edilməsi
- Tələbatın təbiəti və dəyişilməsi səbəblərinin insanların istehsal fəaliyyəti ilə müəyyən edilməsi
- Fiziki tələbatların ödənilməsinin minimum normalarını və ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq müəyyən edilməsi
- Maliyyə-iqtisadi amillərdən istifadə və sosial münasibət göstərmə prinsipi

164 Proqnozlaşdırılan dövr üçün əhalinin real gəlirinin hesablanması hansı struktur əsasında həyata keçirilir

- Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməkliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafı
- İqtisadiyyatın strukturunu və dinamikasını təhlil etmək, iqtisadiyyatın inkişafını proqnozlaşdırmaq
- Orta təbəqənin istehlak standartlarına uyğun əmtəə və xidmətlərin istehsali
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
- Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər, əhalinin əmanətinin dəyişilməsi, məhsul və xidmətlərin alınmasına gedən pul gəlirləri, ev təsərrüfatından cinsi gəlirlər, ictimai xidmətdən material istehlakı, qiymətin enib-qalxmasından əhalinin uduşu, son reallaşdırılan gəlir, əhalinin sayı, əhalinin 1 nəfərinə real gəlir, real gəlirlərin dinamikası, artıb-azalma

165 Proqnozlaşdırılan dövr üçün milli gəlir necə hesablanır

- Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər
- Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
- İstehlak resursunun ümumi artımı – Əhalinin həyat səviyyəsinin stabilliyini təmin edən resurslar
- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yiğim – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcləri
- Milli hesablar sistemi və sahələrarası balans əsasında

166 Əhalinin real gəlirlərinin artımını təmin edən resurslardan istifadə olunması necə hesablanır

- Tələbatın təbiəti və dəyişilməsi səbəblərinin insanların istehsal fəaliyyəti ilə müəyyən edilməsi
- Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər
- Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yiğim – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcləri
- İstehlak resursunun ümumi artımı – Əhalinin həyat səviyyəsinin stabilliyini təmin edən resurslar

167 İstehlak resursunun ümumi artımı necə hesablanır

- Tələbatın təbiəti və dəyişilməsi səbəblərinin insanların istehsal fəaliyyəti ilə müəyyən edilməsi
- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yiğim – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcləri
- Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
- İstehlak resursunun ümumi artımı – Əhalinin həyat səviyyəsinin stabilliyini təmin edən resurslar
- Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər

168 Milli gəlirdə istehlak fondu necə hesablanır

- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yiğim – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcləri
- İstehlak resursunun ümumi artımı – Əhalinin həyat səviyyəsinin stabilliyini təmin edən resurslar

- Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
- Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər
- Milli hesablar sistemi və sahələrarası balans əsasında

169 Əhali istehlakı üçün potensial resurslar necə hesablanır

- İstehlak resursunun ümumi artımı – Əhalinin həyat səviyyəsinin stabilliyini təmin edən resurslar
- Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yiğim – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcləri
- Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlərlə
- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalaşdırılması əsasında

170 İstehlak davranışa təsir edən amillər

- Təhsil səviyyəsi
- Əhali gəlirləri
- Ailə tərkibi
- Qiymət imdeksi
- İş yerləri

171 İstehlakın struktur təhlili hansı normativlərə əsaslanır

- Ərzaq, qeyri-ərzaq, xidmət növləri üzrə ayrı-ayrı sahələrin məhsullarının istehlak həcmində xüsusi çəkisinə görə
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri əsasında
- Əhalinin müxtəlif sosial risqlərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlər əsasında
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
- İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddinin müəyyən olunması prinsipləri əsasında

172 Tələbat və istehlakın proqnozu hansı funksional vəzifələrdən asılı olaraq formalaşdırılır

- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması baxımından
- Müqayisəli təhlil və tədbirlər hazırlanmaq, tələbat və istehlakın dinamikasına təsir etməklə idarəetmə baxımından
- Təhlil, proqnoz metodlarının müasir iqtisadi idarəetmə baxımından təkmilləşdirilməsi baxımından
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi ilə
- Iqtisadi islahatların konsepsiyası və reallaşma mexanizmi göstəriciləri ilə

173 İstehlak davranışı necə başa düşülür

- Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi göstəricisidir
- Əhalinin zəruri olan ehtiyaclarının ödənilməsi prosesidir
- Dövlət bütçəsinə yiğilan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri, xüsusi vəsaitlər sistemidir
- İşsizlik həcmimin işçi qüvvəsinə olan nisbəti kimi başa düşülür
- Əhali qruplarının istehlak prosesində qəbul etdiyi qərarların nəticəsidir

174 Tələbatın elmi təsnifikasi aşağıdakı əlamətlər üzrə müəyyənləşdirilir

- Sintetik və natural göstəricilər, maddi rifahın bölgüsünün strukturu və mütənasiblikləri
- Tələbatın yaranma təbiəti, təzahür sferası, subyekti, ödənilmə dərəcəsi və kəmiyyətcə müəyyənləşdirilməsi
- İstehlak bütçəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmuu və onların qiymətinin dəyişmə meylləri
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu baxımından qiymətləndirmə
- İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formalarının müəyyənləşdirilməsi

175 Tələbat dedikdə nə başa düşürsünüz

- Gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsidir
- Bazar tarazlığının pozulması əlamətidir
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələrinin məcmusudur
- Əhalinin həyat fəaliyyəti prosesində müxtəlif şeylərə olan ehtiyaclarının məcmusudu
- Xüsusi kapitalın təkrar istehsalına sərfli mühitin yaranmasıdır

176 Əhali istehlakının iqtisadi-riyazi təhlili və proqnozu modelləri hansı əsaslarla həyata keçirilir

- İstehsal amilləri, iqtisadi amillər, sosial amillər, coğrafi-iqtisadi amillər, təşkilati-iqtisadi amillər, siyasi amilləri üzrə
- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalasdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi, sosial münasibət göstərmə prinsipi üzrə
- Xidmət sahələrinin inkişafı, əhaliyə xidmət göstərdikləri sahələrin strukturu, demoqrafik tərkib, məşğuliyyətin quruluşu üzrə
- Funksional və reqressiya tənlikləri üzrə
- Sintetik ümumiləşmiş göstəricilər əsasında

177 Tələbatın formalasmasının əsas aparıcı amilinin seçilməsi asılıdır

- konkret vəziyyətdən
- istehlak səviyyəsindən
- həyat şəraitindən
- onun quruluşu
- tələbatın subyekti

178 Tələbat funksiyasının meyar kimi qəbul edilməsində ölçü vahidi

- Tələbatın ödənilmə dərəcəsinin maksimumlaşması
- Ərzaq təkləbatının maksimumlaşması
- Minimum məsrəflərin qəbulu
- İstehlakın tələbata yaxınlaşması
- Orta illik tələbin ölçülülməsi

179 Tələbatın əsas xüsusiyyətlərini necə formalasdırmaq olar

- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə
- Maksimal mümkün maliyyə resursları formalasdırmaq üçün şərtlərin təmin edilməsi, maliyyə resurslarının istifadəsinin və bölgüsünün təşkili, maliyyə metodları ilə iqtisadi və sosial proseslərin tənzimlənməsinin təşkili
- Səhiyyənin məqsədli kompleks programının işlənib hazırlanmasına və yerinə yetirilməsinə, dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazasının inkişafına
- Dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü, təhsilə və tibbi xidmət

180 Sosial-iqtisadi tələbatın elmi təsnifikasi hansı əlamətlər üzrə müəyyənləşdirilir

- Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq
- İnsanın fiziki tələbatlarının ödənilməsi üçün zəruri olan istehlak nemətləri
- Fiziki tələbatların ödənilməsinin minimum normalarını və ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq mənəvi və sosial tələbatların ödənilməsi üçün zəruri olan əmtəə və xidmətlərə çəkilən xərcləri
- Tələbatın yaranma təbiəti, tələbatın təzahür sferası, təlabatın subyekti, yaxud daşıyıcısı, tələbatın kəmiyyətcə müəyyənləşdirilməsi, tələbatın ödənilmə dərəcəsi
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri

181 İqtisadi tələbat hansı yolla ödənilir

- Yalnız istehsal olunan məhsullar ilə
- Maddi tələbata, mənəvi tələbata və fiziki tələbata
- Sosial tələbatla və intellektual tələbatla
- Qeyri-iqtisadi tələbata və fiziki tələbata

- Xarici aləmdə baş verən proseslərlə ödənilir.

182 İstehlak və gəlir normativləri arasında əlaqəni qiymətləndirmək üçün aşağıdakı təhlil metodologiyasından istifadə olunur

- Balans
 Korrelyasiya
 Reqressiya
 Faydalılıq effekti
 Reqressiya və korrelyasiya

183 Tələbatın sosial mənasına aiddir

- hərtərəfli inkişaf
 həyat səviyyəsi
 yoxsulluğun azalması
 inkişaf
 mənəviyyat

184 Dövlət tələbatı hansı yollarla tənzilmləyir

- iqtisadi
 sosial müdafiə
 gəlirlər
 istehsal yolu
 inzibati

185 Tələbatın dinamikasına aiddir

- kortəbii
 dəyişmə
 struktur
 azalan artan
 idarə olunmayan

186 Tələbatın dinamikasına aiddir

- idxal
 ÜDM
 gəlir
 yiğım
 Investisiya

187 Tələbatın resurs təminatına daxildir

- idxal
 ÜDM
 gəlir
 yiğım
 Investisiya

188 Tələbatın meyarı kimi nə qəbul olunur

- komplekslik
 ödənilmə dərəcəsi
 məhsulun keyfiyyəti
 məhsulun həcmi
 əhalinin güzaranı

189 Tələbatın ödənilməsi meyarına daxildir

- region istehlakı
- adam başına istehlak
- minimum istehlak
- maksimum istehlak
- ailə istehlakı

190 Tələbatın regionlaşması necə müəyyən olunur

- inkişaf səviyyəsi
- iş yerləri
- məhsuldar qüvvələr
- əhalinin sayı
- yoxsulluq

191 Real istifadə olunan gəlir necə müəyyən olun

- Real istifadə olunan gəlir= əhalinin real gəlirləri / könüllü ödənişlər və üzvülük haqları
- Real istifadə olunan gəlir= əhalinin real gəlirləri + könüllü ödənişlər və üzvülük haqları
- Əhalinin adam başına düşən ÜDM və bündə gəlirləri, istehlak olunan maddi və mənəvi nemətlərin məcmusu, işsizlik səviyyəsi ilə
- Real istifadə olunan gəlir= əhalinin real gəlirləri – könüllü ödənişlər və üzvülük haqları
- Real istifadə olunan gəlir= əhalinin real gəlirləri x könüllü ödənişlər və üzvülük haqları

192 Normal inkişaf edən iqtisadiyyatda, dövlətin əhali ilə münasibətləri hansı istiqamətlərdə qurulur

- Büdcə hesabına məcburi qaydada sığorta olunanlar deyil, əmək qabiliyyəti olmayan kateqoriyalar və ya əmək fəaliyyətində peşəkar xüsusiyyətlərə malik olanlar
- İmtiyazların və güzəştlərin verilməsi, qiymətlərə dotsasiyaların ayrılması, istehlak qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, məcburi sosial sığorta, sosial təminat və sosial yardım, işə götürənlə işçi arasında sosial partnyorluq
- Əhalinin demoqrafik tərkibi, pensiyaçılardın sayı, azyaşlı uşaların ümumi sayı və onun təminatı səviyyəsi, respublikamız üçün xarakterik olan qaçqın və köçkünlər
- İnsanların iqtisadi, hüquqi, ekoloji, tibbi və mənəvi müdafiəsini, həmçinin onların həyatının təhlükəsizliyinin təminatını, cinayət qəsdlərindən müdafiəsini, təbii fəlakətlər zamanı fəvqəladə vəziyyətlərdə yardımını
- Əhali mülkiyyətə malikdir, çalışır, ÜDM və öz gəlirlərini yaradır, vergiləri ödəyir, xidmətlərdən istifadə etməklə, dövlətin sosial müdafiə funksiyasının obyektidir

193 İstehlakin formalaşması dinamikası və meylleri əsasında tənzimlənən problemlərə daxildir

- Maddi-əşya strukturu, ümumi daxili məhsul və milli gəlir
- Struktur siyaset, mübadilə prosesi, idxl və ixrac, makro-iqtisadi problemlər
- Konseptual tənzimləmə siyasətinin formalaşması
- Tədiyyə qabiliyyəti ilə alıcılıq qabiliyyəti arasında fərqliq formalaşması
- Gəlirlər, qiymət, istehlakin həcmi və strukturu

194 İstehlakin formalaşması mənbələrinin tətbiqi və nisbətləri dövlət səviyyəsində kömək edir

- Gəlirlər, qiymət, istehlakin həcmi və strukturu
- Konseptual tənzimləmə siyasətinin formalaşmasına
- Maddi-əşya strukturu, ümumi daxili məhsul və milli gəlir
- Tədiyyə qabiliyyəti ilə alıcılıq qabiliyyəti arasında fərqliq formalaşması
- Struktur siyaset, mübadilə prosesi, idxl və ixrac, makro-iqtisadi problemlər

195 İstehlakin formalaşmasının əsas mənbələrinə daxildir

- Tədiyyə qabiliyyəti ilə alıcılıq qabiliyyəti arasında fərqliq formalaşması
- Maddi-əşya strukturu, ümumi daxili məhsul və milli gəlir
- Konseptual tənzimləmə siyasətinin formalaşması
- Gəlirlər, qiymət, istehlakin həcmi və strukturu

- Struktur siyasət, mübadilə prosesi, idxal və ixrac, makro-iqtisadi problemlər

196 Alıcılıq qabiliyyəti makro-iqtisadi səviyyədə müəyyən edir

- Maddi-əşya strukturu, ümumi daxili məhsul və milli gəlir
- Tədiyyə qabiliyyəti ilə alıcılıq qabiliyyəti
- Pul şəklində istehlakın ümumi həcmi
- Gəlirlər, qiymət, istehlakın həcmi və strukturu
- Struktur siyasət, mübadilə prosesi, idxal və ixrac, makro-iqtisadi problemlər

197 Bölgü münasibətlərinin iqtisadi mexanizmlərinə daxildir

- Tədiyyə qabiliyyəti ilə alıcılıq qabiliyyəti arasında fərqli formalaşması
- Pul şəklində istehlakın ümumi həcmi
- Maddi-əşya strukturu, ümumi daxili məhsul və milli gəlir
- İsehsal və istehlak arasında tarazlıq
- Gəlirlər, qiymət, istehlakın həcmi və strukturu

198 Ərzaq tələbatını ödəmək üçün nə etmək lazımdır

- subsidiyalar vermək
- gəlirləri artırmaq
- istehsalı artırmaq
- bazarı qorumaq
- idxala yer vermək

199 İstehlakın makro modelinə daxildir

- ixracat tələbi
- minimum məsrəf
- maksimum istehlak
- ÜDM
- istehlak tələbi

200 Tələbatın əsas ölçüsü hesab edilir

- qılıq
- əmtəə təklifi
- az təminatlılıq
- maddi və mənəvi nemətlər
- qiymət

201 Sığorta olunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir:

- Pensiya kapitalı
- Fərdi uçot
- Əmək pensiyası
- Sosial sığorta stajı
- Fərdi hesab

202 Yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında karşılıqlı sığorta fəaliyyətinin təşkili formasıdır:

- Razılışma
- Ümumi sığorta daxili
- Frontinq sazişi
- Sığorta müqaviləsi

- Sığorta şəhadətnaməsi

203 Müavinət nədir və nə vaxt verilir?

- Müəyyən əmək fəaliyyəti sahələrində təyin olunmuş iş stajına çatdıqdan sonra ayaay verilən zəmanətli pul ödəmələridir
- Vətəndaşlara qocaldıqda, əmək qabiliyyətini tam, yaxud qismən itirdikdə verilir
- Əmək qabiliyyətini itirmiş vətəndaşlara, onların sığorta pensiyası hüququ olmadıqda verilir
- İşdə müvəqqəti fasılə yarandıqda, müəyyən hallarda əlavə xərcləri təzminatlandırmaq ehtiyacı yarandıqda verilən zəmanətli pul ödəmələridir
- Ailə başçısının itirildiyinə görə verilən pul ödəmələridir

204 Pul müavinətlərinin hansı növləri vardır?

- Sosial sığorta üzrə, univevsal və yardımalar
- Sosial sığorta və univevsal müavinətlər
- Sosial sığorta üzrə və sosial müavinətlər
- Univevsal və sosial müavinətlər
- Sosial sığorta üzrə, universal və sosial müavinətlər

205 İşçilərin sosial sığorta formaları deyil:

- İşəgötürənlər işçilərin mənafelərinin təmin olunması və əmək məhsuldarlığının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər
- İşçilər işəgötürənlər tərəfindən müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər
- İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır
- İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir
- İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər

206 Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunanın uçot dövründə daimi sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır:

- Pensiya kapitalı
- Sosial sığorta stajı
- Əmək pensiyası
- Fərdi uçot
- Fərdi hesab

207 Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt imzalanıb?

- 8 mart 2006-cı il
- 16 mart 2006-cı il
- 2 mart 2006-cı il
- 6 mart 2005-cı il
- 16 mart 2005-cı il

208 Xeyli miqdarda (2000 manatdan 50000 manatadək) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə hansı cəza tədbiri görülür?

- İki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2000 manatdan 3000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə

- Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2000 manatdan 5000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə
- Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
- Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə
- Beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 5000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə

209 Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir:

- Qeyri-həyat sığortası
- Tibbi sığorta
- Sağlamlıq sığortası
- Əmlak sığortası
- Annuitet sığortası

210 Əmək pensiyaları haqqında Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir:

- Fərdi uçot
- Fərdi hesab
- Pensiya kapitalı
- Əmək pensiyası
- Sosial sığorta stajı

211 Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur:

- Fərdi hesab
- Əmək pensiyası
- Sosial sığorta stajı
- Pensiya kapitalı
- Fərdi uçot

212 Sığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləğ:

- Sığorta məbləği
- Sığorta haqqı
- Sığorta ödənişi
- Sığorta müqaviləsi
- Sığorta tarifi

213 Hər bir sığorta şirkətinin səmərəli fəaliyyəti:

- Onun iqtisadi əlaqələri ilə bağlıdır
- Onun riskləri və ödəmə faizi ilə bağlıdır
- Onun maliyyə vəsaiti ilə bağlıdır
- Onun maddi-texniki bazası ilə bağlıdır
- Onun riskləri və sığorta olunanların sayı ilə bağlıdır

214 Sığortaçı ilə müqavilə bağlayan və ya xeyrinə sığorta müqaviləsi bağlanan, yaxud qanuna görə sığortalanmış sayılan fiziki və ya hüquqi şəxs:

- Frontinq sazişi
- Sığortaçı
- Frontinq sazişi
- Sığortalı
- Sığorta şəhadətnaməsi

215 İnsanın həyat fəaliyyətini qorumaq məqsədi daşıyan ödəmələr və xidmətlərə aid deyil:

- Ailə başçısının itirildiyinə görə pensiyalar
- Qocalar evində saxlanma
- İş qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər
- Hamiləlik və doğuşa görə müavinətlər
- Sanatoriyalarda müalicə

216 Sığorta edilənin hüquqlarına daxil deyil:

- Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək
- Müvafiq qaydada tibbi sığorta-müqaviləni ləğv etmək
- Tibbi sığorta müqaviləsinin şərtlərini müəyyənləşdirmək
- Müvafiq qaydada tibbi sığorta-müqaviləsi bağlamaq
- Tibbi sığorta təşkilatını sərbəst seçmək

217 Sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür:

- Razılılaşma
- Frontinq sazişi
- Sığorta müqaviləsi
- Ümumi sığorta daxili
- Sığorta şəhadətnaməsi

218 Sosial sığorta fondlarının artması zərurətini yaradan amillərdən deyil:

- Əhalinin ümumi yaşlaşması
- Həyat standartlarının yüksəlməsi
- Muzdlu işçilərin sayının artması
- Əhalinin artması
- Minimal dövlət zəmanotlarının yüksəlməsi

219 Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kimlər deyil?

- Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, həmçinin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri
- Hipovizqanızm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqdə
- Son iş yerində asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan sığorta olunanları: kişilər - 57 yaşa çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqdə və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşa çatdıqda, azı 20 il sosial sığorta stajına malik olduqdə və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa
- Prokurorluq orqanlarında azı 20 il qulluq etmiş prokurorluq işçilərinin, həmçinin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 20 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri
- Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sosial sığorta stajı olduqdə, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sosial sığorta stajı olduqdə

220 əlliliyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

- Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud siğorta olunana ümumilikdə siğorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 3 ay siğorta stajı olduqda təyin edilir
- Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud siğorta olunana ümumilikdə siğorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 6 ay siğorta stajı olduqda təyin edilir
- Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud siğorta olunana ümumilikdə siğorta stajı 3 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay siğorta stajı olduqda təyin edilir
- Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud siğorta olunana ümumilikdə siğorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay siğorta stajı olduqda təyin edilir
- Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud siğorta olunana ümumilikdə siğorta stajı 3 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 6 ay siğorta stajı olduqda təyin edilir

221 Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan siğortadır:

- Sağlamlıq siğortası
- Qeyri-həyat siğortası
- Həyat siğortası
- Annuitet siğortası
- Əmlak siğortası

222 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri deyil:

- Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur
- Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən gec 3 ay keçənədək, yaxud bu müddətdən sonra, amma xidmət etdiyi dövrdə aldığı xəsarət, xəstəlik nəticəsində vəfat edibə təyin olunur
- Hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir
- Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək vəfat etmiş siğorta olunanın siğorta stajı 5 ildən az olmamaq şərtiə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay siğorta stajı olduqda təyin edilir.
- Hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 3 il keçənədək vəfat edibə təyin olunur

223 Azərbaycanda siğorta xidmətlərinin təsnifatı xüsusiyyətlərinə aid deyil:

- Bazarın ən aparıcı siğorta növlərindən biri sağlamlığın siğortasıdır
- Bir sıra qərb ölkələrindən (Almaniya) fərqli olaraq, tibbi xidmətlər natamam həyata keçirilir
- Ölkədə tibbi siğorta məhsullarından yararlananlar ayrı-ayrı adamlar yox, daha çox koorporativ müştərilərdir
- Ölkədə siğorta iki əsas sahədən: həyat və qeyri-həyat siğortası sahələrindən ibarətdir
- İcbari tibbi siğorta sistemi sosial xarakterli xəstəliklərin siğorta olunmasını nəzərdə tutmur

224 Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hüquqlarına daxil deyil:

- Sosial müdafiə sistemi müəssisələrində pulsuz tibbi müalicə almaq və dərman ləvazimatları ilə təmin olunmaq
- Tibbi rəy əsasında sosial siğorta və ya sosial-müdafidə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq
- Sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq
- Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla təmin olunmaq
- Reabilitasiya olunmaq hüquqları vardır

225 Qanuna və ya siğorta müqaviləsinə görə siğorta ödənişinin, siğortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal:

- Ümumi siğorta
- Siğorta hadisəsi
- Siğorta ödənişi
- Siğorta riski
- Təbii hadisə

226 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği:

- Sığorta məbləği
- Sığorta ödənişi
- Sığorta müqaviləsi
- Sığorta haqqı
- Sığorta tarifi

227 Sığorta ödəmələri qeyd olunan gəlirlərin formalaşma mənbələridir:

- Sahibkarların gəlirlərinin və fərdi gəlirlərin
- Dövlət gəlirlərinin, sığorta təşkilatlarının və sığortalanan obyektlərin gəlirlərinin
- Dövlət gəlirlərinin və sığorta olunanların gəlirlərinin
- Sahibkarların gəlirlərinin, sığorta olunanların gəlirlərinin və dövlət gəlirlərinin
- Sahibkarların gəlirlərinin və sığorta olunanların gəlirlərinin

228 Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər:

- Məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri
- Qanunvericiliklə müəyyən edilmiş ezamiyət xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri
- İşçinin əmək fəaliyyəti ilə bağlı sığortaedənə olan borcu və ya öhdəliyi bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği
- İş vaxtı daimi yolda olan və ya işi gediş-geliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyət xərclərinin əvəzində verilən əlavələr
- İşçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfati ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər

229 Məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslər:

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
- Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
- Hərbi qulluqçular
- Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
- Xüsusi rütbəli şəxslər

230 Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri:

- Özünü sosial sığortaedən şəxslər
- Pensiya alan şəxslər
- Bütün işləyən şəxslər
- Başqasını sosial sığortaedən şəxslər
- Özünü və ya başqasını sosial sığortaedən şəxslər

231 Sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir:

- Razılılaşma
- Sığorta müqaviləsi
- Ümumi sığorta daxili
- Frontinq sazişi
- Sığorta şəhadətnaməsi

232 Sığorta haqqının hesablanması üçün aktuar hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi:

- Sığorta məbləği
- Sığorta tarifi
- Sığorta müqaviləsi

- Sığorta ödənişi
- Sığorta haqqı

233 Ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır:

- Sığorta riski
- Sığorta hadisəsi
- Təbii hadisə
- Ümumi sığorta
- Sığorta ödənişi

234 Sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır:

- Sağlamlıq sığortası
- Qeyri-həyat sığortası
- Həyat sığortası
- Tibbi sığorta
- Ümumi sığorta

235 Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığı, yaxud əlliliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır:

- Ümumi sığorta
- Qeyri-həyat sığortası
- Həyat sığortası
- Tibbi sığorta
- Sağlamlıq sığortası

236 Sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir:

- Həyat sığortası
- Sağlamlıq sığortası
- Tibbi sığorta
- Qeyri-həyat sığortası
- Sığorta

237 Sosial pensiyanın təminat sistemi:

- Hər bir nəfərin ya-şayısı üçün zəruri olan maddi-mənəvi nemətlərin səviyyəsi ilə ölçülür
- Hər bir nəfərin ya-şayışı üçün zəruri olan maddi-mənəvi nemətlərin minimum səviyyəsi ilə ölçülür
- Hər bir nəfərin ya-şayışı üçün zəruri olan xidmətlərin minimum səviyyəsi ilə ölçülür
- Hər bir nəfərin ya-şayışı üçün zəruri olan maddi-mənəvi nemətlərin maksimum səviyyəsi ilə ölçülür
- Hər bir nəfərin və onun ailəsinin ya-şayışı üçün zəruri olan maddi-mənəvi nemətlərin minimum səviyyəsi ilə ölçülür

238 Dövlət Sosial Sığorta Sistemində Fərdi Uçot Haqqında Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul olunub?

- 27 noyabr 2000-ci il
- 27 noyabr 2004-cü il
- 27 noyabr 2001-ci il
- 27 noyabr 2003-cü il
- 27 noyabr 2002-ci il

239 Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir

- fərdi uçot

- Əmək pensiyası
- Fərdi hesab
- Sosial siğorta stajı
- Pensiya kapitalı

240 Siğorta hadisəsi baş verdikdə siğortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait:

- Siğorta məbləği
- Siğorta haqqı
- Siğorta tarifi
- Siğorta ödənişi
- Siğorta müqaviləsi

241 Mənzil bazarı və kommunal xidmətlərin əsasları hansılardır

- mənzil keyfiyyəti
- əhalinin tərkibi
- gəlirlər
- mənzilə tələbat
- mənzid fondu

242 Mənzil statistikasında özəl təşəbbüskarlığın inkişaf edilməsi üçün hansı göstəricilərdən istifadə olunur

- mənzil istismar sahələrinin yaradılması.
- kommunal təsərrüfatının yaradılması
- MKT-nin yaradılması
- mənzil sahibkarı cəmiyyətinin (kondominiumların) yaradılması
- səhmdar cəmiyyətin yaradılması

243 Beynəlxalq praktikaya uyğun olaraq mənzil statistikasına nələr daxildir

- tikinti statistikası
- əhali statistikası
- statistik rəqəmlər
- mənzil fondunun dinamikası, strukturu, vəziyyəti, mənzil tikintisinin miqyasları, forma və strukturu, inşaat materialları sənayesinin inkişafı
- sənaye statistikası

244 Mənzil təsərrüfatı xidmətinin formallaşma prinsipinə aiddir

- enerji
- qaz təchizatı
- un təchizatı
- kompleks inkişaf
- istilik təchizatı

245 Mənzil tikintisinin dinamikasını nə təmin edir

- alıcılıq qabiliyyəti
- proqnoz
- istehlak
- ucuz işçi qüvvəs, təbii resurslardan istifadə, iqlim və s. Resurslardan istifadə
- tələbat

246 Mənzil tikintisi təmin etmək üçün dövlət mərkəzləşdirilmiş vəsaitləri necə sərf edir

- faiz
- subsidiya kimi

- dotsasiya kimi
- investisiya kimi
- divident

247 Mənzil fonduna tələbat əhalinin sayına görə hansı düsturla hesablanır

- $Mt = (\Theta s \times Sn) - Mf$
- $Mt = (\Theta s \times Sn) - Mf + Ms$
- $Mt = (\Theta s / Sn) - Mf + Ms$
- $Mt = \Theta s - Mf + Ms$
- $Mt = Sn - Mf + Ms$

248 Mənzil tikintisi nə ilə müəyyənləşir

- kompleks təsərrüfat
- kommunal təsərrüfatı
- tikinti materialları
- mənzil bazarı
- mənzil təsərrüfatı

249 Mənzil biznesinin təşkilinə aiddir

- dövlət büdcəsi
- mənzil təsərrüfatı
- mənzil bazarı
- hər bir subyektin maliyyə imkanları vəsaiti
- mənzil kommunal təsərrüfat

250 Mənzil təminatının inivestisiya ilə əlaqədar sahə olması nə ilə bağlıdır

- mənzil fondu.
- mənzillərin saxlanması
- mənzil təsərrüfatı
- mənzil tikintisi və onun bölgüsü
- mənzillərin təmiri

251 Mənzilin keyfiyyət göstəriciləri hansılardır

- tikinti
- mənzil biznesi
- mənzil bazar
- Sosial obyektlərin, sosial infrastrukturların, su, enerji, kommunikasiya və digər xidmətlər.
- mənzil siyasəti

252 Dövlət hər bir vətəndaşı fərdi tikinti, kooperativ mülkiyyəti formasında mənzillə nəyə əsasən təmin edir

- mənzil tikintisilə
- istehlaka görə
- tələbata görə
- qanunvericiliklə
- proqnoza görə

253 Mənzil communal təsərrüfatına daxil olan ali sahə hansıdır

- yaşıllaşdırma və tariflər
- xammal
- artım tempi
- yaşıllaşdırma
- tariflər

254 Mənzil fondu hansı sahənin mühüm bölməsidir

- ticarət
- aqrar
- istehsal
- xidmət
- ictimai-işə

255 Ticarət sahələrinin sosial meyarlarını hansı göstəricilər təşkil edir

- Əhalinin alıcılıq qabiliyyətinə uyğun əmtəə bazarı
- Sosial siğorta
- Pensiya sisteminin islahatları.
- Əmtəə və gəlirlərin bölüşdürülməsi sferası.
- Sosial yardım.

256 Mənzil-kommunal təsərrüfatı hansı imkanlar nəzərə alınmaqla planlaşdırılır

- mənzil tikintisinə görə
- istehlaka görə
- tələbata görə
- potensial və perspektiv
- proqnoza görə

257 Xidmət sahəsində iqtisadi münasibətlərin dərk edilməsi hansı qruplar üzrə apılmalıdır?

- tənzimlənməli
- islahatlar aparılmalı
- təkmilləşdirilməli
- təsnifləşdirilməli
- inkişaf etdirilməli

258 Əhaliyə məişət xidməti müəssisələri dedikdə, nələr əsas göstərilir?

- vətəndaslara mənsub olan avtomobillər.
- texniki xidməti;
- motosikllərin və motorollerlərin təmiri;
- hüquqi səxs yaratmadan bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki səxslər və qeyri-korporativ müəssisələr göstərilərlər.
- haqqı odənilən xidmətlər;

259 Aşağıdakılardan hansını bazar iqtisadiyyatı şəraitində xidmət sahəsinin infrastruktur elementlərinə aid etmək olar?

- turizm
- səhiyyə sistemi
- təhsil sistemi
- kredit sistemi və kommersiya bankları
- idman bədən tərbiyəsi

260 Nəqliyyat planının tərtib olunmasında hansı əsas göctəricilər nəzərə alınır?

- xidmət bazarı nəzərə alınır.
- xidmət təşkili nəzərə alınır
- nəqliyyatın inkişafi şəhər salma sxemi nəzərə alınır
- il ərzində yükdaşınmasına olan tələbat və yaxud tələbatı ödəyən texniki imkanlar nəzərə alınır
- dünya iqtisadi əmək bölgüsü nəzərə alınır

261 Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında və inkişafında əsas vəzifələr aşağıdakılardan ibarətdir:

- təsərrüfatlıq edən bir subyekt tərəfindən daşıyıcının və eyni zamanda inhisarçı infrastruktur obyektinin operatorunun funksiyalarının həyata keçirilməsinə yol verilməməsi;
- yüklərin və sərnişinlərin ölkə ərazisində maneəsiz hərəkətinin təmin edilməsi üçün Avropa-Asiya nəqliyyat sistemlərinin integrasiyası məqsədilə nəqliyyat infrastrukturunun razılışdırılmış şəkildə inkişaf etdirilməsi;
- Dəniz Nəqliyyatı-Dəniz limanında yüksək tətbiq olunan tariflərinin və liman yığımları dərəcələrinin tənzimlənməsi;
- Nəqliyyat xidmətləri bazarı subyektlərinin yaxud bu xidmətlərdən istifadə edənlərin dövlət tərəfindən dəstəklənməsi;
- təbii inhisarçı fəaliyyət sahələrinin birbaşa tənzimləmələrini tədricən bazar tənzimlənməsi metodları ilə əvəzləndirməklə ixtisar edilməsi;

262 Bazar iqtisadiyyatına keçid şəraitində pullu xidmətlər bazarının yenidən qurulması necə baş verir?

- qeyri-istehsal xidmətlərinin göstərilməsində
- dünya sivilizasiyası çərçivəsində
- makroiqtisadi göstəricilərdə xidmətlərin nəzərə alınması şəraitində
- bazar münasibətlərindən istifadə imkanlarının genişlənməsi şəraitində
- rəqabət şəraitində

263 Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf istiqamətləri, bazar iqtisadiyyatı şəraitində xidmət sahəsinin müstəqil sahə kimi formalaşması nələri özündə əks etdirir?

- xidmət sahəsinin özəlləşdirilməsinə əsasən
- məhsuldar qüvvələrin inkişafi, əhalinin həyat səviyyəsi, yoxsulluq və işsizliyin azaldılması, pullu xidmət sahələrinin idarə edilməsinin əsasları, sosial infrastrukturun idarə edilməsi sistemi və mexanizmləri
- xidmətin keyfiyyətini özündə əks etdirir
- kəmiyyətə görə
- etik normalar

264 . Traseka Proqramının əsası hansı tarixdə və harada təsis edilmişdir

- 1993-cü il, Brüsseldə
- 1996-cü il, Brüsseldə
- 1994-cü il, Moskvada
- 1991-cü il, Pekində
- 1993-cü il, Bakıda

265 Tarixi Ipək Yolunun bərpası üzrə beynəlxalq konfrans hansı tarixdə və harada keçirilmişdir

- 7-8 sentyabr 1997-ci il, Bakı
- 15-16 sentyabr 1998-ci il, Bakı
- 7-8 sentyabr 1998-ci il, Bakı
- 10-11 sentyabr 1998-ci il, Tiflis
- 10-11 sentyabr 1999-cu il, Tiflis

266 Mənzil kommunal sektorunda qiymət əmələgəlmənin əsaslarına aiddir

- mənzilin keyfiyyəti
- alıcılıq qabiliyyəti
- maya dəyəri
- bazar qiyməti
- təminat səviyyəsi

267 MKT-nin saxlanması və inkişafı ilə bağlı xərclərin maliyyələşdirilməsi mənbələri hansıdır.

- su təchizatları
- yaşayış yerlərinin abadlaşdırılması
- mənzil təsərrüfatı

- bündə vəsaitləri
- istilik-enerji təsərüfatı

268 Mənzil təsərüfatının gəlir mənbələri hansıdır

- təqaüd
- təhsil haqqı
- əmək haqqı
- mənzil və icarə haqqı
- pensiya

269 Mənzil fondunun planlaşdırılması necə hesablanır

- xərclər.
- gəlirlər
- mənzillərin saxlanması
- sosial normativlər
- vergilər

270 Mənzil-kommunal təsərrüfatının altsahələri rəqabət mühitinin yaradılmasının imkanları əlamətlərinə görə necə qruplaşdırılır

- Təbii inhisarların altsahələri və sahibkarlıq mühiti
- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
- Dövlətin həm daxili, həm də beynəlxalq turizmin ahəngdar inkişafına köməklik göstərilməsi
- Təbii inhisarların altsahələri və potensial rəqabətqabiliyyətli altsahələr
- Sahibkarlıq mühiti və potensial rəqabətqabiliyyətli altsahələr

271 Mənzilə olan tələbat və təminat səviyyəsi hansı normativlər əsasında müəyyənləşdirilir

- təminat
- istehlak
- istehsal
- ölkə iqtisadiyyatının ümumi iqtisadi göstəriciləri, bölgü prinsipləri, əhalinin alıcılıq qabiliyyəti ilə
- proqnoz

272 Ticarətə təsir edən amillər hansılardır

- Əmtəə təklifi, istehsal, respublikaya gətirilən məhsul, əmtəə təklifinin dəyişmə tempi
- İstehsal, respublikaya gətirilən məhsul, idxlər və ixrac, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər
- Əmtəə təklifi, istehsal, respublikaya gətirilən məhsul, cəmiyyət, sosial amillər, savadlılıq səviyyəsi
- Təhsil səviyyəsi, respublikaya gətirilən məhsul, əmtəə təklifinin dəyişmə
- Dividend, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər

273 Kommunal xidməti sahələri hansı sahələri əhatə edir

- Neft sənayesi, şəhər nəqliyyatı, enerji təsərrüfatı, yaşıllaşdırma və sanitər-gigiyena müəssisələri
- Əhalinin müxtəlif sosial risqlərdən siğortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətləri
- Şəhər su kəmərləri və su axınları, şəhər nəqliyyatı, enerji təsərrüfatı, yaşıllaşdırma və sanitər-gigiyena müəssisələri
- Şəhər su kəmərləri və su axınları, şəhər nəqliyyatı və tranzit əlaqələr
- Şəhər su kəmərləri və su axınları, şəhər nəqliyyatı, enerji təsərrüfatı, yaşıllaşdırma və sanitər-gigiyena müəssisələri, sosial müdafiə fondları

274 Ümumi təsnifata görə məişət xidməti sahələrinə aşağıdakılardır aiddir

- Tikiş və təmir müəssisələri, nəqliyyat və mebellərin təmiri, camaşırxanalar, kirayə məntəqələri, bərbərxanalar və nəqliyyat xidmətləri
- Tikiş və təmir müəssisələri, səhiyyə və siğorta xidmətləri

- Nəqliyyat və mebellərin təmiri, camaşırxanalar, kirayə məntəqələri, bərbərxanalar və nəqliyyat xidmətləri, təhsil xidmətləri
- Mebellərin təmiri, camaşırxanalar, kirayə məntəqələri, bərbərxanalar və nəqliyyat və səhiyyə xidmətləri
- Nəqliyyat, təhsil, səhiyyə və bank xidmətləri

275 Məişət xidməti sahələri hansı tip müəssisələri əhatə edir

- Zəhmətkeşlərin gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması, asudə vaxtdan səmərəli istifadə, cəmiyyətin psixofizioloji resurslarının bərpası
- Yeni istehlak dəyəri yaranan, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan, istehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
- İstehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətdən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunması
- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşmasını

276 Poçt rabitəsinə daxildir

- Poçt markaları
- İstehsalat müəssisələrinə, təşkilat və idarələrə müvafiq xidmət göstərən banklar
- Rabitə qovşaqları
- Nəqliyyat vasitələrinin köməyi ilə poçt göndərmələrinin müntəzəm olaraq qəbulu və yola salınması
- Əhaliyə müvafiq xidmət göstərən xəzinədarlıq sistemi

277 Rabitə qovşaqlarına aiddir

- Əhaliyə müvafiq xidmət göstərən xəzinədarlıq sistemi
- Əhaliyə, istehsalat müəssisələrinə, təşkilat və idarələrə müvafiq xidmət göstərən banklar
- Telefon danışçılarının ötürülməsində istifadə olunan kabellər
- Telegraf, telefon, poçt mərkəzlərinin təmir-tikinti idarələri
- Əhaliyə, istehsalat müəssisələrinə, təşkilat və idarələrə müvafiq xidmət göstərən rabitə müəssisələri

278 Məişət xidməti sahələri hansı müəssisələri əhatə edir

- sənaye və mənzil istismar sahələrinin yaradılması ilə məşğul olan sahələr
- səhiyyə və kommunal təsərrüfatının yaradılması ilə məşğul olan sahələr
- yeni istehlak dəyəri yaranan, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələr istehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
- təhsilin inkişafına kapital qoyuluşunu təşkil edən əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələr
- səhmdar cəmiyyətin yaradılması ilə məşğul olan sahələr

279 Əmlakin girov qoyulması yolu ilə uzunmüddətli borc necə adlanır

- Kommersiya kreditləri
- Dövlət krediti
- Ipoteka krediti
- İstehlak krediti
- Beynəlxalq kredit

280 Mənzil-kommunal təsərrüfatı iqtisadiyyatın hansı sahəsinə aiddir

- sosial sfera
- mezoiktisadiyyat
- mikroiqtisadiyyat
- makroiqtisadiyyat
- meqoiqtisadiyyat

281 Nəqliyyatın planlaşması onun hansı növləri üzrə həyata keçirilir

- Dəmir yolu, boru-kəmər nəqliyyatı və xidmət şəbəkələri
- Hava, su, dəmir yolu, boru-kəmər nəqliyyatı
- Avtomobil və boru-kəmər nəqliyyatı
- Avtomobil, hava, su, dəmir yolu, boru-kəmər nəqliyyatı
- Su, dəmir yolu və boru-kəmər nəqliyyatı

282 Mənzil fondunun gəlirləri və onların aşkarlanması amillərinə aiddir

- monitoring qiymətləndirmə
- mənzilin şəraiti
- mənzilin həc
- il ərzində satış və kirayədən əldə olunan gəlrlər
- mənzilin şəhərdə coğrafiyəsi

283 Təbii inhisarların alt sahələrinə aiddir

- ağır sənaye
- qeyri-istehsal sahələri
- istehsal sahələri
- infrastruktur təminatı communal xidmətlə müəssisələri: istilik təchizatı, su təchizatı və kanalizasiya, elektrik təchizatı
- neft sənayesi

284 Xidmət sferasının planlaşdırılması hansı əsaslarla həyata keçirilir?

- xidmət sahəsinin özəlləşdirilməsinə əsasən
- kəmiyyətinə görə
- keyfiyyətinə görə
- normativ meyllərə, göstəricilərə uyğun olaraq. İstər məsrəflər qrupunda, istərsə də tələbatın ödənilməsinin formaları istiqamətində psixoloji və məsrəf normaları nəzərdə tutulur.
- resurs potensialına əsasən

285 Xidmət sferası necə təsnifləşdirilir?

- xidmətin növündən asılı olaraq
- xidmətin inkişafşəviyyəsinə görə
- istehsala uyğun olaraq
- istehlak tələbatına uyğun olaraq
- iqtisadi mexanizmlərlə

286 Xidmət sferasının iqtisadi, təşkilati, hüquqi, sosial bazası və orada yaranmış problemlərinin həlli və idarə olunması necə baş verir?

- zünümaliyyələşdirmə
- tənzimlənmə
- təkmilləşdirilir
- elmi əsaslar-nəzəri və praktiki mexanizmlər əsasında
- kommersiya

287 İnkışaf etmiş ölkələrdə xidmət sahəsinin ölkənin iqtisadiyyatında rolunun artmasında hansı məsələlərlə kompleks bağlıdır?

- kooperativ və ictimai idarəetmə təşkilatları
- maddi və qeyri-maddi formada təsir göstərən sahələr
- kommersiya əsasları, mülkiyyət formaları və s.
- ictimai əmək bölgüsünün dərinləşdirilməsi, əhalinin gəlirlərinin artması, kredit resurslarına tələbatın artması və s. mühüm rol oynamışdır.
- firmanın(müəssisənin) fəaliyyət mexanizmi

288 Xidmət sahəsinin milli iqtisadiyyatın inkışafında oynadığı rola görə necə təsnifləşdirilməsi?

- cəmiyyətə xidmət sahəsi
- aqrar
- sənaye
- bazara xidmət sahəsi
- istehsal

289 Xidmət sahəsi istehlak dəyərlərinin yaradılmasında iştirakına görə necə təsnifləşdirilməlidir?

- kommersiya əsaslarına görə
- mülkiyyət formaalarına görə
- xidmət formasına
- əmtəə və xidmətlərin istehlak xassələrinin bərpası, insanlara xidmət göstərmək və asudə vaxta qənaət edilməsinə əlverişli şərait yaratmaq
- bölgü formasına görə

290 Səhiyyənin göstəricilər sistemi aşağıdakılardır

- Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, vətəndaşların sosial adaptasiyası, deviant davranışlı vətəndaşların və əlillərin reabilitasiyası
- İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadrlar hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formallaşmasına şərait yaratmaq
- Əhaliyə xidmət göstərən mülkiyyət münasibətlərində asılı olmayan bütün səhiyyə obyektlərinin sayı, kapital qoyuluşu, səhiyyənin maddi-texniki bazası, səhiyyənin inkişafında və fəaliyyətində məşğul olan ixtisaslı kadrların ümumi sayı, həkimlərlə onlara xidmət edən işçilərin sayıları arasında nisbat
- Bütün obyektlərdə sosial-mədəni sahənin inkişafının təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafı programının işlənilər hazırlanması və həyata keçirilməsi, sosial-mədəni sahəyə dair programın həyata keçirilməsinə nəzarət və uçot
- Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməkliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafı, sosial müdafiədə yeni metod və prinsiplərdən geniş istifadə, ölkə vətəndaşlarına minimal ümumi təminatların verilməsi və s.

291 Səhiyyənin tənzimlənməsinin sosial-iqtisadi kriteriyalarına daxildir

- İnsanların məhsuldar qüvvə kimi istehsal posesində aktivliyini artırır, intellektual səviyyəli insanların həyat fəaliyyətinə qayıtmamasına təsir edir
- İqtisadi meyar kimi səhiyyənin maliyyə imkanları, kapital qoyuluşu, iş qüvvəsinin istifadə edilməsi problemləri
- Bütün obyektlərdə sosial-mədəni sahənin inkişafının təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafı programının işlənilər hazırlanması və həyata keçirilməsi, sosial-mədəni sahəyə dair programın həyata keçirilməsinə nəzarət və uçot
- İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadrlar hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formallaşmasına şərait yaratmaq
- İqtisadiyyatın tələbatı sistemi ilə və əhalinin intellektual tələbatı nöqtəyi nəzərindən

292 Səhiyyə fəaliyyətinin makroiqtisadi effekti hansı kriteriyalar əsasında müəyyən olunur

- İqtisadi meyar kimi səhiyyənin maliyyə imkanları, kapital qoyuluşu, iş qüvvəsinin istifadə edilməsi problemləri
- İqtisadiyyatın tələbatı sistemi ilə və əhalinin intellektual tələbatı nöqtəyi nəzərindən
- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadrlar hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formallaşmasına şərait yaratmaq
- İnsanların məhsuldar qüvvə kimi istehsal posesində aktivliyini artırır, intellektual səviyyəli insanların həyat fəaliyyətinə qayıtmamasına təsir edir

293 Səhiyyənin təşkilində pullu xidmətlərlə pulsuz xidmətlər arasında fərq necə müəyyən olunur

- Konstitusiya hüquqlarına qarantiya verilməsi, həyat səviyyəsinin və həyat şəraitinin yaxşılaşdırılmasının intensiv orta meyllərini təmin etmək
- Xəstəlik, ölüm, ətraf mühitin çirkəlməsi, kütləvi iğtişaşlar, qlobal kataklizmlər, makroiqtisadi sarsıntılar
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu
- Əhalinin az təminatlı ailələr ilə yüksək təmi-natlı ailələr arasında nisbətə uyğun olaraq müəyyən edilir

- Az təminatlı ailələr ilə yüksək təmənatlı ailələr arasında nisbətə uyğun olaraq, xəstəlik, ölüm, ətraf mühitin çirkənməsi, kütləvi iğtişaşlar, qlobal kataklizmlər, makroiqtisadi sarsıntılar

294 Səhiyyə sahəsinin inkişafı üçün hansı istiqamətlər əsas götürülür

- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istiehsalının stimullaşdırılması
- Həyat səviyyəsinin yüksəldilməsi və istehlak bazarının tələbata uyğun təşkili, əmək haqqı sisteminin təkilləşdirilməsi, onun tələbatının ödənilməsində aparıcı rolunun təminatı və stimullaşdırıcı funksiyasının mexanizminin yeni şəraitdə tətbiqi, əmək haqqı və digər gəlirlər arasında optimal nisbətlərin tapılması, sosial təminat, sosial müdafiə tədbirlərinin elmi əsasları-nın işlənməsi
- Yerli orqanlarının və fərdi mənzil tikintisinin xüsusi çəkisinin artırılması; bütün mənbələr hesabına, o cümlədən büdcədən kənar kapital qoyuluşu hesabına mənzil tikinsini surətləndirmək, mənzil bazarında xüsusi mənzillərdən ilkin kapital olaraq son-rakı mənzil şəraitinin yaxşılaşdırılması üçün istifadə etmək
- Səhiyyə xidmətinin əhali tələbatına uyğun inkişafı və yerləş-dirilməsi, səhiyyənin struktur əlaqələrinin optimal təşkili və idarə olunması, o cümlədən ilkin səhiyyə yardımı və sonrakı səhiyyə xidməti növləri arasında optimal əlavə formalarının təş-kili, əhalinin səhiyyə yardımına hüquqlarının qorunmasını təmin edən qanunverici aktların işlənməsi
- Əha-linin əmək, istirahət, sosial müdafiə, sağlamlığın qorunması, mədəniyyət və mənzil təminatı sahəsində konstitusiya hüquqlarına qarantiya verilməsi, həyat səviyyəsinin və həyat şəraitinin yaxşılaşdırılmasının intensiv orta meyllərini təmin etmək

295 Səhiyyə sisteminin aşağıdakı vəzifələri müəyyənləşdirilmişdir

- Müalicə-profilaktika işlərinin həyata keçirilməsi, narkomaniya və alkoqolizmlə mübarizə, ana və uşaqların mühafizəsi, sanitər tədbirlərin reallaşdırılması, epidemiyalar və onları yaradan ünsürlərlə mübarizə
- Əsaslı vəsait qoyuluşu, ana və uşaqların mühafizəsi, sanitər tədbirlərin reallaşdırılması, epidemiyalar və onları yaradan ünsürlərlə mübarizə
- Səhiyyə xidmətinin yaxşılaşması, əsaslı vəsait qoyuluşu
- Müalicə-profilaktika işlərinin həyata keçirilməsi, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, ekoollgi siyasət
- Təşkilati quruluşun yaxşılaşması, iş yerləri ilə təminat, epidemiyalar və onları yaradan ünsürlərlə mübarizə

296 Səhiyyədə funksional sağlamlığının mühafizəsi və möhkəmləndirilməsinə aiddir

- İş yerləri ilə təminat
- əsaslı vəsait qoyuluşu
- səhiyyə xidmətinin yaxşılaşması
- insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilmə
- Təşkilati quruluşun yaxşılaşması

297 Ümumdünya səhiyyə təşkilati maliyyə mənbələrinə görə hansı nisbəti tövsiyə edir

- dövlət büdcəsi 40%, tibbi sığorta 30%, pullu xidmət 30%.
- dövlət büdcəsi 20%, tibbi sığorta 25%, pullu xidmət 55%.
- dövlət büdcəsi 10%, tibbi sığorta 30%, pul xidməti 60%.
- dövlət büdcəsi-60%, tibbi sığorta-30%, pullu xidmətlər 10%
- dövlət bülçəsi 50%, tibbi sığorta 30%, pullu xidmət 20%.

298 Dünyada səhiyyənin neçə modeli yaradılmışdır

- 5
- 3
- 2
- 1
- 4

299 Səhiyyənin texnoloji əlaqəsinə daxildir

- Maddi-texniki baza
- Elmi-texniki tərəqqi

- Digər sahələrdə üzvü bağlılıq.
- müxtəlif növ ehtiyatlardan səmərəli istifadə.
- Dünya ölkələri ilə əlaqə

300 Makrosəviyyədə səhiyyə sistemində fokus-qrupda hansı məsələlər təhlil olunur

- Demoqrafik, təbii artım, əhali amili, iqtisadi vəziyyət, inkişaf amili, təbii coğrafi şərait, xarici-iqtisadi əlaqələr, əməkdaşlıq, idxl, ixrac, sosial müdafiə, əhali gəlirləri, əmtəə təklifi
- Firmaların zəif növ müxtəlifliyi və onların ayrı-ayrı növlərinin üstünlük təşkil etməsi, mövcud inhisarçı üstünlüklərin reallaşdırılmasına açıq ifadə olunan cəhd, bazar hakimiyyətinin relaşma forması kimi sahibkarlığın regionlaşması, rəqabət bazarları üzərində bəhsləşmə bazarlarının üstünlük təşkil etməsi
- Müasir dünya təcrübəsində tibbi siğorta sisteminin xüsusiyyətləri, tibbi siğorta sisteminin inkişafına manne olan amillər və onların həlli yolları, beynəlxalq modellərin tətbiqi imkanları
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması

301 Makrosəviyyədə səhiyyə sisteminin inkişafının qarşısına qoyulan məqsədlərə daxildir

- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalasdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Tibbi siğorta sisteminin təhlili, dövlət maliyyəsi imkanlarının qiymətləndirilməsi, elmi-praktik tədqiqatların nəticələrinin qiymətləndirilməsi
- Firmaların zəif növ müxtəlifliyi və onların ayrı-ayrı növlərinin üstünlük təşkil etməsi, mövcud inhisarçı üstünlüklərin reallaşdırılmasına açıq ifadə olunan cəhd
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması

302 Səhiyyənin maliyyələşdirilməsi siyasəti hansı istiqamətlər üzrə həyata keçirilir

- Dövlətin sosial sferaya qayğısının gücləndirilməsi və Dövlət bütçəsindən sosial sferaya ayırmaların düzgün istifadəsinə nəzarət edilməsi, sosial qruplar arasında sosial əməkdaşlığı gücləndirmək üçün xüsusi təşkilat və institutların işinin səmərələşdirilməsi
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
- Çoxkanallı sistemin şəffaflığının təmin edilməsi, vəsaitlərdən səmərəli istifadəni stimullaşdırmaq, siğorta maliyyələşdirməsinə kecid
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
- Firmaların zəif növ müxtəlifliyi və onların ayrı-ayrı növlərinin üstünlük təşkil etməsi

303 Təhsil və səhiyyə sistemində özəlləşmə hansı hallarda mümkündür

- Əhatə olmaqla
- Tam xüsusi mülkiyyət verməklə
- Dövlət idarəciliyində qalmaqla
- Rəqabət mühütü yaratmaq şərti ilə
- Maliyyə mənbəi

304 Makrosəviyyədə ölkə vətəndaşlarının sağlamlığının qeydinə qalan səhiyyə sistemində islahatlar aşağıdakı kimi olmalıdır

- Pullu səhiyyə sisteminə keçidin təşkili, lakin pulsuz səhiyyə xidmətinin saxlanması, tibbi siğortanın inkişaf etdirilməsi, səhiyyə işçilərinin əmək haqlarının yüksəldilməsinə nail olunması
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istiehsalının stimullaşdırılması

- Bütün obyektlərdə sosial-mədəni sahənin inkişafının təhlili, orta perspektiv müddət üçün sosial-mədəni sahənin inkişafi programının işlənilərə hazırlanması və həyata keçirilməsi, sosial-mədəni sahəyə dair programın həyata keçirilməsinə nəzarət və uçot
- Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinf quruluşu formalasdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası münasibətləri tənzimləmək
- Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməkliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafı, sosial müdafiədə yeni metod və prinsiplərdən geniş istifadə, ölkə vətəndaşlarına minimal ümumi təminatların verilməsi və s.

305 Səhiyyədə özəlləşmə hansı halda mümkündür:

- Əhatə olmaqla
- Tam xüsusi mülkiyyət verməklə
- Dövlət idarəciliyində qalmaqla
- Rəqabət mühütü yaratmaq şərti ilə
- Maliyyə mənbəi

306 Tibbi sığortanın təşkilinin əsas prinsiplərinə aiddir

- Maddi-texniki və dərman təminatı sisteminin təkmilləşdirilməsi, sığortalananların bərabər hüquqlarının təmin olunması və s.
- Reabilitasiya yardımının təkmilləşdirilməsi
- Əhalinin tibbi sığorta programında iştirakı, sığortalananların bərabər hüquqlarının təmin olunması, tibbi-diaqnoztik xidmətlərin pulsuz göstərilməsi
- Pasientlərin hüquqi təminatı, təcili tibbi yardımın yenidən təşkili
- Informasiya təminatının işlənməsi və tibbi-diaqnoztik xidmətlərin pulsuz göstərilməsi

307 Səhiyyədə maliyyə mənbəyinin hansı aparıcıdır

- Xarici maliyyələşmə
- Müəssisə maliyyəsi
- Özünü maliyyələşdirmə
- Dövlət maliyyələşməsi
- Bələdiyyə xərcləri

308 Səhiyyə xidməti və sağlamlıq arasında əlaqə necə ifadə olunur

- Əhalinin doğum və ölüm səviyyəsi
- Xəstəxana inkişafı
- Səhiyyə xidməti əsas rol oynayır
- Sağlamlıq aparıcıdır
- Poliklinika təminatı

309 Turizmdə sığorta polisi hansı tibbi xidmətlər kompleksini təmin edir?

- Turizmdə sığorta polisi tur üzrə göstərilən xidmətlərə daxil olan qiymətlər, vergilər, ofis otaqlarının icarəsi, avadanlıq, mebel və inventarın amortizasiyasını ifadə edir
- Gömrük qaydalarının qəsdən pozulması, qacaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma
- Turizmdə sığorta polisi xüsusi təyinat yeri, müəyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə xərclərini əhatə edir
- Tələbatı öyrənir, xidmət təchizatları və əməkdaşları ilə müqavilə bağlayır, nəqliyyat orqanları ilə müqavilə bağlayır, marşrutları seçilir
- Ambulator və stasionar xidmət, təcili stomatoloji yardım, həkimin təyinatına görə dərmanların dəyərinin ödənilməsi, ölkəyə gətirilən xərclər də daxil olmaqla xəstənin nəqliyyat xərcləri

310 Turizmdə sanitar formallığı nədir?

- Mövcud turizm yerləşmə vasitələrinin, firmalar, turlar, marşrutlar və s. haqqında informasiya banklarının yaradılmasıdır.

- Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında siğortalanmasıdır
- Turizmdə siğorta polisi xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə xərclərini əhatə edir.
- Assistans sayahət edən insanların və onların ailələrinin təhlükəsizliyini təmin edir: qəzalar zamanı xilasedici əməliyyatlar aparılkən yardımın göstərilməsi, mənəvi, tibbi və texniki yardımlardır.
- Sərhədi keçən şəxslərin təhlükəsizliyinin təmin olunması üçün xəstəliklərdən qarşısını almaq məqsədilə vaksinasiya olunmasının yoxlanılmasıdır.

311 Yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə göndərilən turistlər hansı prosedurları keçməlidirlər?

- Ölkənin müsbət imicinin yaradılması, xarici turistlər üçün ölkənin cəlbədici turizm istiqamətində irəliləməsi, inhisarçılığa şərait yaranan bazarın formalasdırılmasına çalışmalıdırlar
- Lisenziyalasdırma və sertifikatlaşdırılmaya cəlb olunmalıdırlar
- Beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməlidirlər
- Beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar
- Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında siğortalanmalıdırlar

312 Turistlərin tibbi siğortası hansı xərcləri ödəyir?

- Turizmdə tibbi siğorta tur üzrə göstərilən xidmətlərə daxil olan qiymətlər, vergilər, ofis otaqlarının icarəsi, avadanlıq, mebel və inventarın amortizasiyasını ifadə edir
- Tibbi xidmətləri, stasionarların xidmətləri, təcili yardım maşınlarının daşınması, dərmanların alınması, bədbəxt hadisənin və qəfil xəstəliyin doğurduğu xəstələrə qulluq, xaricdə ölüm zamanı meyitin ölkəyə nəql olunması
- Aksioner cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri, məhdud yoldaşlıq müəssisələrinin xərclərini
- Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında siğortalanma
- Müqavilədə göstərilən müddət ərzində siğortalanmış şəxsin istirahət zamanı əlverişsiz hava şəraiti olarsa: güclü leysan yağışları, güclü dəniz qasırğası, aşağı hava temperaturu və s.

313 Turizmdə siğortanın hansı növləri mövcuddur:

- Xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə
- Gömrük qaydalarının qəsdən pozulması, qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında siğortalanma
- Tibbi siğorta, həyat və sağlamlığın siğortası, əmlak siğortası, turistlərin istirahətdə olduqları zamanı pis hava hallarında siğortalanma, assistans, nəqliyyatın ləngiməsi halları zamanı siğortalanma, avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin məsuliyyət siğortası, səfərin baş verməsinin qeyri-mümkünlüyü ilə əlaqədar xərclərin siğortası, gömrük qaydalarının pozulması, malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında şöpinq-turda əmlak risqinin siğortalanması
- Qaçaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında siğortalanma
- Aksioner cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri, məhdud yoldaşlıq müəssisələri

314 Sağlamlıq və tibb xidmətilərində bunlardan hansı risk amillərinin III qrupuna aiddir.

- istehlak səbəti dəyərinin artması.
- maliyyə vəsaitlərinin və ehtiyatların xaricə axını
- inkişaf etməmiş qanunvericilik.
- siqaret çəkmək və əyyaşlığın artımı
- mühacirlərin, işsizlərin artımı

315 Səhiyyədə səmərəliliyin iqtisadi aspektlərinə aiddir

- xəstəliklərin ilkin profilaktikası sağlam həyat tərzi, risk amilləri ilə mubarizələrdir
- insanın həyat keyfiyyəti və onun rifah hali, sosial zəmanətlərin reallaşdırılmasıdır
- diaqnostik tədqiqatların keyfiyyəti və nəticəliliyi, müalicəvi və profilaktik tədbirlərin keçirilməsi səciyyələndirilir
- ölkənin iqtisadiyyatına töhvəsini, ümumidaxili məhsul, milli gəlir və s. daxil olmaqla qiymətləndirilir
- insanların sağlamlığının mühafizəsi xidmətlərinin sosial və iqtisadi tənzimləyicilərinin aşkarılmasıdır

316 Səhiyyənin inkişafının tənzimlənməsi üçün ilk növbədə aşağıdakı ilk növbədə aşağıdakı qəbul olunur

- Kapital qoyuluşu
- Həkimlərin sayı
- Obyektlərin sayı
- Əhalinin sayı
- Çarpayıların sayı

317 Səhiyyə islahatlarının maliyyələşdirilməsinin birinci modeli hansı ölkələr üçün səciyyəvidir

- Rusiya, Böyük Britaniya, ABŞ
- Almaniya, Fransa, ABŞ
- Fransa, ABŞ, Böyük Britaniya
- Hollandiya, İspaniya, Böyük Britaniya
- Almaniya, Hollandiya, ABŞ

318 Xəstəxanaların yaradılmasında normativ göstərici kimi hansı göstəricilər əsas götürülür

- Əhalinin 1000 nəfərinə görə çarpayıların, həkimlərin və tibb bacılarının sayı
- Əhalinin 10000 nəfərinə görə həkimlərin sayı
- Əhalinin 10000 nəfərinə görə çarpayıların və tibb bacılarının sayı
- Əhalinin 10000 nəfərinə görə çarpayıların sayı
- Əhalinin 1000 nəfərinə görə çarpayıların sayı

319 Səhiyyə sisteminə aşağıdakı tərifi vermək olar

- Səhiyyə cəmiyyət və dövlət tərəfindən reallaşdırılan məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi kompleksidir
- Səhiyyə sosial məsələlərlə yanaşı bir sıra iqtisadi və inzibati problemlərin həllində əhəmiyyətli rola malik tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir
- Səhiyyə istehsalın təşkilinə, əlliliyin, uşaq ölümünün qarşısının alınmasına və s. yönəldilən, cəmiyyət və dövlət tərəfindən reallaşdırılan tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir.
- Səhiyyə uşaq ölümünün qarşısının alınmasına, mədəniyyət və incəsənətin inkişafına yönəldilən, cəmiyyət və dövlət tərəfindən reallaşdırılan tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir
- Səhiyyə əhalinin sağlamlığının qorunmasına, onun müalicəsinin həyata keşirilməsinə, əlliliyin, uşaq ölümünün qarşısının alınmasına və s. yönəldilən, cəmiyyət və dövlət tərəfindən reallaşdırılan tibbi və sosial-iqtisadi tədbirlər kompleksidir.

320 Beynəlxalq təcrübədə hansı səhiyyə modelləri mövcuddur

- Dövlət səhiyyə modeli, siğortalanmış səhiyyə modeli
- Dövlət səhiyyə modeli, özəl səhiyyə modeli, siğortalanmış səhiyyə modeli, klassik və liberal səhiyyə modeli
- Dövlət səhiyyə modeli, özəl səhiyyə modeli, siğortalanmış səhiyyə modeli
- Dövlət səhiyyə modeli, özəl səhiyyə modeli
- Özəl səhiyyə modeli, siğortalanmış səhiyyə modeli

321 Tibbi sığorta fondunun ölçüsünü və onun zəruri ehtiyatlarını nəyə əsasən hesablayırlar?

- Görülən işin həcmindən görə.
- Xəstəlik halının risk ehtimalına əsasən
- Əmək haqqının həcmindən görə.
- Ödənilən pul vəsaitinin həcmindən görə.
- Sığorta müqaviləsinin şərtlərinən görə.

322 Risk amillərinin ikinci qrupuna aiddir

- Cinayətin artımı.
- Cəmiyyətin təbəqləşməsi, pişləşən ekoloji vəziyyət, pişləşən əmək şəraiti.
- Qidalanma problemi.
- Narkomaniyanın artımı.
- Sosial iqtisadi böhran

323 Səhiyyə iqtisadiyyatının problemləri şərti olaraq neçə blokda birləşdirilir

- 2
- 1
- 5
- 4
- 3

324 Əhalinin 10000 nəfərinə görə şəhərlər üzrə neçə çarpayı əsas götürülür

- 100-110
- 110-130
- 70-80
- 80-90
- 90-100

325 Sağlamlıq amilinə aiddir

- Əhalinin həyat səviyyəsidir
- iqtisadi artımın tərkib hissəsidir
- Gəlir mənbəidir
- sosial iqtisadi formasiyanın tərəqqisinin indiqatoru olub, həyat şəraiti kompleksinin ictimai istehsalının səmərəliliyinə məcmu təsirinin nəticəsi kimi çıxış edir.
- Ömür səviyyəsinin artımıdır

326 Geniş mənada tibbi sığorta özündə nəyi əks etdirir

- məcburi sığortanı.
- ictimai səhiyyə sistemini.
- dövlət səhiyyəsini.
- büdcədən maliyyələşməsini.
- sosial tibbi yardımı.

327 Səhiyyədə xüsusi təsərrüfatlıq mexanizminin qurulması hansı şərtlər əsasında müəyyən olunur

- İqtisadi səmərə və sosial ədalət
- Çarpayıların və kapital qoyuluşlarının sayı
- Əhalinin sayı və obyektlərin sayı
- Obyektlərin sayı
- Həkimlərin sayı və obyektlərin sayı

328 Səhiyyə müəssisələri vahid nomeklaturaya uyğun olaraq hansı qruplarda təsnifləşdirilir

- Həkimlərin tibbi ləvazimatının, tibb bacılarının sayıdır
- Müalicə-profilaktika müəssisələri, sanitar-epidemioloji və sanitar-maarifi müəssisələri, tibbi-məhkəmə ekspertizaları,
- Sanitar-epidemioloji və sanitar-maarifi müəssisələri, tibbi-məhkəmə ekspertizaları, apteklər
- Müalicə-profilaktika müəssisələri və sığorta təşkilatları
- Müalicə-profilaktika müəssisələri, sanitar-epidemioloji və sanitar-maarifi müəssisələri, tibbi-məhkəmə ekspertizaları, apteklər

329 Səhiyyənin iqtisadi meyarları aşağıdakılardır.

- Həkimlərin tibbi ləvazimatının, tibb bacılarının sayıdır.
- maliyyə imkanları, kapital qoyuluşu, iş qüvvəsinin istifadə edilməsidir.
- Xəstəxanaların, poliklinikaların, disponerlərin sayıdır.
- Səhiyyənin MTB-sidir.
- Ixtisaslı kadrların sayıdır.

330 Turizm xidməti istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə hansı sistemlər tətbiq edilir

- Sertifikatlaşdırma və mənfiətlərin təhlili, ulduz sistemləri
- Mövcud turizm yerləşmə vasitələrinin, firmalar, turlar, marşrutlar və s. haqqında informasiya banklarının yaradılması
- Azərbaycanın turizm bazasının imkanlarına dair reklam-informasiya materiallarının baza paketinin hazırlanması və dərc edilməsi
- Lisenziyalasdırma və mənfiətlərin təhlili
- Sertifikatlaşdırma və lisenziyalasdırma

331 Turist firması hansı problemlərin həllinə savadlı və məsuliyyətli yanaşmaqla riski minimuma endirə bilər

- Turizm xidməti və məhsullarının xarici və daxili turistlərə satışından, turizm müəssisələri üçün turizm məhsulları və avadanlığının ixracından daxil olmalar
- İxtisaslaşdırılmış tədris müəssisələri şəbəkəsinin yaradılmasına və müəllim kadrların hazırlanmasına kömək göstərilmesi
- Tibbi sigorta, həyat və sağlamlığın sigortası, malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında şöpinq-turda əmlak risqinin sigortalanması və s.
- Turist müəssisələri, konkret xidmətin risk elementləri və onların qarşısının alınması yolları ilə turistləri mütləq məlumatlandırmalıdır
- Dövlət müdaxiləsinin dərəcəsi üzrə, pul vəsaitləri istifadəsinin iqtisadi effektivlik səviyyəsi üzrə

332 Turizm və beynəlxalq səyahətlər üzrə Roma konfransında pasport rəsmiyyətçiliyinə hansı göstəricilər daxildir

- Turizm sahəsində beynəlxalq və milli təşkilatların tərəfdarlığı və əməkdaşlığı
- Viza rejiminin yüngülləşdirilməsi, vizaların qeydiyyat və verilmə müddətinin azaldılması, vizasız girişin tətbiqi
- Xarici pasportların vahid şəkilə salınması, onların dərəcələrə ayrılması və verilmə prosedurunun sadələşdirilməsi
- Valyuta əldə edilməsinin sərbəstləşdirilməsi və valyuta-nəzarət prosedurunun yüngülləşdirilməsi.
- Gömrük rəsmiyyətçiliyinin xarici turistlər üçün vahid şəklə salınması və sadələşdirilməsi

333 Turizmdə reklam prosesinin həyata keçməsinin əsas mərhələlərinə aiddir

- Res-pub-likada yeni tikilmiş istirahət və turizm komplekslərinə qoyulmuş investisiyaların orta məbləği
- Reklam verən turist müəssisələri, reklam agentliyi, reklamın yayılması üsulları, istehlakçı
- Reklamın yayılması üsullarının seçilməsi, reklam bütçəsinin hazırlanması, reklam fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi
- Xarici turistlərin cəlb olunması üçün müasir regional sosial infrastruktur sahələrin yaradılmaması
- Mövcud bazardan müştərilərin böyük miqdarnı yayındırmaq, yeni xidmat və marşrutların daxil edilməsi

334 Mehmanxananın təsnifatlaşdırılması meyarlarına daxildir

- Turizm fəaliyyətinə kömək edir, onun inkişafı üçün şərait yaradır, ölkə haqqında turizm üçün əhəmiyyətli bir diyar kimi təsəvvür yaradır
- Əmtəənin bazarda daha uğurlu mövqə tutması məqsədilə marketing strategiyasının işlən-məsi-nə qoyulan böyük investisiyalar, beynəlxalq bronlaşdırma sistemlərindən isti-fadə, çevik qiymət siyasetinin müntəzəm tətbiqi, yüksək ixtisaslı kadrlar və özlerinin kadr hazırlığı sistemi,
- Komfort, nömrə fondunun tutumu, funksional təyinat, yerləşdiyi yer, işləmə müddəti, yeməklə təminat, qalma müddəti, qiymət səviyyəsi
- Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları və kompetensiyası
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunmasından

335 Turizmdə iqtisadi resurslara öz ölkəsində toplanmış və sərhədlərindən kənarda mövcud dəyərləri daxildir ki, bunlara aid etmək olar

- Humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi
- Məqsədlər, mövcud olan bazarı, fəaliyyət, bütçə, metodlar
- Dövlət investisiyası və bütçə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri
- Milli, təşkilati potensialın inkişaf programının işlənməsi, informasiya sisteminin təkmilləşməsi
- İntellektual potensial, informasiya potensialı, əmək resursları, sahibkarlıq qabiliyyətləri nəzərə alınmaqla əmək resursları, təbii resurslar

336 Turizmdə sosial-mədəni inkişafın əsas istiqamətlərinə daxildir

- Turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq, təbii inhisarlılığı şərait yaratmaq
- Turizm sahəsində çalışan insanların peşə hazırlığı səviyyəsini daima artırmaq və turizm sahəsində zəngin təcrübəsi ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək
- Maddi-texniki bazanın mövcud vəziyyəti və inkişafi, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri
- Turizm sənayesini yaratmaq, ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunu müəyyən etmək, ərazisində turist marşrutlarının müəyyən olunmasını təmin etmək, inhisarlılığı şərait yaratmaq
- Ölkcə turizm-rekreasiya zonalarının hüquqi statusunu müəyyən etmək, ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması

337 Turist formallıqlarının qruplaşdırılmasında hansı göstəricilər əsas rol oynayır

- Nəqliyyat şirkətləri, yerləşmə vasitələri, qidalanma müəssisələri, pərakəndə satış vasitəcili, idxal-ixrac və rəqabət elementləri
- Valyuta nəzarəti və valyuta dəyişmə qaydaları, ölkəyə daxil olma və tərk etmə, sanitər qaydaları, xarici pasport, vizalar, gömrük qaydaları, ölkədə yaşamaq və hərəkət qaydaları və s.
- Xarici ölkəyə daxil olmaq və çıxməq haqqında xarici ölkənin icazəsidir
- Turist axınlarının statistikası və turist gəlir və xərclərin statistikası, vizalar, gömrük qaydaları, ölkədə yaşamaq və hərəkət qaydaları və s.
- Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, turizm agentlikləri

338 Turizmdə real gəlirlərin artımını təmin edən resurslardan istifadə olunması necə hesablanır

- Tələbatın təbiəti və dəyişilməsi səbəblərinin insanların istehsal fəaliyyəti ilə müəyyən edilməsi
- Milli gəlirdə istehlak fondu + pullu xidmətlər + ev təsərrüfatında yiğim – mənzil fondunun aşınması – elm və idarəetmə müəssisələrinin material xərcələri
- Əhali istehlakı üçün potensial resurslar – Bazis ilində əhalinin son gəlirləri
- Pul gəlirləri, məhsul və xidmətlərin alınmasına sərf olunmayan gəlirlər
- Turizmdə istehlak resurslarının ümumi artımı – həyat səviyyəsinin stabilliyini təmin edən resurslar

339 Turizmin ərazi təşkili zamanı bu əraziyə aşağıdakılard aid olmalıdır

- Turist taktikası, strategiyası, turist siyasəti və iqtisadi səmərəlilik
- Ərazinin abadlaşdırılması, təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi, sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi, razidə sərvətlərin müəyyən olunması və vəziyyəti üzərində müşahidənin təşkili
- Təbii-coğrafi, mədəni-tarixi, sosial, iqtisadi, demoqrafik, siyasi, texnoloji, ekoloji
- Turizm üçün təbiətin mühafizəsi, landşaft və onun xüsusiyyətləri
- Bir və ya bir neçə unikal təbii müalicəvi sərvətlərə, bu sərvətlərin lazımı ehtiyatına, kurort tikintisi üçün kifayət və münasib sahəyə, ekoloji və sanitər-epidemioloji normalara uyğun gəlməlidir

340 Turizmin funksiyalarına aiddir

- Ayrı-ayrı maddi nemətlərin bütövlükdə istehlak həcmində xüsusi çəkisi əsasında sosial idarəetmənin metodoloji prinsipidir
- Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi mexanizmi formasında
- Turizm sahəsində yaranan istehsal münasibətlərini birləşdirməlidir
- Turizm layihəsinin miqyası üzrə, layihənin məqsədli istiqamətlənməsi üzrə
- Sağlamlığı bərpa etmək, dünya görüşünü genişləndirmək və istirahət-əyləncə vəzifələrini yerinə yetirmək

341 Strukturuna görə turizmin iqtisadiyyatı ilk növbədə aşağıdakıları həll etməlidir

- Turizm sahəsində yaranan istehsal münasibətlərini birləşdirməlidir, turizmin bütün resurslarından səmərəli istifadə olunmasına nail olmalıdır, turizmdə istehsal aspektlərini və istehsal münasibətlərini təsdiq edən elmi təmsil etməlidir
- Xaricdən valyuta daxil olmalarını artırır, ümumi milli məhsulun həcmini yüksəldir, yeni iş yerlərinin yaradılmasına şərait yaradır, kapitalların yatırılmasına şərait yaradır
- Sağlamlığı bərpa etmək, dünya görüşünü genişləndirmək və istirahət-əyləncə vəzifələrini yerinə yetirmək
- Turizm infrastrukturu sahəsində elmi tədqiqatları inkişaf etdirir

- Turizm fəaliyyətinə kömək edir, onun inkişafi üçün şərait yaradır, ölkə haqqında turizm üçün əhəmiyyətli bir diyar kimi təsəvvür yaradır

342 Turist tələbatının formallaşmasına təsir edən amillərə daxildir

- Nəqliyyat şirkətləri, yerləşmə vasitələri, qidalanma müəssisələri, pərakəndə satış vasitəçiləri, idxal-ixrac və rəqabət elementləri
- Turist tələbi qiymət, idxal-ixrac və rəqabət elementləri
- Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, idxal-ixrac və rəqabət elementləri
- Təbiət, sosial-iqtisadi, turizm sənayesinin maddi bazası, istirahət yerlərinin infrastruktur, turizm təklifi
- Turizm xidmətləri tədarükçüləri, turoperatorlar, turizm agentlikləri

343 Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində strateji biznes planına daxil olan göstəriciləri müəyyənləşdirin

- Personalın idarə olunması, maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
- İqtisadiyyatda ümumi vəziyyətin dəyişilməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişilməsi
- Tələbat indeksi müəyyən olunmuş uzunmüddətli gəlir və xərclər balansının təhlili, korporativ risk amilləri
- Ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi, personalın idarə olunması
- Şablon tabellər, portfel layihələr, layihə üzrə görüləcək işin smetası

344 Turizmdə sosial-mədəni xidmətlərin tənzimlənməsində maliyyə hesabatlarının təhlili hansı göstəricilərə əsasən müəyyən edilir

- Turizm müəssisə və təşkilatlarında faiz və vergi ödəmələri, əməliyyat gəlirləri, xalis gəlir
- Planlaşdırma, büdcənin vəziyyətinə cavabdeh olan struktur vahidinin müəyyən edilməsi
- Tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında
- Ümumi vəziyyətin dəyişilməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişilməsi
- Maliyyə alətlərinin qiymətləndirilən kredit keyfiyyətinin müəyyənləşdirilməsi

345 Turist xidmətlərinin sertifikatlaşdırılması aşağıdakı məqsədləri həyata keçirilir

- Sosial risqin işagötürənlər, muzdla işləyənlər və məcburi sosial siğortaya cəlb edilməli məsul şəxslər və onların bölgüsdürülməsindən
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərindən
- Müəssisə, təşkilat və sahibkarların vahid əmtəə bazarında fəaliyyətinə, həmçinin beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıq və beynəlxalq ticarətdə iştirakına şərait yaradılması
- İnfilyasiyanın gözlənilən səviyyəsindən, təklif «şokundan», işsizliyin təbii və cari səviyyəsi arasındaki fərqdən
- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunmasından

346 Manila bəyannaməsində turizm fəaliyyətinin aşağıdakı istiqamətləri üzrə tövsiyələr verilmişdir

- Turist təklifinin nizama salınması, texniki əməkdaşlıq, insan ehtiyatlarına, azad hərəkətə, avianəqliyyat, daxili turizmə aiddir
- Bronlaşdırma sistemi və inzibati xidmətlər
- Azad qiymət sistemi və mülkiyyət hüququ
- Reklam məqsədli ekskursiyaların həyata keçirilməsi
- Turizm müəssisələrinin işinin əlaqələndirilməsi aid edilir

347 Turizmin dövlət tənzimlənməsi tədbirlərinə aşağıdakılardaxildir

- Turizm fəaliyyətinə kömək edir, onun inkişafi üçün şərait yaradır, ölkə haqqında turizm üçün əhəmiyyətli bir diyar kimi təsəvvür yaradır
- Turizmin normativ bazasını işləyib hazırlayır
- Turizm sahəsində xüsusi razılığın verilməsini təmin edir
- Turistin səfərlərini müəyyən edir

- Turizm infrastrukturunu sahəsində elmi tədqiqatları inkişaf etdirir

348 Turist formallıqları necə müəyyən olunur

- Gömrük rəsmiyətçiliyinin xarici turistlər üçün vahid şəklə salınması və sadələşdirilməsi
- Keyfiyyət, etibarlılıq, təhlükəsizlik, qiymətin inandırıcı olması, istehlakçıların seqmentləşməsi
- Hökümətlərdir, milli turizm administrasiyaları, şirkətlər, turizm əmtəə və xidmətlərinin istehlaçıları
- Turistlərdən dövlət sərhədlərini keçdiyi zaman dövlət orqanları tərəfindən qəbul olunmuş müəyyən qaydalara və qanunlara riayət etmə
- Səyahətin əsas məqsədi, səyahətin təşkilinin xarakteri, turist axınının intensivliyi, turun davamiyyət müddəti, qrupda olanların yaş fərqi

349 Turizm məhsulunun formalasdırılmasının əsas amili olan turizm sənayesi necə xarakterizə olunur

- Əyləncə və intellektual funksiyalar, şəraitin və fəaliyyət növünün tam dəyişməsi yolu ilə fərdin yorğunluq hissindən azad olması
- Turizm infrastruktur, turizm sənayesi və lisenziya sisteminin təkmilləşdirilməsi
- Şəraitin və fəaliyyət növünün tam dəyişməsi yolu ilə fərdi yorgunluq hissindən azad olması, əyləncə funksiyası, intellektual funksiya
- Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu şəklində
- İstehlakçı tələbinin araşdırılması üzrə bazarın marketinq tədqiqi

350 Turizm məhsulunun imicinin formalasdırılması hansı məqsədləri daşıyır:

- Bazarın müəyyən hissəsinin itirilməsində, satış həcmiin və gəlirin dəyişməsində, neqativ dəyişmələrin xarici sferaya təsirində, məsələn tur xidmətinin qiymətinin aşağı düşməsi başa düşülür
- Müştərilərin təsəvvüründə turizm məhsulu haqqında rəqiblərin məhsulundan fərqli müsbət rəy yaratmaq
- Turizm məhsulunun xüsusiyyəti və turistlər üçün cəlbediciliyi, gedilən yerdə turistlərin xərclərinə ayırdıqları bündə və bunun nə qədər tez-tez təkrarlanması, gedilən yerin iqtisadi inkişaf səviyyəsi, gedilən yerin iqtisadi gücünən ölçüsü
- Analitik qabiliyyəti, kommunikasiya vasitəlerinin düzgün seçimi bacarığı, qarşıya məqsəd qoyma bacarığı, qərar qəbul edərkən əsaslandırma, işi səmərəli təşkil etmək qabiliyyəti və s.
- Turizm layihəsinin miqyası üzrə, layihənin məqsədi istiqamətlənməsi üzrə, turizm müəssisəsinin həyat dövrünün müxtəlif mərhələlərində həyata keçirilən investisiya dövrünün xarakteri və tərkibi

351 Otel menecmentinin istiqamətlərinin mürəkkəbliyi hansı göstəricilərin müəyyənləşdirilməsini zəruri edir

- Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüşdürən, xarici təşkilatlarla müəyyən məqsədlər üzrə nümayəndə olma, sahibkar, ayrı-ayrı pozğunluqlar
- Mərkəz tərəfindən nəzarətin itirilməsi nəticəsində bölmələr bəzən öz hərəkətlərinə rəhbərlik üçün azadlığa və müstəqilliyyə o qədər böyük meyl edirlər ki, çox hallarda firmanın tərkibindən və xüsusi işinin təşkilindən çıxmış cəhdələri meydana çıxır
- Menecment fəaliyyətinin səmərələliyi Prinsipi, idarəcilik qərarlarının optimallığı, idarəcilik prinsiplərinin elmi təşkili, təşkilat və sosial-iqtisadi prinsiplərə vəhdət sistem halında yanaşma
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Texnoloji inkişaf, firma və dövlətin qarşılıqlı əlaqəsi, transmilli xarakter, idarəetməyə yeni tələblərin meydana çıxmazı

352 Turizmdə idarəetmə prosesi hansı səviyyələrdə həyata keçirilir

- İdarəetmə prosesinin iyerarxiyası, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- Komplekslilik, lokallıq və qloballaşma, problemin olması, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış, idarəetmə prosesinin iyerarxiyası, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- İdarəetmə prosesinin iyerarxiyası, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, funksional idarəetmə prosesi, idarəetmə orqanları
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış

353 Turizm məhsulunun qiymətinə təsir edən əsas amillər aşağıdakı kimi qruplaşdırılır

- İqtisadi münaqişələrin və bazar münasibətlərinin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılması, gəlir və əmək haqqının differensiasiyasının qarşısının alınmasıdır
- Bazarın digər məhsullarının qiyməti kimi istər beynəlxalq, istərsə də yerli bazarda gedən proseslərə uyğun formalaşması
- Tur günlərinin sayından, turun növündən, turistlərin yaş tərkibindən
- Turizmin inkişafına dair dövlət programından, turizm sahəsində dövlət siyasetinin əsaslarını müəyyənləşdirilməsindən
- Sosial-psixoloji və iqtisadi amillər

354 Turizmdə sığortanın hansı növləri mövcuddur:

- Tibbi sığorta, həyat və sağlamlığın sığortası, əmlak sığortası, turistlərin istirahətdə olduqları zamanı pis hava hallarında sığortalanma, assistans, nəqliyyatın ləngiməsi halları zamanı sığortalanma, avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin məsuliyyət sığortası
- Xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə, assistans, nəqliyyatın ləngiməsi halları zamanı sığortalanma, avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin məsuliyyət sığortası
- Aksioner cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri, məhdud yoldaşlıq müəssisələri
- Gömrük qaydalarının qəsdən pozulması, qacaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma
- Qacaqmalçılıq yolu ilə gətirilən malın müsadirəsi və ya sərhəddən keçirilməsi zamanı buraxılışdan imtina edilməsi hallarında sığortalanma

355 ÜTT-nin proqnozlarına görə 2020-ci ildə dünyanın ən populyar turist istiqamətlərində hansı ölkədə turist gelişlərinin miqdarı nə qədər proqnozlaşdırılır və dünya turizm bazارında payı neçə faiz olacaq

- Fransa; 93,3 milyon nəfər; 5,8%
- ABŞ; 160,4 milyon nəfər; 6%
- Rusiya; 47,1 milyon nəfər; 8,2%
- İtaliya; 145,4 milyon nəfər; 9%
- Çin Xalq Respublikası; 137,1 milyon nəfər; 8

356 Turizmdə proqnozlaşdırma məqsədi kim hansı göstəricilər müəyyən edilmişdir

- Satışın həcmi, məhsuldan və ya müxtəlif növ xidmətlərdən gəlir, onların nəticələri, marketing fəaliyyətinin proqnozlaşdırılması, xidmətlərin inkişafı
- Fəaliyyət qabiliyyəti olan hər bir Azərbaycan vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər
- Emprik, optimistik, evristik yanaşma, sistemli proqnozlaşdırma
- İnsan İnkişafı İndeksində mövcud dəyişikliklərin investisiya məsrəflərində əsasən dəyişikliklərinə olan nisbəti
- Turizm fəaliyyətinə kömək edir, onun inkişafı üçün şərait yaradır, ölkə haqqında turizm üçün əhəmiyyətli bir diyar kimi təsəvvür yaradılması

357 Turizm müəssisələrində hesablama metodlarından asılı olaraq hansı mənfəət göstəriciləri fərqləndirilir

- Xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə
- Xüsusi maraq, xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, istehsal mənfəəti
- Rəqabətin meydana gəlməsi, turoperator strukturunun formalaşması və onun sonrakı ixtisaslaşması
- Balans mənfəəti, məhsul və xidmətin reallaşdırılması, xalis mənfəət
- Xüsusi maraq, xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə

358 Çarter necə ifadə olunur

- Daimi reyslərdə rəqabətin meydana gəlməsi, turoperator strukturunun formalaşması və onun sonrakı ixtisaslaşması haqqında müqavilədir
- Beynəlxalq turizmdə təyyarələrin satın alınması haqqında müqavilədir
- Beynəlxalq turizmdə müəyyən müddətə və ya daimi reyslərlə üçan təyyarələrdə bütün yerlərin icarəyə alınması haqqında müqavilədir
- Beynəlxalq turizmdə müəyyən müddətə və ya daimi reyslərlə üçan təyyarələrdə yerlərin bir qisminin icarəyə alınması haqqında müqavilədir
- Xüsusi təyinat yeri, müəyyən müştəri dairəsi, müəyyən növ nəqliyyat vasitəsindən istifadə haqqında müqavilədir

359 Turizmdə sahibkarlığın əsas bölmələrinin sxemi necə ifadə olunur

- Turizm infrastrukturu, sigorta işi, turoperator və turagentlər
- Xidmətlər sənayesi, gid-ekskursiya bələdçiləri, əyləncə sənayesi, qidalanma sənayesi, nəqliyyat, mehmanxana sənayesi
- Xidmətlər sənayesi, əyləncə sənayesi, qidalanma sənayesi
- Xidmətlər sənayesi, gid-ekskursiya bələdçiləri, əyləncə sənayesi
- Nəqliyyat, mehmanxana sənayesi

360 Turistləri nəqliyyatla təmin edən müəssisələrə daxil edilir

- Təhsil və elm, səhiyyə, mədəniyyət və incəsənət, bədən tərbiyəsi və idman, turizm və sosial-mədəni servis, istehsal, mədəni-məişət xidmətləri, turist ləvazimatını, suvenirləri, idman mallarını satan dükənlər, kirayə məntəqələri, avtomobil, aviasiya, dəmir yolu, dəniz ilə çay donanması müəssisələri
- Avtomobil, aviasiya, dəmir yolu, dəniz ilə çay donanması müəssisələri, kanat və boru-kəmər nəqliyyatı
- Avtomobil, aviasiya, dəmir yolu, dəniz ilə çay donanması müəssisələri, mehmanxanalar, motellər, pansionatlar, kempinqlər, turist bazaları, şəxsi mənzillər, səhiyyə müəssisələrinin çarpayı normaları və s.
- Avtomobil, aviasiya, dəmir yolu, dəniz ilə çay donanması müəssisələri və s.
- Təhsil və elm, səhiyyə, mədəniyyət və incəsənət, bədən tərbiyəsi və idman, turizm və sosial-mədəni servis müəssisələri, avtomobil, aviasiya, dəmir yolu, dəniz ilə çay donanması müəssisələri

361 Mənfəətin hesablanması necə təsnifləşdirilir

- İqtisadi münaqişələrin və bazar münasibətlərinin iştirakçıları arasında ziddiyətlərin yumşaldılması, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınmasıdır, turizm xidmətlərinin standartlaşdırılması
- Turizmin inkişafına dair dövlət programı işləyib hazırlamaq; turizm sahəsində dövlət siyasetinin əsaslarını müəyyənləşdirmək; turizmin normativ bazasını işləyib hazırlamaq
- Fövqəladə vəziyyət yarandığı hallarda dövlət Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan turistlərinin maraqlarının müdafiəsi üzrə, o cümlədən onların müvəqqəti olduqları ölkədən köçürülməsi üzrə tədbirlərə
- Xüsusi mənfəət normasını formalasdırır, hər bir turist müəssisənin yerləşdiyi şəraitdən, onun tutumundan, istehsal güclərindən, xarici ölkələrin və yerli turistlərin tələbatından asılı olaraq reallaşan, satılan məhsul və xidmətlərə görə
- Yüksək peşəkarlıq nümayiş etdirmək marağında olmaq, müəssisənin idarə edilməsi zamanı səmərəli qiymət siyaseti həyata keçirmək, bazarın konyukturasını düzgün qiymətləndirmək və öz məhsuluna obyektiv qiymət təyin etmək

362 Turizm və Səyahətlər sahəsində Tədqiqatlar Assosiasiyanın (TTRA) əsas məqsədi nədir?

- Beynəlxalq turizmin təhlükəsizliyi sahəsində əməkdaşlığın təmin olunması
- Beynəlxalq turizmin inkişaf tendensiyasını müəyyənləşdirmək üçün tədqiqatların aparılması
- Keyfiyyətin yüksəldilməsi və turizm marketinqi, planlaşdırma və inkişaf səmərəliliyini artırmaq üçün elm və marketinq tədqiqatları üzrə informasiyanın açıqlığını təmin etməkdir
- Vahid bazar imicini formalasdımaq və turizm xidmətlərinin vahid keyfiyyət standartını müəyyənləşdirmək
- Beynəlxalq turizm statistikasının aparılması

363 Turizm iqtisadiyyatında marketinq tədbirlərinin aparılmasının vacibliyi aşağıdakı kimi təyin olunur

- Proqnozlaşdırmanın hazırlanması üçün vaxtın ayrılmazı, tələb olunan dəqiqlik səviyyəsi, araşdırmaq üçün verilənlərin xarakteri, proqnoz verilən müddət
- Bu sahəyə vəsait qoyuluşları, turizm müəssisələrinəndən və turistlərdən əldə olunan gəlirlər, turizm sahəsində işləyənlərin maddi təminatı, yeni iş yerlərinin yaradılması ilə müəyyən olunur
- Turizmdə reklam xidmətlərinin təşkili, müəssisələr arasında azad rəqabətin mövcudluğu, istehlakçılar üçün müxtəlif istehsalçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması
- Təbiətin diqqətəlayiq yerlərinin olması, konsultativ-ümumi idarəciliklə bağlı suallara cavab verən konsultasiya xidməti göstərən fəaliyyət, kommersiya-istehsal olunmuş məhsulun istehlakçıya çatdırılmasında aralıq fəaliyyətdir
- Dövlət çevrilişləri və terror hadisələrinin həyata keçirilməsi, səyahətlərin sigortalanması, valyuta mübadiləsi və yol çeklərinin komission yığıımı, rabitə xərcləri

364 Respublikanın rekrasion rayonlaşmasının çoxfazalı sxemi aşağıdakı kimi müəyyənləşdirilir

- Təşkilati xarakterli müxtəlif mexanizmlər və sosial-iqtisadi müləhizələr sistemi vasitəsilə turizmin aktual problemlərinin dərk edilməsi, qanunverici təşəbbüs və sosial turizmin təşkilinin yeni növü əsasında ölkədə sosial turizmin bərpası

- Tələbat” blokunun rayonlaşdırılması, ”Təklif“ blokunun rayonlaşdırılması, ”Tələbat-təklif“ probleminin “balans” yanaşma əsasında integrallı sahəli rekrasion rayonlaşdırılması, makroiqtisadiyyatın ərazi təşkilinin tərkib hissəsi kimi turizm və istirahətin optimal yayılması problemini həll edən rekrasion rayonlaşdırma
- Mehmanxanaların xidmət standartlarına uyğunluğunun təyin olunması
- Heyətdən istifadə olunmanın səmərəliliyinin artırılması, müxtəlif səviyyələrdə qəbul olunmuş qərarların səlahiyyətlərinin artırılması
- Dövlət miqyasında turizm firmalarının istehsal-xidmət və region əhalisinin turist xidmətlərinin təşkilində mənfiətin əldə olunmasını bildirir

365 Biznes planın tərtib olunması zamanı ərazinin əhəmiyyətli turist-kurort zonası kimi tanınması haqqında aşağıdakı sənədlər hazırlanır

- Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxlə zəmanı ölkədən valyuta axınları, ekoloji və sosial problemlərin meydana çıxmazı
- Bir və ya bir neçə unikal təbii müalicəvi sərvətlərə, bu sərvətlərin lazımı ehtiyatına, kurort tikintisi üçün kifayət və münasib sahəyə malik olmalıdır, ekoloji və sanitär-epidemioloji normalara uyğun gəlməlidir
- Fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı, təbii-müalicəvi sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nəticələri, təbii müalicəvi və başqa təbii sərvətlərin, ərazinin vəziyyəti haqqında dövlət ekoloji və sanitär-epidemioloji tədqiqatların nəticələri
- Turizm müəssisələrinin və turizm müəssisələrinin təsnifikasi, turizm məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi, turizm məhsullarının turist tələbatına uyğunluq parametrlərinin müəyyənləhdirlənməsi
- Əhalinin yaşlaşması, işləyən qadınların sayının artması, gec ailə qurmaq meylləri, tənha insanların, ailə qurmayanların sayının artması, övladsız ailələrin sayının artması, ödənişli məzuniyyətlərin müddətlərinin artması, ailə gəlirlərinin artması

366 Turizm bazarını əhatə etmək seçimi zamanı hansı amillər nəzərə alınmalıdır

- Mövcud məhsulun turizmin təşəkkül tapmış istiqamətində inkişafı, yeni şirkətlər təsis etməklə turizm fəaliyyətinin genişləndirilməsi
- Firmanın ehtiyatları, məhsulun yekcins olma dərəcəsi, rəqiblərin marketinq strategiyası
- Ölkə daxilində səyahətlərin balansı, xaricə olan səyahətlər balansı, abadlaşdırılmış ətraf ərazi, maddi-texniki avadanlıqların tikinti normalarına uyğunluq balansı
- Turist ləvazimatını, suvenirləri, idman mallarını satan dükənlər, əhaliyə göstərilən ticarət xidmətləri, sərnişin nəqliyyatı
- Komplekləşdirici, servis, zəmanət ticarət, elmi-texniki və mədəni əlaqələr

367 Dünya mehmanxana sənayesində klassifikasiya nədir

- Otellərdə idarəetmənin nəzarət texnologiyasının müəyyənləşdirilməsi
- Konkret mehmanxananın və nömrələrin xidmət standartlarına uyğunluğunun təyin olunmasıdır
- Turizm bazarının sistemli təhlili, resursların hərəkəti, məhsul və xidmətlərin hərəkət kanalları, qiymət, reklam, ictimaiyyətlə, firmadankənar əlaqələr
- Təşkilatın, firmanın məqsəd və vəzifələrinin müəyyən edilməsi, özünün funksional fəaliyyəti çərçivəsində əməkdaşların işçini koordinasiya və təşkil etmə
- Texnoloji inkişaf, firma və dövlətin qarşılıqlı əlaqəsi, transmilli xarakter, idarəetməyə yeni tələblərin meydana çıxməsi

368 Dünya mehmanxana sənayesinin təcrübəsi əsasında hansı mehmanxana müəssisə tipləri fərqləndirilir

- Luks otel, orta dərəcə, apartament, ekonom, kurort, turist mehmanxanaları, turist bazası, aeroport, azart, B&B, motel, rotel, botel, flotel, flaytel, bunqalo, kempinq və konqres otellər
- Orta dərəcə, apartament, ekonom, kurort, turist mehmanxanaları, turist bazası, aeroport, azart, kristal, platin, subardinasiya, B&B, motel, rotel, botel, flotel, flaytel, bunqalo, kempinq və konqres otellər
- Luks otel, orta dərəcə, apartament, ekonom, kurort, turist mehmanxanaları, turist bazası, aeroport, azart, B&B, motel, rotel, botel, flotel, flaytel, aventura, internet, bunqalo, kempinq və konqres otellər
- Luks otel, orta dərəcə, apartament, ekonom, kurort, turist mehmanxanaları, turist bazası, maksimum, aeroport, azart, B&B, motel, rotel, botel, flotel, pleyboy, flaytel, bunqalo, absis, kempinq və konqres
- Apartament, ekonom, kurort, turist mehmanxanaları, turist bazası, aeroport, azart, B&B, motel, kristal, platin, rotel, subardinasiya, botel, flotel, flaytel, bunqalo, pleyboy, kempinq və konqres otellər

369 Dirildilmiş personajları olan, onlarla ünsiyyətdə olmaq imkanı olan çox populyar tematik parklara daxildir

- Disneylend, Ermitraj, Mömünə Xatun, Meqapolis, İçərişəhər, Leqolend, Port Aventura
- Disneylend, Leqolend, Port Aventura və s.
- Disneylend, Meqapolis, İçərişəhər, Leqolend, Port Aventura
- Sultaniyyə, Disneylend, Meqapolis, İçərişəhər, Leqolend, Port Aventura
- Sultaniyyə, Bürç Əl Ərəb, Disneylend, Meqapolis, İçərişəhər, Leqolend, Port Aventura

370 Turist bazarının mahiyyəti onun hansı funksiyalarında ifadə olunur

- Turist məhsulunun istehlakçıya çatdırılması prosesinin təşkil olunması, əməyə material-maddi stimulun iqtisadi təminatı, turizm infrastrukturunun inkişafının hüququ və investisiya yönümlü dəstəyi
- Milli səviyyədə marketing tədqiqatları, turizm infrastrukturunun inkişafının hüququ və investisiya yönümlü dəstəyi
- Ölkənin müsbət imicinin yaradılması, xarici turistlər üçün ölkənin cəlbedici turizm istiqamətində irəliləməsi
- Turizm və sosial-mədəni servis xidmətlərində reklam xidmətlərinin təşkili, müəssisələr arasında azad rəqabətin mövcudluğu, istehlakçılar üçün müxtəlif istehsalçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması
- Turist məhsuluna olan dəyərin və istehlak dəyərinin realizə olunması, turist məhsulunun istehlakçıya çatdırılması prosesinin təşkil olunması, əməyə material-maddi stimulun iqtisadi təminatı

371 Turizm bazarı hansı iqtisadi sistemin elementidir

- Beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin genişlənməsi və nəqliyyat vasitələrinin təkmilləşdirilməsinin qarşılıqlı iqtisadi əlaqələr sistemidir
- Turist tələbi, turizm məhsulunun təklifi, qiymət və rəqabət elementlərinin qarşılıqlı iqtisadi əlaqələr sistemidir
- Turist tələbi qiymət, idxlər-ixrac və rəqabət elementlərinin qarşılıqlı iqtisadi əlaqələr sistemidir
- Turizm məhsulunun təklifi, təhsil və sahiyyə sisteminin qiymət və rəqabət elementlərinin qarşılıqlı iqtisadi əlaqələr sistemidir
- Turist tələbi və ya turizm məhsulunun qarşılıqlı iqtisadi əlaqələr sistemidir

372 Turizmdə tədiyyə balansının passivlərinə aşağıdakılardaxil edilir

- Turizm və sosial-mədəni servis xidmətlərində reklam xidmətlərinin təşkili, müəssisələr arasında azad rəqabətin mövcudluğu, istehlakçılar üçün müxtəlif istehsalçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması
- Turistlərin getdikləri ölkədə əmtəə və turizm xidmətlərinin alınmasına çəkdikləri xərclər, turistlərə xidmət göstərmək məqsədilə idxlə olunan məhsullara çəkilən xərclər, çıxan turistlərin xarici nəqliyyat kampaniyalarına ödədikləri xərclər, ölkədə turizmin inkişafına qoyulmuş xarici investisiya və kreditlərə görə ödəmələr
- İqtisadiyyatın digər sahələrinin inkişafına təsir edən və ödəmə balansının sabit saxlanılması funksiyası
- İstehsal funksiyası, əhali məşğulluquna şərait yaradılması funksiyası, gəlirlərin formalasdırılması funksiyası
- Xidmətlərin səviyyəsinə, göstərilən xidmətin nomenklaturasına və keyfiyyətinə görə, daxili, daxil olan və xaric olan turizm, dünya, ölkələr, regionlar, mahallar, şəhərlər üzrə, sosial-dəmoqrafik meyarlara əsasən

373 Müvafiq olaraq ÜTT turist xərclərinə aşağıdakılari aid edir

- Kompleks səfərlər, istirahət üçün xidmətlər paketi və kompleks turlarla bağlı xərclər, yerləşdirmə, qidalanma, nəqliyyat xərcləri
- Məişət əşyalarının alınması, kompleks səfərlər, istirahət üçün xidmətlər paketi və kompleks turlarla bağlı xərclər, yerləşdirmə, qidalanma, nəqliyyat xərcləri
- Ölkəni tərk edən yerli turistlərin xərcləri ilə ölkəyə gələn xarici tristlərin yerli turizm məsulları və xidmətlərin istehlakına sərf etdikləri xərclər qarşı-qarşıya qoyulur
- Turistlərin turizm xidmətəri və turizm məhsullarının alınmasının sərf etdikləri xərclər
- Dövlət çevrilişləri və terror hadisələrinin həyata keçirilməsi, səyahətlərin siğortalanması, valyuta mübadiləsi və yol çeklərinin komission yiğimi, rabitə xərcləri

374 Turizmdə ödəmə balansına aid edilir

- Kompleks səfərlər, istirahət üçün xidmətlər paketi və kompleks turlarla bağlı xərclər, yerləşdirmə, qidalanma, nəqliyyat xərcləri aid edilir
- Turistlərin turizm xidmətəri və turizm məhsullarının alınmasının sərf etdikləri xərclər nəticəsində müəyyən olunur
- Ölkəni tərk edən yerli turistlərin xərcləri ilə ölkəyə gələn xarici tristlərin yerli turizm məsulları və xidmətlərin istehlakına sərf etdikləri xərclər qarşı-qarşıya qoyulur
- Turist xərclərinin regionda dövr etməsinin hərəkət verici qüvvəsi – multiplikator effekti ilə müəyyən olunur
- Məişət əşyalarının alınması, kompleks səfərlər, istirahət üçün xidmətlər paketi və kompleks turlarla bağlı xərclər, yerləşdirmə, qidalanma, nəqliyyat xərcləri aid edilir

375 Turist axınlarının həcmini xarakterizə edən göstəricilərə daxildir:

- Maddi-texniki bazanın mövcud vəziyyəti və inkişafi, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, rəqabəti qabaq-layan yeni fəaliyyət formalarının inkişafi
- Turistlərin getdikləri ölkələrdə qalmalarının orta davamlıq müddəti, dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması
- Turistlərin ümumi sayı, dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması
- Turistlərin ümumi sayı, turist günlərinin sayı, turistlərin getdikləri ölkələrdə qalmalarının orta davamlıq müddəti
- Turist axınlarının həcmi, maddi-texniki bazanın mövcud vəziyyəti və inkişafi, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, rəqabəti qabaq-layan yeni fəaliyyət formalarının inkişafi

376 Turizmdə multiplikator effekt hansı formada xarakterizə olunur.

- İnsan İnkişafı İndeksində mövcud dəyişikliklərin investisiya məsrəflərində əsasən dəyişikliklərinə olan nisbəti kimi
- Umumi Daxili Məhsulda mövcud dəyişikliklərin investisiya məsrəflərində əsasən dəyişikliklərinə olan nisbəti kimi
- Məcmu Milli Gəlirdə mövcud dəyişikliklərin investisiya məsrəflərində əsasən dəyişikliklərinə olan nisbəti kimi
- Xalis milli məhsulda mövcud dəyişikliklərin investisiya məsrəflərində əsasən dəyişikliklərinə olan nisbəti kimi
- Milli səviyyədə marketinq konsepsiyalarının mövcud dəyişikliklərin investisiya məsrəflərində əsasən dəyişikliklərinə olan nisbəti kimi

377 Turizmdə investisiya nəyi ifadə edir

- Aksioner cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər, yoldaşlıqlar müəssisələri, məhdud yoldaşlıq müəssisələrinin yaradılmasını
- Məşgulluğun artırılması, əhali gəlirlərinin səviyyəsinin yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması
- Turizm sahəsində xüsusi razılığın verilməsini təmin edir
- Turizmin normativ bazasını işləyib hazırlayır
- Mehmanxana və turizm xidmətləri ilə məşğul olan müəssisələrin tikintisi, modernləşdirilməsi və yenidən qurulmasına kapital qoyuluşundan ibarətdir

378 Turizmin maddi-texniki bazasına daxildir

- Turizmin inkişafı əhalinin məşgulluğunu təmin edir, əhalinin öz mədəni irlərinə marağı artır, iqtisadi cəhətdən zəif inkişaf etmiş regionlarda ətraf mühitin mühafizəsi məsələləri
- İstehsalçılar üçün müxtəlif istehlakçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması, ölçülə bilən ifadələrdə müəssisələrin məqsədlərinin ifadə olunması
- İstehlakçılar üçün müxtəlif istehsalçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması, turizm firmalarının fəaliyyətini maliyyə-iqtisadi göstəriciləri, beynəlxalq turizmin inkişaf göstəriciləri
- Mehmanxanaların, panseonatların, turbazaların, sanatoriyaların, çarpayı fondları və otaqların sayı, turistlərə xidmət göstərən qida müəssisələrində yerlərin sayı, turistlərə xidmət göstərən ticarət, ictimai-işə, əyləncə müəssisələri, aqua parklar, əmək ehtiyatları
- İstehlakçılar üçün müxtəlif istehsalçıların analoji məhsul və xidmətlərinin seçimi imkanının olması, ölçülə bilən ifadələrdə müəssisələrin məqsədlərinin ifadə olunması

379 Turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri özündə aşağıdakı parametrləri birləşdirir:

- Realizə olunan turizm xidmətlərinin həcmi və ya turizm xidmətlərinin realizə olunmasından əldə edilən gəlirlər, işçi qüvvəsindən səmərəli istifadə olunmasının əsas göstəriciləri, istehsal fondundan istifadənin göstəriciləri, turizm xidmətlərinin maya dəyəri, mənfəət, rentabellik
- Turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq, təbii inhisarçılığı şərait yaratmaq
- İşçi qüvvəsindən səmərəli istifadə olunmasının əsas göstəriciləri, istehsal fondundan istifadənin göstəriciləri, turizm xidmətlərinin maya dəyəri, mənfəət
- Əmək məhsuldarlığı, əmək haqqı ödəmələrinin səviyyəsi, dövriyyə vəsaitlərini təkrar istehsalı, ödəmə qabiliyyəti, maliyyə sabitliyi
- Turistlərə xidmət göstərən qida müəssisələrində yerlərin sayı; turistlərə xidmət göstərən ticarət, ictimai-işə, əyləncə müəssisələri, aqua parklar

380 Otellərdə çarpayı fondunun gücü aşağıdakı düsturla müəyyən olunur: Burada: $G_c.f$ - çarpayı fondunun ümumi say göstəricisi; Cil - il ərzində istifadə edilən çarpayı yerlərinin sayı; $Çm$ - mövsümi istifadə edilən çarpayı yerlərinin sayı; T - mövsümi turist günlərinin sayı.

- $Gç.f = Çil + (Gm / T)$
- $Gç.f = Çil \times 365 - Gm \times T$
- $Gç.f = (Çil \times 365) / (Gm \times T)$
- $Gç.f = Çil + (Gm \times T)$
- $Gç.f = Çil \times 365 + Gm \times T$

381 Turizmə təsir edən mənfi amillərə aşağıdakılardan daxildir:

- İqtisadi böhranların əmələ gəlməsi, sənaye istehsalının aşağı düşməsi, valyuta sistemində qeyri stabillik
- Turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq, təbii inhisarçılığa şərait yaratmaq
- Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxlə zəmanı ölkədən valyuta axınları, ekoloji və sosial problemlərin meydana çıxməsi
- Real gəlirlərin artımı, gəlirlərin daha müntəzəm bölüşdürülməsi, valyuta kursunun stabil vəziyyəti
- Əhalinin öz mədəni irlsinə marağının artırılması, iqtisadi cəhətdən zəif inkişaf etmiş regionlarda ətraf mühitin mühafizəsi məsələləri həll edilir, dövlət inhisarçılığı şərait yaradır

382 Turizmə təsir edən müsbət amillərə aşağıdakılardan daxildir:

- Turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq, təbii inhisarçılığa şərait yaratmaq
- Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxlə zəmanı ölkədən valyuta axınları, ekoloji və sosial problemlərin meydana çıxməsi
- Əyləncə mərkəzləri, attraksionlar, tarixi abidələr, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi
- Real gəlirlərin artımı, gəlirlərin daha müntəzəm bölüşdürülməsi, valyuta kursunun stabil vəziyyəti
- Turizmin inkişafı iqtisadi cəhətdən zəif inkişaf etmiş regionlarda ətraf mühitin mühafizəsi məsələləri həll edilir, sosial problemlərin meydana çıxmına şərait yaradılır

383 Mexmanxanalarda əyləncələrin müxtəlifliyi necə əsaslandırılır

- Əyləncələrin rəngarəngliyinin formalaşması, müxtəlif əyləncələrin vacibliyinin müqayisəsinə keçmək, daha sonra şəxsiyyətin inkişafında ayrı-ayrı məşguliyyətlərin payının qiymətləndirilməsi
- Menecerlər və əməkdaşlarla əlaqə yaratmaq formalarını həyata keçirmək, özünün funksional fəaliyyəti çərçivəsində əməkdaşların işçini koordinasiya və təşkil etmə
- Texniki inkişaf, texniki hazırlıqlı, maliyyə və mühəsibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satışın kompleks qiymətləndirilməsi
- İnsan tərəfindən könüllü olaraq əyləncə növünün seçilməsi, əyləncə növlərinin qeyri-məhdud sayı, əyləncənin istehlakı üçün şəxsiyyətin ilkin hazırlanması, əyləncələrin digər məşguliyyətlərlə kombinasiya edilməsi
- Məqsədli meylə, istiqamətə malik olması, sistemli, əsaslandırma, iyerarxiyalı qaydada subardinasiya olunması, konkret ünvanlı olması, direktivlik, müvafiq resurslarla təminat

384 Turizm sənayesinə daxildir

- Komfort təbii şəraitin olması, landşaftların və təbiətin diqqətəlayiq yerlerinin olması, inkişaf etmiş hidroqrafik şəbəkələrin və təbii su hovuzlarının olması, təbiət obyektlərinin təmiz və yararlı vəziyyətdə olması
- Turistlərin yaşadığı ölkənin daxili siyasi stabilliyi, turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi, ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər
- Turizm fəaliyyəti təşkilatçıları, daşınma vasitələri, mehmanxana sənayesi, ictimai iاشə sistemi, əyləncə sistemi və attraksionlar, infrastruktur, dinc münasibətlər, iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr
- İqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr, turist mübadiləsi üzrə dövlətlərarası və hökümətlərarası əməkdaşlıq
- Turizm fəaliyyəti təşkilatçıları, daşınma vasitələri, mehmanxana sənayesi, ictimai iاشə sistemi, əyləncə sistemi və attraksionlar, turizm infrastruktur, sigorta işi, bank və maliyyə xidmətləri, informasiya xidmətləri, turizm informasiya mərkəzləri

385 Turizm məhsulunun irəliləyişinin məqsədi aşağıdakı istiqamət üzrə müəyyən olunur

- İstehlakçı tələbinin araşdırılması üzrə bazarın marketinq tədqiqi
- Bazarın yayılması, mövcud bazardan müştərilərin böyük miqdarını yayındırmaq, yeni xidmət və marşrutlara tələbin bölüşdürülməsi, satışın effektivliyinin yüksəlməsi
- Xidmətlər paketi rekvizitləri, turist yollayışlarının qiymətləri
- Hərəkət fəallığı, məkdaşların gəlirin artırılmasında maraqlı olması, firmanın gündəlik işinin təşkili, yekun gəlirin əldə olunması

- Kütləvi informasiya vasitələri, çap reklam nəşrləri, kino və video reklam, küçə reklamı, suvenirlər, sərgilər, birjalar, yarmarkalar

386 Turizm məhsulunun aşağıdakı istehlak xüsusiyyətləri vardır

- Ekskursiyaların ümumi xüsusiyyətləri
- Beynəlxalq turizm təşkilatlarının xüsusi funksiyaları və kompetensiyası
- Büttövlük, effektivlik, etibarlılıq, aşkarlıq, çeviklik, qonaqpərvərlik
- Ciddi hesabat blanklarının tədqiqi və tərtibi, məsuliyyət
- Kompleks səfərlər, istirahət və kompleks turlara xidmətlər paketi

387 Turizm bazارında satışın effektivliyinin yüksəlməsinin müəyyənedici amillərinə daxildir

- Turist axınlarının həcmi, maddi-texniki bazarın mövcud vəziyyəti və inkişafi, turizm firmalarının fəaliyyətinin maliyyə-iqtisadi göstəriciləri, beynəlxalq turizmin inkişafi motivləri
- Maddi stimullaşdırma və əmək haqqı sisteminin formallaşması, iş şəraitinin təmin edilməsi və vəzifə irəliləyişi perspektivinin işlənməsi
- İstehlakçı tələbinin inkişaf istiqamətlərinin öyrənilməsi, bazarda olan tələb və təqdim olunan təklif arasındaki uyğunluğun tədqiq edilməsi, rekreasiya şərtlərinin və istirahət infrastrukturunun təhlili
- İcraçıların münasib sayının müəyyənləşməsi; keyfiyyət tərkibi və kadrlar seçiminin müəyyənləşməsi, personalın peşə-ixtisas səviyyəsinə müvafiq surətdə iş yerləri üzrə bölgü, ixtisaslı işçilərin saxlanması
- Kompleks və qrup turları vasitəsilə xidmətlərə çəkilən xərclərin azaldılması və mərkəzləşdirilmiş bronlaşdırma sistemindən istifadə edilməsi

388 Mexmanxana sektoruda idarəetmə qərarlarına hansı əsas tələblər qoyulur

- Biznesin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması
- Texniki inkişaf, texniki hazırlıqlı, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Məqsədli meylə, istiqamətə malik olması, sistemli, saslandırma, iyerarxiyalı qaydada subardinasiya olunması, konkret ünvanlı olması, direktivlik, müvafiq resurslarla təminat
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar
- Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə

389 Turist xidmətlərinin hansı fərqli xüsusiyyətlərə vardır

-
- Rəqabət qabiliyyətli mühitin yaradılmasıdır
-
- Hər hansı bir ölkənin daxili və onun sərhədlərindən kənarda təşkil olunan səyahətlərdir
-
- Dövlətin milli sərhədlərindən kənarda həyata keçirilən səyahətlərdir
-
- Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili
-
- İstifadəsi mümkün olmayan, xidmətlərin hiss edilməməsi, mövsümi dəyişmələrə məruz qalma, müəyyən yerə bağlılıq, istehlakçılar

390 İqtisadi təhlilə görə suni turizm şəraiti yaratmaq təbii turizmdən fərqli olaraq neçə dəfə baha başa gəlir

-
-
-
-
- 6-10
-
-
-
-

391 Azərbaycanda turizmin coğrafiyasını müəyyənləşdirmir

-
-
-
-
- landaşflar və örtüklər
-
-
-
-

392 Respublikanın təhsil sistemi hansı mərhələlərə bölünür:

- Ali və orta ixtisas təhsil müəssisələri
- Ümumi təhsil müəssisələri, ali və orta ixtisas təhsil müəssisələri
- Məktəbəqədər təlim tərbiyə müəssisələri, ümumi təhsil müəssisələri, ali və orta ixtisas təhsil müəssisələri
- Məktəbəqədər təlim tərbiyə müəssisələri, litseylər, kolleclər
- Məktəbəqədər təlim tərbiyə müəssisələri, peşə təhsili müəssisələri, ali və orta ixtisas təhsil müəssisələri

393 Təhsildə səmərəlilik:

- Təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili
- Mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi
- Bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması
- Təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu
- Milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafi

394 Təhsildə keyfiyyətlilik:

- Təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə ötürülməsi
- Təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu
- Milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafi
- Bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması
- Təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili

395 Təhsil investisiyası nədir?

- Təhsil krediti
- İnsan kapitalı
- Təhsilin inkişafına sərmayə qoyuluşu
- Təhsilin maliyyələşdirilməsi
- Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi

396 . Təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri necə adlandırılır?

- Təhsil məhsulu
- Təhsilin modernləşməsi
- Elektron təhsil
- Təhsil proqramı
- Təhsil prosesi

397 Təhsil fransayzinqi nədir?

- Təhsil müəssisəsinin müvafiq şərtlərlə icarə əsasında kompleks idarə olunması
- Təhsil məhsullarının müqavilə əsasında beynəlxalq bazara çıxarılması
- Təhsil məhsullarının müvafiq şərtlərlə təhsil bazarda reallaşdırılması üzrə kompleks xidmətlər sistemi
- Təhsil müəssisəsinin müvafiq şərtlərlə menecer tərəfindən idarə olunması
- Təhsil məhsullarının müvafiq şərtlərlə beynəlxalq bazarda reallaşdırılması

398 Təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənəkar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi:

- Təhsil məhsulu
- Təhsil planı

- Təhsilin akkreditasiyası
- Tədris planı
- Təhsil programı

399 İnsan inkişafı indeksini müəyyən edərkən hansı göstəricidən istifadə edilir:

- Adambaşına düşən ÜDM, azad iqtisadi zonaların yaradılmasının təsiri və təhsil səviyyəsi
- Adambaşına düşən ÜDM, gözlənilən ömrün uzunluğu, təhsil səviyyəsi
- Adambaşına düşən ÜDM, gözlənilən ömrün uzunluğu
- Adambaşına düşən ÜDM, təhsil səviyyəsi
- Adambaşına düşən ÜDM, azad iqtisadi zonaların yaradılmasının təsiri, gözlənilən ömrün uzunluğu, təhsil səviyyəsi

400 Təhsil krediti:

- Fənnin məzmununa və həcmində uyğun olaraq onun mənimsənilməsinə ayrılan vəsaitin məbləği
- Tələbənin ixtisasına və həcmində uyğun olaraq onun ödənilməsinə verilən pul
- Tələbənin ixtisasına və həcmində uyğun olaraq onun ödənilməsinə verilən vaxtin müddəti
- Fənnin məzmununa və həcmində uyğun olaraq onun ödənilməsinə verilən pul
- Fənnin məzmununa və həcmində uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtin ölçüsü

401 Təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi proseduru:

- Nostifikasiya
- Klassifikasiya
- Determinalizasiya
- Differensiasiya
- Startifikasiya

402 Yüksək elm və təhsil göstəricilərinə nail olan təcrübəli elmlər doktorlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə:

- Əməkdar elm xadimi
- Fəlsəfə doktoru
- Akademik
- Professor
- Fəxri doktor

403 Müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası:

- Magistr
- Elmi dərəcə
- Elmi ad
- İxtisaslaşma
- Bakalavr

404 Müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növü:

- İxtisasartırma
- İxtisas
- Peşəyönümü
- Elmi tədqiqat
- İxtisaslaşma

405 Müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi:

- Universitet
- İnstitut

- Elmi tədqiqat mərkəzi
- Akademiya
- İxtisasartırma müəssisəsi

406 . Müxtəlif təşəbbüs'lər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər:

- Elmi mərkəz
- İnnovasiya
- Internet
- Emi konfrans
- Elmi-texniki tərəqqi

407 Müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi:

- Gimnaziya
- Kollec
- Kampus
- Universitet
- Lisey

408 Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması:

- Qeyri-formal təhsil
- İnformal təhsil
- Formal təhsil
- Sərbəst təhsil
- Fərdi təhsil

409 Tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması:

- Rezidentura
- Adyunktura
- Doktorantura
- Universitet
- Ordinatura

410 Akkreditasiya nödir?

- Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru
- Dövlət təhsil müəssisəsinin hər bir pilləsində və səviyyəsində təhsilalaların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru
- Hər bir təhsil pilləsində və səviyyəsində təhsilalaların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru
- Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi proseduru
- Ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru

411 Ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü:

- 500 saat
- 650 saat
- 600 saat
- 450 saat
- 400 saat

412 Təhsil siyasəti prinsiplərinə aid deyildir:

- Elitar təhsil sistemi
- Təhsildə azadlıq və plüralizm
- Humanizm
- Hüquq bərabərliyi
- Təhsilin dünyəvi xarakteri

413 İEÖ – də elmə ayrılan vəsait ümumi daxili məhsulun neçə faizini təşkil edir?

- 4% - ni
- 5% - ni
- 2% - ni
- 3% - ni
- 1% - ni

414 Ali təhsil müəssisəsinin bakalavr pilləsində tələbələrin həftəlik maksimal tədris yükünün həcmi neçə saatdır?

- 45 saat
- 55 saat
- 30 saat
- 25 saat
- 35 saat

415 Təhsilin nəzərdə tutulan yeni iqtisadi modeli aşağıdakı prinsiplərə əsaslanır:

- Təhsil müəssisələrinə elmi və təsərrüfat sərbəstliyinin verilməsi
- Resursla təminatın normativ üsulla formalasdırılması, böhran dövründə zəmanətli dövlət təminatının saxlanması
- Təhsil üzrə yerli və regional xüsusiyyətləri nəzərə almaqla ümumi dövlət standartlarının həyata keçirilməsi və təhsil sisteminin fəaliyyətini normal səviyyədə təmin edən dövlət maliyyələşdirmə normativinin müəyyən edilməsi
- Sertifikatlar tətbiq etməklə təhsil sahəsinə dövlət nəzarətinin saxlanması
- Təhsil müəssisə və təşkilatlarının fəaliyyəti üzrə mənfəətinə, habelə belə müəssisələrin təsisçiləri və investorlarının bu istiqamətdə sərf etdiyi vəsaitə vergilərin ləğv edilməsi

416 Azərbaycanda elmə ayrılan vəsait ümumi daxili məhsulun neçə faizini təşkil edir?

- 0,8%
- 0,1%
- 0,4%
- 0,2%
- 0,6%

417 Elmin normativ göstəriciləriləri deyil:

- Hər manat kapital qoyuluşunun verdiyi nəticə
- Maddi – texniki bazası normaları, nəhayət elmi işçilərin sosial təminatı göstəriciləri daxildir
- Elmin normativ planlaşması hər elmi işçiyə düşən maliyyə resurssları ilə müəyyən olunur
- Elmə qoyulan kapital qoyuluşunun ümumi daxili məhsulda həcmi
- Cəmiyyətin ETT – yə olan tələbatı ilə müəyyən olunur

418 Elmin normativ əsasları:

- Elmi işçilərin sayı ilə müəyyən olunur
- Elmə qoyulan kapital qoyuluşu ilə müəyyən olunur
- Elmi kadrların sayı ilə müəyyən olunur
- Cəmiyyətin ETT – yə olan tələbatı ilə müəyyən olunur
- Elmi-texniki prioritetlərlə müəyyən olunur

419 Fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanmış və müəyyən dövr (ən azı 5 il) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur:

- Təhsil sahəsində proqnozlaşdırma
- Ali təhsil üzrə dövlət programı
- Təhsil sahəsində dövlət proqramları
- Təhsil sahəsində islahatlar
- Təhsil sahəsində dövlət standartları

420 Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət neçə həftədir?

- 3 həftə
- 6 həftə
- 2 həftə
- 10 həftə
- 4 həftə

421 Akademik saat neçə dəqiqlikdir?

- 75
- 40
- 45
- 80
- 90

422 Rezidenturada təhsil müddəti neçə ildir?

- 2-5 il
- 4-5 il
- 3-5 il
- 2-4 il
- 2-3 il

423 Ali təhsildə humanitar fənn bölməsinə məcburi fənlər kimi hansı fənlər daxildir?

- Fəlsəfə", "Ali məktəb pedaqogikası" və "Psixologiya"
- "Xarici dil", "Ali məktəb pedaqogikası" və "Psixologiya"
- "Xarici dil", "İnformatika" və "Psixologiya"
- "Fəlsəfə", "İnformatika" və "Psixologiya"
- "Xarici dil", "Ali məktəb pedaqogikası" və "Fəlsəfə"

424 Təhsilin inkişafını əsas hansı tələbat müəyyən edir?

- Maddi-texniki baza
- İnformasiya təminatı
- Tədris metodiki vəsaitlər
- Kadr təminatı
- Maliyyə təminatı

425 Magistratura səviyyəsində auditoriya dərsləri neçə saatdan çox olmamalıdır?

- 28 saatdan
- 24 saatdan
- 12 saatdan
- 14 saatdan
- 16 saatdan

426 Auditoriya dərsləri həftədə bakalavriat səviyyəsində neçə saatdan çox olmamalıdır?

- 24 saatdan
- 18 saatdan

- 30 saatdan
- 20 saatdan
- 40 saatdan

427 Məktəbəqədər təhsilin dövlət standartı aşağıdakılardan müəyyən edir. Hansı doğru deyil?

- Təhsilverənlərin keyfiyyət göstəricilərini
- Məktəbəqədər təhsilin idarə olunmasını
- Məktəbəqədər təhsilin maddi-texniki və tədris bazasını, infrastrukturunu
- Məktəbəqədər təhsilin maliyyəsini
- Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini

428 Orta ixtisas təhsili pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir. Hansı doğru deyil?

- Evdə təhsil
- Əyani
- Qiyyabi
- Distant (məsafədən)
- Sərbəst (eksternat)

429 Orta ixtisas təhsili müəssisəsi təhsil və tərbiyə mərkəzi kimi öz nizamnaməsinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir. Hansı doğru deyil?

- Hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, orta ixtisas təhsili alma tələblərinin ödənilməsi
- İxtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi
- Ali təhsilli kadrların hazırlanması
- Təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi
- Xarici əlaqlərin təmin edilməsi

430 Əlavə təhsil hesab olunmur:

- Yaşlıların təhsili
- Evdə təhsil
- Stajkeçmə və kadrların təkmilləşdirilməsi
- İxtisasartırma
- Təkrar ali təhsil və orta ixtisas təhsili

431 Hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru:

- Lisenziya
- Attestasiya
- Akkreditasiya
- Nostrifikasiya
- Monitoring

432 Təhsil sistemi xidmətlərinə daxil edilmir:

- Məktəbəqədər uşaq müəssisələrində işçilərə verilən yeməyə görə onların ödədiyi haqq, bu müəssisələrin saxlanması üçün müəssisə və idarələrin vəsaiti
- Ali məktəblərə, texnikumlara və peşə məktəblərinə daxil olmaq üçün pullu kursların göstərdiyi xidmətlər, xarici dillər kurslarında təhsil haqqı
- Məktəb, gimnaziya, litsey, digər orta təhsil müəssisəsinə və ali məktəblərə daxil olmaq, orada təhsil almaq və göstərilən əlavə xidmətlər üçün ödənən haqq
- Məktəbəqədər tərbiyə sistemində uşaqların saxlanması üzrə xidmətlər və əlavə xidmətlərə görə əhali tərəfindən ödənən haqq
- Əhaliyə avtomobil sürmək, informatika və hesablama texnikasının əsaslarını öyrədən kursların göstərdikləri xidmətlər

433 Özünütəhsil yolu ilə biliklərə yiyləlmənin forması:

- Formal təhsil
- Fərdi təhsil
- Qeyri-formal təhsil
- İnformal təhsil
- Evdə təhsil

434 Təhsil sistemi islahatının kommunitar modeli nəyə əsaslanır?

- Təhsil alanlarının mədəni inkişafə arıentasiyasına
- İctimai həmrəyliyin dəyərliliyinə
- Təhsil seçimi azadlığına
- Xarici dillərin və yeni informasiya tuxnologiyalarının öyrənilməsinə
- Şəxsi ləyaqət hissini

435 Vençur investisiyalaşması nədir?

- Təhsilin inkişafına kapital qoyuluşu
- Elmin dövlət tərəfindən maliyyələşdirilməsi
- Elmin inkişafına qoyulan vəsait
- Elmi layihələrin reallaşmasına qoyulan vəsait
- Elmi tədqiqatların qeyri-kommersiya üsulu ilə inkişafi

436 Ümumtəhsil məktəblərinin əsas vəzifəsi deyil:

- Azərbaycanın inkişafı naminə fədakarcasına çalışan vətəndaş tərbiyə etmək
- Fərdin fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onun şəxsiyyətini formalasdırmaq
- Fərdin təbii imkanlarını inkişaf etdirmək, ona elmin əsaslarını öyrətmək
- Xalq təsərrüfatında ixtisaslı kadrlara olan tələbatı təmin etmək
- Fərdin həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlanmasına, müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək

437 Pedaqoji işçilərin vəzifələrinə daxil deyil:

- Peşə-ixtisas səviyyəsini, pedaqoji ustalığını, ümumi mədəniyyətini yüksəltmək, onun nəticəsindən istifadə etmək, əlavə məşğələlər keçirmək
- Şagirdlərin programın tələbləri səviyyəsində bilik almalarını təmin etmək
- Uşaqların tərbiyəsi və təhsili ilə bağlı olaraq müxtəlif orqanlara müraciət etmək
- Dövlətin təhsil siyasetini, rəhbər, təhsil orqanlarının qərar və göstərişlərini yerinə yetirmək
- Şagirdlərin şəxsiyyətinə hörmət bəsləmək, onları zərərli vərdişlərdən çəkindirmək

438 Məktəb fondunun maliyyə mənbələrinə aid deyil:

- Məktəbin təsərrüfatından, şagirdlərin əmək haqqı istisna olmaqla, şagird istehsalat briqadası, məktəb sahəsi və s. alınan gəlirlər
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici təşkilatların ödədikləri vəsait
- Nazirliklərin, baş idarələrin, baza müəssisələrinin və başqa müəssisələrin, dövlət idarələrinin, ictimai təşkilatların, birliklərin məqsədli vəsait qoyuluşları
- Məktəb üçün yerli büdcədən ayrılmış vəsait
- Valideynlərin, digər vətəndaşların, xeyriyyə cəmiyyətlərinin, kooperativlərin, təsisçilərin könüllü olaraq verdikləri vəsait

439 Elmin normativ göstəricilərinə aid deyil:

- Elmi işçilərin sosial təminatı göstəriciləri
- Elmi işçilərin sayı, maddi – texniki bazası normaları
- Hər manat kapital qoyuluşunun verdiyi nəticə
- Elmə qoyulan kapital qoyuluşunun ümumi daxili məhsulda həcmi
- Elmi-texniki prioritətlər

440 Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir. Hansı doğru deyil?

- 5 yaşdan 6 yaşadək 25 uşaq
- 3 yaşdan 4 yaşadək 20 uşaq
- 2 yaşdan 3 yaşadək 15 uşaq
- 1 yaşdan 2 yaşadək 15 uşaq
- 4 yaşdan 5 yaşadək 20 uşaq

441 Təhsilin modernləşdirilməsinin məqsədlərinə aiddir:

- Təhsil sistemində yeni metodların tətbiqi
- Təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi
- Təhsil sisteminin yeni mexanizminin yaradılması
- Təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılması
- Təhsil sisteminin yeni qaydada maliyyələşdirilməsi

442 Məşğulluq fəaliyyəti hansı əlamətlərə görə qruplaşdırılır

- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
- İstehlakın sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması məqsədi ilə
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirlərinə əsasən
- İqtisadiyyatda çalışanlar, hərbi xidmətdə olanlar, istehsaldan ayrılmışla təhsil alanlar
- Məzmununa, keçirildiyi yerə, hərəkət üsuluna, müddətinə, iştirakçıların tərkibinə və sayına, keçirilmə üslubuna görə

443 Sosial sferada əmək məsrəflərinin xüsusiyyətlərinə aiddir

- Maddi texniki bazarın modernlaşması
- Sosial sferanın əsas fondları
- Kadrlar potensialı
- Sosial sferanın əmək ehtiyatları
- İş yerləri arasında olan mütənasiblik.

444 Tranfert ödəmələrə aiddir

- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
- Sahibkarlıq fəaliyyəti hesabına formalasən maliyyə mənbələri
- İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən formalasən maliyyə mənbələri
- Büdcə hesabına dövlət tərəfindən maliyyələşdirilən xərclər
- Oğurluq, nəzərə alınmayan, pulsuz və yiğimə yönəldilən maliyyə mənbələri

445 əmək təklifinin azaldılmasının hüquqi əsasına aiddir

- Uşaq əməyinin azaldılması, iş həftəsinin azaldılması, mütləq təqaüdə gedilməsinin dəstəklənməsi
- Sosial yardım xarici dövlətlərin verdiyi yardımalar hesabına maliyyələşir
- Sosial yardım məcburi sosial ayırmaların hesabına maliyyələşir
- Uşaq əməyinin azaldılması, iş həftəsinin azaldılması, sosial yardım
- Sosial yardım yerli biznesmenlərin və sahibkarların könüllü verdiyi yardımalar hesabına maliyyələşir

446 Sosial sfera sahəsinin ümumi xarakteristikası və kadr strukturuna aiddir

- Müasir dövrdə sosial sfera ictimai məhsulun passiv istehlakçısı deyil, iqtisadiyyatın sürətli artımının fəal hərəkət verici qüvvəsidir
- Sosial sfera təhsil, səhiyyə, məşət, nəqliyyat xidməti və rabitə proseslərini təmin edən, həmcinin əhatə etdiyi yerlərin sayı
- Sosial sferanın əsas funksiyası həyat fəaliyyətinin subyekti olan insanların sosial təkrar istehsali funksiyası, onun həyat təminatının ehtiyatlarının təkrar istehsali və sosial infrastrukturların təkrar yaradılması funksiyaları ilə şərtləndirilir

- Sosial sfera, əşya, prosessual, ideya və insani cəhətli zəruri komponentlər dəstinə malikdir
- Sosial kompleks xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olan xidmət sahəsinə aiddir

447 Sosial sferanın əsas vəsaitlərinin dinamikasına aiddir

- Sosial sferanın sahələrinin fəaliyyətidir
- Sosial sferanın sahələrinin fəaliyyəti, sosial və iqtisadi vəzifələrin icrası ilə bağlıdır.
- Sosial sferada resursların təkrar istehsalının ən vacib xüsusiyyətlərindən biri onun təkrar istehsalın resurs tutumlu olmasıdır
- Sosial sahələrə cəlb olunan resursların daimi artan həcmi, ictimai təkra istehsalda iqtisadi əlaqələrinin inkişaf dinamikasına, maddi və maliyyələrin istiqamətlənməsinə təsir edir.
- Sosial sferanın dinamizminin ən mühüm amili elmi texniki tərəqqidir

448 Sosial sahələrin integrasiyası potensialına daxildir

- Nəqliyyat və rabitə infrastrukturları
- Yanacaq resursları və s.
- Əmək ehtiyatları, onların cins, yaş və peşə tərkibləri
- Təbii resurslar
- Elmi texniki tərəqqinin inkişafi

449 Sosial sferanın sahələrində əsas fondlar, onların təkrar istehsalı hansı mənbələr hesabına maliyyələşdirilir

- Korporasiyaların vəsaitləri hesabına maliyyələşdirilən assosiativ fondlar
- Xeyriyyə fondları
- Büdcədən kənar sferada olan fondlar
- Büdcə vəsaitləri hesabına olan fondlar
- Bir və bir neçə fiziki şəxs, ailə tərəfindən təşkil olunan və maliyyələşdirilən müstəqil fondlar

450 Əmək bazارında seqmentləşmə nədir?

- işçi qüvvəsinin hərəkətini məhdudlaşdırıran qapalı sektorlara bölgüsü
- insanların əmək qabiliyyətini müəyyən edən müxtəlif keyfiyyətlərin
- işçi qüvvəsinin hərəkəti
- işəgötürənlərlə muzdlu işçilərin maraqlarının razılışması və qarşılıqlı fəaliyyəti
- işçi qüvvəsinə olan təlabatın təklifi üstələməsi

451 İqtisadi qeyri-fəal əhaliyə aiddir:

- iş axtarışını dayandırıran, buna maraq göstərməyənlər
- məşğul olan yeniyetmələr
- iş axtaranlar
- məşğul olanlar
- işsizlər

452 İqtisadi fəal əhaliyə daxil deyil:

- məşğul olan yeniyetmələr
- əmək qabiliyyətini tam şəkildə itirmiş əllillər
- iş axtaranlar
- məşğul olanlar
- işsizlər

453 Əmək ehtiyatlarının təkrar bölgüsünün əsas funksiyaları:

- ümumi və xüsusi
- iqtisadi və sosial
- artım və yüksəliş
- inzibati və azad
- texniki və humanitar

454 Əmək potensial hansı kateqoriyalara məxsusdur:

- miqrasiya, inflyasia, rəqabət
- ərazi, inzibati, bələdiyyə
- cəmiyyət, müəssisə, fərdi insan
- iqtisadiyyat, mədəniyyət, elm
- ölkə, şəhər, kənd

455 Əmək qabiliyyətli yaş həddinə hansı amil təsir göstərir

- siyasi fəallıq
- beynəlxalq miqrasiya
- ətraf mühit
- dövlət qanunvericilik aktları
- sahibkarlığın inkişafı

456 Əmək ehtiyatları hansı funksiyani icra edir

- biznesin formallaşması
- informasiyanın toplanmasını
- məhsul və xidmətlərin istehsalı
- enerjinin məsrəflərini
- investisiyaqoyuluşu

457 Əmək ehtiyatlarından istifadə mərhələsində hansı proses mövcud deyil:

- əmək məhsuldarlığının artırılması
- əmək fəaliyyətin həyata keçirilməsi
- məşğulluğun təmin edilməsi
- əhalinin təbii hərəkəti
- iş yerlərin attestasiyası və təkmilləşdirilməsi

458 Əhalinin iqtisadi fəallıq səviyyəsi necə müəyyən olunur

- işsizlərin qeyri-fəal əhaliyə nisbəti ilə
- məşğul olanların iqtisadi fəal əhaliyə nisbəti ilə
- iqtisadi fəal əhalinin ümumi əhaliyə nisbəti ilə
- işsizlərin iqtisadi fəal əhaliyə nisbəti ilə
- məşğul olanların və işsizlərin nisbəti ilə

459 Əmək ehtiyatlarının təkrar bölgüsünü xarakterizə edən işdən azad olunma səbəblərinə aid deyil:

- təbii resursların tükənməsi nəticəsində istehsalın dayandırılması
- iqtisadi sahələrdə struktur dəyişikliklər
- ictimai istehsalatda struktur dəyişilikliliklər
- əhalinin gəlirlərinin artırılması
- xalq təsərrüfatı baxımından əhəmiyyətli obyektlərin tikintisinin başa çatdırılması

460 Əmək məhsuldarlığının artırılması ilə bağlı işdən azad olunma səbəblərinə aid deyil:

- istehsalın ixtisaslaşma səviyyəsinin artırılması
- istehsalın təşkilinin təkmilləşdirilməsi
- əmək münasibətlərinin təkmilləşdirilməsi
- ETT
- əməyin təşkilinin təkmilləşdirilməsi

461 Yerdəyişmə xarakterinə görə miqrasiyanın hansı növləri mövcuddur:

- bioloji və fiziki

- iqtisadi və sosial
- azad və muzdlu
- mövsumi və dövri
- texniki və estetik

462 Məcburi miqrasiyanın səbəblərinə aid olunmur:

- torpağın işgal olunması
- elmi-texniki inqilab
- ekoloji fəlakət
- müharibə
- siyasi münaqişə

463 Əmək ehtiyatlarının bölgüsün növləri:

- sadə və mürəkkəb
- azad və muzdlu
- xüsusi və fərdi
- fərdi və təşkil olunmuş
- inzibati və iqtisadi

464 Əmək potensialın hansı tərəfləri mövcuddur:

- ictimai və fərdi
- üfuqi və şaquli
- iqtisadi və sosial
- kəmiyyət və keyfiyyət
- sadə və mürəkkəb

465 Əməyə uyğunlaşmanın strukturuna daxil deyil:

- ictimai-təşkilati
- peşə
- iqtisadi
- sosial-psixoloji
- psixo-fizioloji

466 Əmək ehtiyatlarının sayı hansı amildən birbaşa asılıdır

- demoqrafik
- erqonomik
- sanitar-qızılyenik
- texniki
- estetik

467 Ərazi həddlərini keçərək insanların yerdəyişmə prosesi necə adlanır

- İş qüvvəsinin hərəkəti
- Adaptasiya
- Təbii artım
- Tənzimləmə
- Miqrasiya

468 İşçilərin işdən azad olunmasının əsas səbəblərinə aid deyil:

- təbii şərait
- struktur dəyişiklikləri
- əməyin təşkilinin təkmilləşdirilməsi
- istehsalın təşkilinin təkmilləşdirilməsi

- elmi-texniki tərəqqi

469 Əmək ehtiyatlarından səmərəli istifadənin göstəricilərinə aid deil:

- İstehsalatda kadrların istifadəsinin səmərəliliyi
- Cəmiyyətdə məşgulluq səviyyəsi
- İqtisadiyyatın sahələri üzrə çalışanların iş vaxtından səmərəli istifadə
- İşçilərin peşə-ixtisas səviyyəsi
- İqtisadiyyatın sahələri üzrə işçilərin bölgüsü

470 Əmək resurslarının bölgüsü hansı məqsədə xidmət edir?

- Əmək ehtiyatları ilə bağlı dövlət nəzarətinin aparılmasına
- İqtisadiyyatın işçi qüvvəsinə olan tələbatının ödənilməsinə
- İstehsalın artırılmasına
- İstehsal məsrəflərinin azaldılmasına
- İş yerləri üzrə kadrların yerləşdirilməsinə

471 Dövlətin sosial müdafiə resursları hansı mənbələrdən formalaşır

- İşçilərin əmək haqqı, vətəndaşların əmanət banklarında olan əmanətləri, dövlət istiqrazları və digər qiymətli kagızlar, təqaüdlər və sosial müavinətlər
- Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial siğorta ödənişləri
- Dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri, xüsusi vəsaitlər
- Birbaşa vəsaitlər və məcburi dövlət sosial siğorta ödəmələri
- İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri və xüsusi vəsaitlər

472 Sosial sektorda sahibkarlığa yardım etmək üzrə tədbirlər aşağıdakı istiqamətlərə yönəlməlidir

- Firmaların zəif növ müxtəlifliyi və onların ayrı-ayrı növlərinin üstünlük təşkil etməsi, mövcud inhisarçı üstünlüklerin reallaşdırılmasına açıq ifadə olunan cəhd
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə
- Sosial və fərdi problemlərin, vəziyyətlərin diaqnostikası; sosial profilaktika, sosial uyğunlaşma, sosial reabilitasiya, sosial terapiya
- Geniş təbəqəsinin formalasdırılması, prespektiv növlərinin və istiqamətlərinin stimullaşdırılması, investisiya resurslarının yığılmasına və onlaon prioritet istiqamətlərdə istifadə olunmasına təsir göstərmək, beynəlxalq rəqabət şəraitində sabitliyinin təmin edilməsi

473 Təhsil almaq istəyənlərin ümumi sayı hansı əsas tələbat sistemi ilə formalaşır

- Yerli hakimiyyət orqanlarının sosial-iqtisadi sahədə artmaqdə olan problemləri və bu problemlərin həll edilməsi üçün maliyyə imkanları axtarılması
- İqtisadiyyatın tələbatı sistemi ilə və əhalinin intellektual tələbatı nöqtəyi nəzərindən
- İnsanların məhsuldar qüvvə kimi istehsal posesində aktivliyini artırır, intellektual səviyyəli insanların həyat fəaliyyətinə qayitmasına təsir edir
- İqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadr hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formalasmasına şərait yaratmaq
- İqtisadi meyar kimi səhiyyənin maliyyə imkanları, kapital qoyuluşu, iş qüvvəsinin istifadə edilməsi problemləri

474 Makrosəviyyədə əmtəə və xidmət təklifinin formalasmasının hansı mənbələri mövcuddur

- İşçilərin əmək haqqında, birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyalarına, təqaüdlərə və sosial müavinətləri
- Həyat səviyyəsinin yüksəldilməsi və istehlak bazarının tələbata uyğun təşkili, əmək haqqı sisteminin təkilləşdirilməsi
- Respublikanın daxili istehsalı və resursları hesabına formalasan əmtəə və xidmət təklifi, kənardan əmtəə təklifi və respublika əhalisinin başqa respublikaların istehlak etdiyi əmtəə və xidmət miqdarı
- Qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi

- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu, təhsil səviyyəsi, professional vərdiş, bazarда hakim mövqe, uğur qazanma

475 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı çərçivəsində həyata keçiriləcək tədbirlərin hansı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur

- Miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması, miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafelərinin nəzərə alınması,
- Qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixrac yönümlü istehsal sahələrinin yaradılmasının təşviqi
- Yerli və xarici sahibkarların vəsiti, Azərbaycan Respublikasının dövlət bütçəsi, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu; Büdcədənkəar dövlət fondları, kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının kreditləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istiehsalının stimullaşdırılması
- Müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq, yerli resurslardan istifadənin səmərəsini artırmaq

476 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına nail olmaq üçün hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur

- Müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq, yerli resurslardan istifadənin səmərəsini artırmaq, İnvestorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək, yeni iş yerlərinin yaradılmasına həvəslədirmək
- Qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixrac yönümlü istehsal sahələrinin yaradılmasının təşviqi
- Miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması, miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafelərinin nəzərə alınması
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi
- Yerli və xarici sahibkarların vəsiti, Azərbaycan Respublikasının dövlət bütçəsi, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu; Büdcədənkəar dövlət fondları

477 Əhali gəlirlərinin bölüşdürülməsinin qeyri-bərabərliyi hansı səbəblərdən ola bilər

- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, mülkiyyətə mənsubluq, bazarda hakim mövqe, uğur qazanma
- Ölkənin vətəndaşları qocaldıqlıda, xəstələndikdə, əmək qabiliyyətini itirdikdə, ailə başçısını itirdikdə onlara dövlət hesabına müəssisələr, idarələr tərəfindən verilmiş maddi təminat
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu, təhsil səviyyəsi
- Ölkənin vətəndaşları qocaldıqlıda, xəstələndikdə, əmək qabiliyyətini itirdikdə, ailə başçısını itirdikdə onlara dövlət hesabına müəssisələr
- Ərzaq məhsullarının minimum toplusu, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının və xidmətlərin minimum toplusu

478 Dövlətin sosial inkişaf konsepsiyası hansı vəzifələri əhatə edir

- Yerli orqanlarının və fərdi mənzil tikintisinin xüsusi çəkisinin artırılması; bütün mənbələr hesabına, o cümlədən bütçədən kənar kapital qoyuluşu hesabına mənzil tikinsini surətləndirmək
- Əha-linin əmək, istirahət, sosial müdafiə, sağlamlığın qorunması, mədəniyyət və mənzil təminatı sahəsində konstitusiya hüquqlarına qarantiya verilməsi
- Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı
- Səhiyyə xidmətinin əhali tələbatına uyğun inkişafı və yerləşdirilməsi, səhiyyənin struktur əlaqələrinin optimal təşkili və idarə olunması
- Həyat səviyyəsinin yüksəldilməsi və istehlak bazarının tələbata uyğun təşkili, əmək haqqı sisteminin təkilləşdirilməsi

479 Yiğım fondu nədir

- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketing və satış

- Milli gəlirin istehsalın genişlənməsi xərclərini təmin edən
- İstehlak olunan maddi və mənəvi nemətlərin, xidmətin məcmusu ilə
- İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışları, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həllədici, təyinedici amilidir
- Minimum yaşayış səviyyəsini təmin edən istehlak məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri və məcburi ödənişlərin məcmusudur

480 İşsizliyin hansı formaları mövcuddur

- Struktur, friksion, təbii, institutsional və tsiklik
- Gözlənilən, təbii, institutsional və tsiklik
- Friksion, təbii, institutsional və müəyyən olmuş
- Təbii, institutsional və tsiklik
- İctimai, beynəlxalq, struktur, friksion, təbii, institutsional və tsiklik

481 Kapitalların hazırlanması və ixtisasının artırılması attestasiyasına aiddir

- Mütəxəssislərin test yolu ilə müəyyənləşdirilməsi
- Yeni mütərəqqi texnologiyalarının mənimsənilməsi
- Inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunması
- Elmi-texniki tərəqqinin son nailiyyətlərinin istehsalata tətbiqi
- Informasiya bazarının kəmələşdirilməsi

482 Əhalinin əmək qabiliyyəti olmayan və aztəminatlı təbəqələrinin sosial müdafiəsinin hansı istiqamətləri mövcuddur

- Təhsil, səhiyyə proqramlarının həyata keçirilməsi, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi
- Pensiya təminatı, sosial yardım, əhaliyə sosial xidmət, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma
- Pensiya təminatı, sosial yardım, əhaliyə sosial xidmət
- Sosial yardım, əhaliyə sosial xidmət, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk

483 Sosial idarəetmədə nəzarət sisteminə daxil olan parametrləri müəyyənləşdirin

- Planlaşdırma, büdcənin vəziyyətinə cavabdeh olan struktur vahidinin müəyyən edilməsi, əməliyyatların planlaşdırılması, standart xərclərin kalkulyasiyası
- Xidmətlərin integrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət, səmərəlilik, xidmət
- Müqavilələrin idarə edilməsi, prosedur və siyasetin reallaşdırılması, işçi qəbulu, standart və normativlərin müəyyən edilməsi, qrafiklərin tərtibi, informasiya sistemlərindən istifadə
- Qısamüddətli real faiz stavkası, turizm xidmətləri bazarında tələbat indeksi müəyyən olmuş uzunmüddətli gəlir və xərclər balansının təhlili, korporativ risk amilləri
- İş vaxtı fondu, şablon tabellər, portfel layihələr, layihə üzrə görüləcək işin smetası, əməkdaşların layihə üzrə fəaliyyəti, əlavə resursların cəlb edilməsi yolu ilə səmərəliliyin əldə edilməsi

484 Sosial idarəetmədə maliyyə hesabatlarının təhlili hansı göstəricilərə əsasən müəyyən edilir

- Ümumi vəziyyətin dəyişilməsi, bazara yeni növ məhsul və xidmətlərin daxil olması, həyatı zəruri olan zövqün dəyişilməsi, turizmin dövlət tənzimlənməsi siyasetinin yenilənməsi
- Faiz və vergi ödəmələri, əməliyyat gəlirləri, xalis gəlir
- Planlaşdırma, büdcənin vəziyyətinə cavabdeh olan struktur vahidinin müəyyən edilməsi, əməliyyatların planlaşdırılması, standart xərclərin kalkulyasiyası və s.
- Tələbat üzrə, əmək haqqı sferasında, marketinq fəaliyyətindəki, turistlərlə turagentliklər arasında, turməhsul və xidmətlərin satış həcmi üzrə kənarlaşmalar
- Maliyyə alətlərinin qiymətləndirilən kredit keyfiyyətinin müəyyənləşdirilməsi, göstərilmiş xidmətlərin həcm və keyfiyyətinin, gəlirlərinin qiymətləndirilməsi, gəlirlərin diskontlaşdırılması

485 Sosial idarəetmənin qloballaşma amillərinə daxildir

- Sistemin ünsürləri arasındaki qarşılıqlı əlaqə və nisbət, onlar arasındaki subardinasiyalı əlaqə

- Həyat tsiklinin qiymətləndirilməsi, xidmətlərin integrasiyası, texniki xidmətin layihələndirilməsi və qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət, səmərəlilik, xidmət
- Ərazinin alınması, ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi
- Ali rəhbərlik, personalın idarə olunması, maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi
- Regionlaşma, texnoloji proseslər, iqtisadi artım, məntiqi zəncirə uyğunluq

486 Sosial idarəetmə funksiyalarına daxildir

- Texniki hazırlıq, texniki inkişaf, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış
- Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə
- Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə
- Sosial xidmətlərin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması
- Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar

487 Sosial sahələrdə müasir idarəetmə konsepsiyalarına daxil olan elementlərə aiddir

- İdarəetmə psixologiyası konsepsiyası, antiböhran, situasiyalı, sistemli yanaşma idarəetmə konsepsiyası, idarəetmə prosesi, texnologiyası konsepsiyası, elmi, inzibati idarəetmə konsepsiyası, davranış, məqsədli-proqram, marketinq, idarəetmənin qlobal strategiyası
- Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satışın kompleks qiymətləndirilməsi
- Milli iqtisadiyyatın ümumi miqyasının genişlənməsi, təşkilati, iqtisadi və sosial əlaqələrin integrasiya olunması
- İnfrastruktur fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi, təbeçilikdə olan işçi heyətinin işguzarlıq
- Menecment fəaliyyətinin səmərələliyi prinsipi, idarəcilik qərarlarının optimallığı, idarəcilik prinsiplərinin elmi təşkili, təşkilat və sosial-iqtisadi prinsiplərə vəhdət sistem halında yanaşma, təşkilatlarda iyerarxiya nizamlılığı

488 Sosial işin əsas vəzifələri aşağıdakılardır

- Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər
- Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya
- Zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əllərin reabilitasiyası
- Pensiyalar və yardımalar, sosial siğorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı əhalinin təbəqələrinə müavinətlərin verilməsi
- Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.

489 Sosial xidmətlərin aşağıdakı növləri mövcuddur

- Əmək haqqının və pensiya təminatının müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi
- İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri və xüsusi vəsaitlər
- Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.
- Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əllərin reabilitasiyası və s.
- Həyat şəraitini üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri

490 Daxili təbiətinə görə sosial siyaset:

- Təhsilin inkişafına yönəldilmişdir.
- Mədəniyyətin inkişafına yönəldilmişdir;
- Iqtisadiyyatın inkişafına yönəldilmişdir;
- İnsanın inkişafına yönəldilmişdir;
- Elmin inkişafına yönəldilmişdir;

491 Sosial siyasetin strategiyası nədən ibarətdir.

- Böhran dövründə əhalinin sosial müdafiəsidir.
- Əsas sosial-iqtisadi və sosial siyasi problemlərdir.
- Ölkələrin inkişafının konkret tarixi mərhələsində sosial iqtisadi problemlərin ümumi həllidir
- Ölkənin inkişafının konkret tarixi mərhələsində sosial problemlərin ümumi həllidir.
- Əhalinin əsas qisminin vəziyyətinin yüksəldilməsi problemləri

492 Aşağıdakılardan hansılar sosial siyasetin subyektləridir.

- Aztəminatlı və işləməyən əhali.
- Sosial icmalar
- Vətəndaşlar və sosial qruplar
- Vətəndaşlar və sosial qruplar, onları təmsil edən institutlar, təşkilatlar və hakimiyyət orqanları.
- Aktiv fəaliyyətdə olan sosial qüvvələr.

493 Azərbaycan Respublikasının sosial siyasetinin formalaşmasında, sosial siyasetin hüquqi bazasının yaradılmasında əməkdaşlıq edilən beynəlxalq təşkilatları neçə qruplaşdırılır

- YUNESKO və onun orqan və qurumları
- İSESKO-nun orqan və qurumları, regional dövlətlərarası təşkilatlar, qeyri-hökumət təşkilatları
- Xəzər regional və dövlətlərarası təşkilatları, qeyri-hökumət təşkilatları
- YUNESKO-nun bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipləri əsasında sosial siyasetin hüquqi bazasının yaradılması
- BMT və onun orqan və qurumları, regional dövlətlərarası təşkilatlar, qeyri-hökumət təşkilatları

494 Paternalist sosialist model dövlət tərəfindən necə xarakterizə olunur

- Dövlətin sosial sferanın idarə olunmasında böyük məsuliyyəti, yüksək vergi faizləri ilə xarakterizə olunur
- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması ilə xarakterizə olunur
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdişi, risk, bazarda hakim mövqe, uğur qazanma
- Sosial-iqtisadi inkişaf üçün dövlətin tam məsuliyyəti, istehsal və paylanması prosesində dövlətin monopolist funksiyası ilə
- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalaşdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi

495 Sosial siyaset dedikdə nə başa düşülür

- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması ilə bilavasita bağlı olan siyaset
- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalaşdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək
- İctimai rifah, insanların maddi, sosial və intellektual tələbatının ödənilməsi, insan ləyaqətinə hörmətin formalaşdırılması və cəmiyyətdə sosial sabitlik və sosial sülhün bərqərar olması ilə bilavasita bağlı olan siyaset
- Dövlətin sosial sferanın idarə olunmasında böyük məsuliyyəti, yüksək vergi faizləri

496 Sosial siyasetin sosial yönümlü bazar iqtisadiyyatı modeli dedikdə nə başa düşülür

- Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və etnoslararası münasibətləri tənzimləmək, ölkədə demokratik və ekoloji şəraiti normalaşdırmaqdır
- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması kimi başa düşülür
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdişi, risk, bazarda hakim mövqe, uğur qazanma
- İstehsal prosesinin bazar qanunları ilə tənzimləndiyi, azad rəqabət və azad istehlakçı seçiminin təmin olunduğu bir modeldir
- Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və etnoslararası münasibətləri tənzimləmə modelidir

497 Rifah dövləti modeli xarakterizə olunur

- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması ilə xarakterizə olunur
- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalasdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi
- Dövlətin sosial sferanın idarə olunmasında böyük məsuliyyəti, yüksək vergi faizləri ilə xarakterizə olunur
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə

498 İsveç modeli hansı xüsusiyyətləri ilə xarakterizə olunur

- Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalasdırılması üçün, bütün maliyyə-iqtisadi amillərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi ilə xarakterizə olunur
- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün, zəmanət verilmiş minimal gəlirin əldə olunması
- Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması ilə xarakterizə olunur
- Dövlətin sosial sferanın idarə olunmasında böyük məsuliyyəti, yüksək vergi faizləri ilə xarakterizə olunur
- Sosial-iqtisadi inkişaf üçün dövlətin tam məsuliyyəti, istehsal və paylanması prosesində dövlətin monopolist funksiyası ilə xarakterizə olunur

499 Yerli səviyyədə sosial siyaset necə həll olunur

- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün
- Yerli ərazidə əhalinin konkret problemlərinin və ayrı-ayrı fəndlərin problemlərinin həlli ilə bağlı siyasetdir
- İqtisadi inkişaf səviyyəsini, onun bazar iqtisadiyyatı münasibətlərinə daxil olmasının milli-etnik, tarixi-mədəni və digər xüsusiyyətlərini nəzərə almaqla
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək yolu ilə
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdişi, risk, bazarda hakim mövqe, uğur qazanma

500 Regional sosial siyaset necə həyata keçirilir

- İqtisadi inkişaf səviyyəsini, onun bazar iqtisadiyyatı münasibətlərinə daxil olmasının milli-etnik, tarixi-mədəni və digər xüsusiyyətlərini nəzərə almaqla məcburi miqrasiya
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
- İqtisadi inkişaf səviyyəsini, onun bazar iqtisadiyyatı münasibətlərinə daxil olmasının milli-etnik, tarixi-mədəni və digər xüsusiyyətlərini nəzərə almaqla
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri əsasında
- Məcburi miqrasiya, xaricdə həmvətənlərimizin maraq və hüquqlarının müdafiəsi, xarici əmək miqrasiyası, cəmiyyətin kecid dövrünün strukturlaşmasının əsası kimi

501 Əhalinin ayrı-ayrı qruplarının sosial müdafiəsinə aiddir

-
- Məcburi miqrasiya, xaricdə həmvətənlərimizin maraq və hüquqlarının müdafiəsi, xarici əmək miqrasiyası
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Miqrasiya siyaseti, məcburi miqrasiya, xaricdə həmvətənlərimizin maraq və hüquqlarının müdafiəsi, xarici əmək miqrasiyası, cəmiyyətin kecid dövrünün strukturlaşmasının əsası kimi, orta sinfin formalasdırılması
- Təhsilə və peşə hazırlığına sərmayə, mühacirət xərcləri, iş yerinin axtarılması xərcləri
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri

502 Sosial siyasetin hüquqi bazası necə idarə olunur

-
- Təhsilə və peşə hazırlığına sərmayə, mühacirət xərcləri, iş yerinin axtarılması xərcləri
- Miqrasiya siyaseti, məcburi miqrasiya, xaricdə həmvətənlərimizin maraq və hüquqlarının müdafiəsi, xarici əmək miqrasiyası, cəmiyyətin kecid dövrünün strukturlaşmasının əsası kimi, orta sinfin formalasdırılması
- Mövcud qanunvericiliklə hər bir iqtisadi qanunun sosial nəticələrini tənzimləməklə

- Mövcud qanunvericiliklə hər bir iqtisadi qanunun sosial nəticələrini tənzimləməklə təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma

503 İşçilər özləri əmək bazarında öz üzərinə hansı əsas sərmayə növünü götürürler

- Humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədli proqramların üstün sahələrinin müəyyən edilməsi və onlara vəsaitlərin ayrılması
- Zaman keçidkəcə insanın imkanları kasadlaşır, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir
- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək
- Təhsilə və peşə hazırlığına sərmayə, mühacirət xərcləri, iş yerinin axtarılması xərcləri

504 İnsan kapitalının yaxşılaşdırılmasına yönəldilmiş effektiv siyasetin aparılması hansı iqtisadi və sosial proqramların həyata keçirilməsini nəzərdə tutur

- İnsan kapitalı fiziki və mənəvi aşınmaya məruz qalır: zaman keçidkəcə insanın imkanları kasadlaşır, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir
- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün, zəmanət verilmiş minimal gəlirin əldə olunmasına sosial yardım
- O insandan ayrıla bilməz, onu pula almaq olmaz, onu ancaq müəyyən şərtlərlə istifadəyə götürmək yaxud vermək olar, bilikləri əlavə sərmayə qoymadan, iş yerində təlim keçmək yolu ilə əldə etmək olar
- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün, zəmanət verilmiş minimal gəlirin əldə olunmasına sosial yardım
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək

505 İnsan kapitalının fiziki kapitala bənzər cəhətləri hansılardır

- İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədə uyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün, zəmanət verilmiş minimal gəlirin əldə olunmasına sosial yardım
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma
- İnsan kapitalı fiziki və mənəvi aşınmaya məruz qalır: zaman keçidkəcə insanın imkanları kasadlaşır, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətlişmələr aparmaq və s.
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstaqilliyinin məhdudlaşdırılması

506 İnsan kapitalını fiziki kapitaldan fərqləndirən cəhət hansılardır

- İnsan kapitalı fiziki və mənəvi aşınmaya məruz qalır: zaman keçidkəcə insanın imkanları kasadlaşır, bilgiləri azalır, onların daşıyıcıları tənəzzülə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir
- O insandan ayrıla bilməz, onu pula almaq olar, bilikləri əlavə sərmayə qoymadan, iş yerində təlim keçmək yolu ilə əldə etmək olmaz
- O insandan ayrıla bilməz, onu pula almaq olmaz, onu ancaq müəyyən şərtlərlə istifadəyə götürmək yaxud vermək olar, bilikləri əlavə sərmayə qoymadan, iş yerində təlim keçmək yolu ilə əldə etmək olar
- İsveç, rifah dövləti, sosial yönümlü bazar iqtisadiyyatı, paternalist sosialist dövləti, uğur qazanmanın bazar modelləri, sosial-mədəni inkişafın bazar tipli inkişaf modellərini təhlil etməklə insan kapitalı fiziki kapitaldan fərqlənir
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanmanın bazar modellərindən istifadə etməklə insan kapitalı fiziki kapitaldan fərqləndirilir

507 Dünya ölkələri arasında sosial siyasetin hansı modelləri seçilir

- İsvəç, rifah dövləti, sosial yönümlü bazar iqtisadiyyatı, paternalist sosialist dövləti, uğur qazanmanın bazar modelləri, sosial-mədəni inkişafın bazar tipli inkişaf modelləri
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdişi, risk, bazarda hakim mövqe, uğur qazanmanın bazar modelləri
- Bazarda hökmən mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması modelləri
- İsvəç, rifah dövləti, sosial yönümlü bazar iqtisadiyyatı, paternalist sosialist dövləti
- Sosial-mədəni inkişafın bazar tipli inkişaf modelləri

508 Sosial infrastruktura sahələrinin inkişafı siyasəti hansı tədbirlər sistemini əhatə edir

- Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməkliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafı
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək
- Bazarda hökmən mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
- Humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədli proqramların üstün sahələrinin müəyyən edilməsi və onlara vəsaitlərin ayrılması, təhsil, səhiyyə proqramlarının həyata keçirilməsi
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması

509 Məşgulluq və əmək siyasəti hansı vəzifələri əhatə edir

- Azərbaycan Respublikasının sosial siyasetinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması
- Bazarda hökmən mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
- Yeni iş yerlərinin yaradılması, müəyyən xidmət sahələrinin fəaliyyəti, məşgulluq fondunu, işsizliyə görə müavinətlərin verilməsi, proqramın hazırlanması
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək

510 Cəmiyyətdə gedən sosial proseslərin tənzimlənməsi üçün dövlətin sosial siyasetində hansı istiqamətlər nəzərdə tutulur

- Əhalinin gəlirləri siyasetinin ümumi məsələləri, əmək haqqı siyasəti, sosial partnyorluq, sosial siğorta, əməyin mühafizəsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi, məşgulluq siyasəti, demoqrafik siyaset
- Azərbaycan Respublikasının sosial siyasetinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması
- Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdişi, risk, bazarda hakim mövqe, uğur qazanma
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək

511 Azərbaycan Respublikasının sosial siyasetinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün hansı zəruri şəraitin olması məqsədəyidir

- Azərbaycan Respublikasının sosial siyasetinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması
- Əhalinin gəlirləri siyasetinin ümumi məsələləri, əmək haqqı siyasəti, sosial partnyorluq, sosial siğorta, əməyin mühafizəsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi, məşgulluq siyasəti
- Bazarda hökmən mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
- İnsanların əmək aktivliyinin yüksəldilməsi və istehsalın inkişafının stimullaşdırılmasının əsas amili kimi, əhalinin pul gəlirlərinin onun əmək fəaliyyətindən asılılığının təmin olunması, investisiya fəaliyyətinin sosial proqramların həyata keçirilməsinə istiqamətlənməsi
- Əhalinin gəlirləri siyasetinin ümumi məsələləri, əmək haqqı siyasəti, sosial partnyorluq, sosial siğorta, əməyin mühafizəsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi, məşgulluq siyasəti, demoqrafik siyaset

512 Azərbaycan Respublikasının sosial siyasetinin strategiyası və taktikasında hansı məsələlər nəzərdə tutulur

- İnsanların əmək aktivliyinin yüksəldilməsi və istehsalın inkişafının stimullaşdırılmasının əsas amili kimi, əhalinin pul gəlirlərinin onun əmək fəaliyyətindən asılılığının təmin olunması
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
- Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, əhali məşğulluğunun effektli təmin olunması, sosial siyasetin ailəyə istiqamətləndirilməsi, ölkədə demoqrafik situasiyanın normalaşdırılması, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti
- Şəxsi kapitalına görə əhalinin gəlirlərinin artması təmin olunsun, cəmiyyətin iqtisadi və sosial məsuliyyətinin artması yolu ilə himayədarlıq aradan qaldırılsın, əhalinin sosial müdafiəsi mexanizminin yaradılması

513 Bazar iqtisadiyyatı şəraitində dövlətin sosial siyaseti necə formalasmalıdır

- Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalasdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə
- Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, əhali məşğulluğunun effektli təmin olunması, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması formalasmalıdır
- Bazar iqtisadiyyatı şəraitində insanların məqsədə uyğun fəaliyyətinin əsas şərti kimi tələbatın dərk edilməsi, cəmiyyət üzvlərinin rifahını maksimum təhlil edən həyat şəraitinin əldə edilməsi
- Şəxsi kapitalına görə əhalinin gəlirlərinin artması təmin olunsun, cəmiyyətin iqtisadi və sosial məsuliyyətinin artması yolu ilə himayədarlıq aradan qaldırılsın, əhalinin sosial müdafiəsi mexanizmi yaradılsın

514 Dövlətin sosial siyasetdə rolü nədən ibarətdir

- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
- Dövlət maliyyəsinin idarə olunmasının tam müstəqil və mükəmməl hala gətirmək, bütün mülkiyyət formalarının təmin edilməsi, maliyyə siyasetinin ETT-nin inkişafına yönəldilməsi
- Əhalinin gəlirləri siyasetinin ümumi məsələləri, əmək haqqı siyaseti, sosial partnyorluq, sosial siğorta, əməyin mühafizəsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi, məşğulluq siyaseti, demoqrafik siyasetdə rolü
- Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, əhali məşğulluğunun effektli təmin olunması, ölkədə konstitusiya hüququna əməl olunması
- Sosial təminata zəmanət verir, elmi, mədəniyyət, təhsili, səhiyyəni, hüquq-mühafizə orqanlarını maliyyələşdirir, sosial inkişafın uzunmüddətli məqsədli proqramları reallaşdırılır, xeyriyyə təşəbbüslerini müxtəlif güzəştlərlə həvəsləndirir

515 Sosial siyasetin hansı səviyyələri mövcuddur

- Mərkəzi, regional, yerli
- Şəxsin müavinət alma ərazisini bəyənmək və ya bəyənməmək haqda müdiriyyətin qərarını tələb edən, ehtiyacı olanların fərdi qiymətləndirməsi mexanizmləri
- İqtisadi artımıla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü səviyyələri
- Əməyin diferensasiyası, onun xarakteri, məzmunu və səviyyələri
- Əhalinin rifahı, insan kapitalının formalaması, insan inkişafının səviyyəsi

516 Sosial siyasetin məqsəd və vəzifələrini həll edən əsas subyektlər hansılardır

- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
- İşləyən adamların özləri, işəgötürənlər və müxtəlif qeyri-hökumət təşkilatları, dövlət
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq
- Sosial siyasetin məqsəd və vəzifələrini həll edən əsas subyektlərə dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq

- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək

517 Sosial siyasetin əsas tərkib hissələri hansılardır

- Dövlət investisiyası və büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatlarının sistemləşdirilməsini yaxşılaşdırmaq, iqtisadi göstəricilər sistemini hazırlamaq
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə
- Məşgulluq, sosial təminat, təhsil, səhiyyə, mənzil şərait, əmək haqqının formalasdırılması, əməyin və ətraf mühitin mühafizəsi, istirahət və asudə vaxtin təşkili
- Sosial siyasetin əsas tərkib hissələrinə tələbatın dialektik və tarixi xarakteri
- Sosial və fərdi problemlərin, vəziyyətlərin diaqnostikası

518 Sosial siyaset hansı yollarla həyata keçirilir

- Sosial və fərdi problemlərin, vəziyyətlərin diaqnostikası; sosial profilaktika, sosial uyğunlaşma, sosial reabilitasiya, sosial terapiya
- Sosial siyaset effektiv normativ dəyər sisteminin yaradılması, sosial normaların vətəndaşlara real təsiri, onların yaranmış sosial tələb və maraqlarının ödənilməsinin uyğunlaşdırılması, sosial normativlərin dəqiqliyini və obyektlivliyini təminetmə yolu ilə həyata keçirilir
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
- Əhali gəlirlərinin indeksləşdirilməsi, gəlirlər üzrə minimum sosial zəmanətlərin təmin edilməsi
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək

519 Sosial siyasetin əsas vəzifələri hansılardır

- Sosial siyasetin əsas vəzifələri kimi əhali gəlirlərinin indeksləşdirilməsi, gəlirlər üzrə minimum sosial zəmanətlərin təmin edilməsi, minimal standartların və normativlərin köməyi ilə sosial sahələrin tənzimlənməsi, imtiyazların və güzəştərin verilməsi
- Sosial siyasetə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.
- Sosial siyasetin əsas vəzifələri kimi bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması
- Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalasdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və etnoslararası münasibətləri tənzimləmək
- Sosial siyasetin tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması

520 Sosial siyasetin əsas məqsədi nədir

- Sosial siyasetin əsas məqsədi iqtisadiyyatın ayrı-ayrı sahələri üçün ixtisaslı kadrlar hazırlamaq və mənəvi sosial inkişaf etmiş intellektual səviyyəli insanların formalasdmasına şərait yaratmaq
- Əhalinin sosial tələblərinin və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, onların sosial müdafiəsini, korreksiya və reabilitasiyasını təşkil etməkdir
- Sosial siyasetin əsas məqsədlərini bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması
- Sosial siyasetin əsas məqsədi tələbatın xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
- Sosial siyasetin əsas məqsədi qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazzada hakim mövqe, uğur qazanma

521 Sosial siyaset özündə hansı sahələri birləşdirir

- Oxşar, asan aşkarla çıxan xüsusiyyətlərə malik olan mexanizmlər, avtomatik ünvanlılıq mexanizmləri, namizədlərin iştirak haqqında fərdi qərarları
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə

- Dövlətin, onun institutlarının, yerli özünüidarə orqanlarının, mülkiyət formasından və növündən asılı olmayaraq bütün yerli və xarici hüquqi şəxslərin, onların birlik və assosiyalarının, yerli və xarici ictimai fondların, ictimai və dini birliliklərin, vətəndaşların, əcnəbələrin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətin sosial sferasının inkişafı və idarə olunması ilə bağlı fəaliyyətin tam kompleksini
- Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olması
- Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasetinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək

522 Külli miqdarda (50000 manatadan yuxarı) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayılmaya görə hansı cəza tədbiri görülür?

- Yeddi ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
- Beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
- Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
- Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
- Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə

523 Sosial yardım sistemində islahatların əsas məqsədləri aşağıdakılardır:

- Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması
- Sintetik və natural göstəricilər, maddi rifahın bölgüsünün strukturu və [yeni cavab]
- Məşguliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu
- Sosial müavinətlərin ünvanlılığını, səmərəliyinin və effektli olmasının təmin olunması, sosial yardım sisteminin bazar şəraitinə uyğunlaşdırılması
- İnsanın fərdi xarakteristikaları və keyfiyyətləri, iqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formaları

524 Sosial standartlar nədir?

- Bütün vətəndaşlara onların əmək nailiyyətləri nəzərə alınmadan və ehtiyacı olması yoxlamadan rifah və xidmətlərin təklif edilməsidir
- Vətəndaşların konstitusiyada nəzərdə tutulan sosial zəmanət
- Sosial xidmətlər minimumudur
- Böhran dövründə aztəminatlı əhali təbəqələri üçün
- Əhalinin ayrı-ayrı kateqoriyalarına sosial zəmanət kimi ifadə

525 Aşağıdakılardan sosial yardıma aid edilməyən hansıdır?

- Təqaüdlər
- Dotasiyalar
- Maliyyə yardımı
- Sosial transferlər
- Müxtəlif növ güzəştlər

526 Müavinət hesablanarkən əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdardında nəzərə alınırlar:

- Onların keçən ildə hesablanmış ümumi məbləğin 3 aya bölünməsi yolu ilə
- Onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya vurulması yolu ilə
- Onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə
- Onların keçən ildə hesablanmış ümumi məbləğin 6 aya bölünməsi yolu ilə
- Onların keçən ildə hesablanmış ümumi məbləğin 6 aya vurulması yolu ilə

527 Hamiləliyə və doğuma görə müavinətin ümumi məbləği:

- Gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayından çıxmışla tapılır
- Aylıq müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır
- Gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır
- Həftəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır
- Aylıq müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına bölünməsi ilə tapılır

528 Az miqdarda (2000 manatadək) məcburi dövlət sosial sığorta haqlarının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hansı tədbir görülür?

- İnzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizindən 50 faizindək cərimə
- İnzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 50 faizindən 80 faizindək cərimə
- İnzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizindən 30 faizindək cərimə
- İnzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 30 faizindən 50 faizindək cərimə
- İnzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 30 faizindən 70 faizindək cərimə

529 Fövqaladə vəziyyətlərdə və yaxud sosial sığortanın əhatə etmədiyi yoxsul vətəndaşlara və ailələrə kömək üçün təşkil edilmiş fəaliyyətlərin məcmusu:

- Sosial müavinət
- Sosial təzminat
- Sosial sığorta
- Sosial pensiya
- Sosial xidmət

530 Sosial yardıma aid edilmir:

- Dotasiyalar
- Təqaüdlər
- Maliyyə yardımı
- Sosial transferlər
- Müxtəlif növ güzəştlər

531 Indeksləşdirmə əhalinin hansı gəlirlərinə və əmanətlərinə tətbiq olunur?

- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətdən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələrinə görə
- Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturuna görə
- İşçilərin əmək haqqına, vətəndaşların əmanət banklarında olan əmanətlərinə, dövlət istiqrazları və digər qiymətli kagızlara, təqaüdlərə və sosial müavinətlərə
- Məzmununa, keçirildiyi yerə, hərəkət üsuluna, müddətinə, iştirakçıların tərkibinə və sayına, keçirilmə üsuluna görə
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən

532 Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir?

- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları
- Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər
- Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər
- Tam dövlət təminatında olan şəxslər
- Təhsil alanlar

533 Sosial yardım hansı müddətə təyin edilir?

- 3 ay müddətinə
- 1,5 il müddətinə

- 1 il müddətinə
- 2 il müddətinə
- 6 ay müddətinə

534 Ehtiyac meyari nə deməkdir?

- Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət bütçəsi ilə birgə hər il üçün təsdiq olunan həddir
- Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət bütçəsi ilə birgə hər ay üçün təsdiq olunan həddir
- Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət bütçəsindən kənar hər il üçün təsdiq olunan həddir
- Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış mühitindən asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət bütçəsi ilə birgə hər il üçün təsdiq olunan həddir
- Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olmayaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət bütçəsi ilə birgə hər il üçün təsdiq olunan həddir

535 Sosial xidmətlərin növləri üzrə qrupları deyil:

- Pullu xidmətlər qrupu
- Köməkçi xidmətlər qrupu
- Əlavə xidmətlər qrupu
- Güzəştli xidmətlər qrupu
- Pulsuz xidmətlər qrupu

536 Əhalinin sosial-iqtisadi inkişaf səviyyəsi tədqiq edilərkən əsasən aşağıdakı məsələlər araşdırılır. Hansı doğru deyil?

- Sosial-iqtisadi yardıma ehtiyacı olan aztəminatlı əhali təbəqələrinin seçilməsi və xarakterizə edilməsi
- Əhalinin ayrı-ayrı sosial, demoqrafik və digər qrupları arasında cəmiyyətin sosial differensiallaşması dərəcəsinin qiymətləndirilməsi
- Yardımın həcmi, onun ehtiyac və tələbat əsasında müəyyənləşməsinin təhlili
- Əhalinin sosial-iqtisadi rifahının ümumi və hərtərəfli xarakteristikası
- Müxtəlif sosial-iqtisadi faktorların yaşayış səviyyəsinə təsirinin xarakteri, onların tərkibi və dinamikası

537 Yardım ödənişlərinin olcusunə görə yanaşma deyil:

- Ehtiyacı olanların hamısına eyni olcudə yardım ödənilmir
- Yardım ya əvvəlki əmək haqqı səviyyəsinə, ya da siğorta odəmələrinin həcmində əsaslanır
- Yardım fərdi təminata əsaslanır
- Ehtiyacı olanların hamısına eyni olcudə yardım ödənilir
- Yardımın həcmi ehtiyac və tələbat əsasında müəyyən olunur

538 İndeksasiyaya bağlı sullara cavab deyil?

- İndeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir
- Gəlirlərin dövlət indeksasiyasi yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir
- Əhalinin sosial müdafiəsinin formalarından biri də gəlirlərin indeksasiya edilməsidir
- İndeksasiya qiymətlərin qaldırılmasından sonra həyata keçirilir
- Gəlirlərin dövlət indeksasiyasi yaşayış dəyərinin artmasının nəzərə alınması əsasında həyata keçirilir

539 Sosial müdafiənin əsas istiqamətləri hesab olunmur:

-
- Ailənin sosial müdafiəsi
- Uşaqların sosial müdafiəsi
- Əmək qabiliyyətli əhalinin sosial müdafiəsi
- Əmək qabiliyyəti olmayanların sosial müdafiəsi
- Şirkətinin sosial müdafiəsi

540 Vətəndaşların Konstitusiyada nəzərdə tutulan sosial zə-mə-nət sahəsində hüquqlarının təmin edilməsi vasitəsi:

- Pensiya
- Gəlirlər
- Sığorta
- Sosial standartlar
- Sosial transfertlər

541 Sosial müdafiə sistemində münasibətlər obyekti:

- muzdlu işçilər
- sosial müdafiənin formasıdır
- yardım
- ilk növbədə, işləməyən əhalidir
- işləyən əhali

542 Sosial sferanın minimal dövlət standart və normativləri ilə tənzimlənməsi:

- minimal büdcə xərcləridir, minimal dövlət standart və normativləri
- İmtiyazların verilməsi
- istehlak qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi
- hər şeydən əvvəl, təhsil, səhiyyə, mənzil, əmək iqtidarından olmayan əhaliyə sosial xidmət və s. üzrə minimal büdcə xərcləridir
- əhalinin əsas gəlirlərinin real məzmunun yüksəldilməsi tədbirləri başa düşülür

543 Əhalinin gəlirlərinin indeksləşdirilməsi:

- istehlak qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi
- əhalinin əsas gəlirlərinin real məzmunun yüksəldilməsi tədbirləri
- minimal büdcə xərcləridir
- minimal dövlət standart və normativləri
- İmtiyazların verilməsi

544 Sosial texnologiyalara aid deyil:

- Sosial proqnozlaşdırma
- Sosial status
- Sosial iş
- Sosial müdafiə
- Sosial lahiyələşdirmə

545 Minimal zəruri qida məhsulları dəstində daxil deyil:

- Çörək və çörək məmulatları
- Ət və et məhsulları
- Süd və süd məhsulları
- Yumurta
- Müxtəlif növ turşular

546 Sosial yardım hansı formada göstərilir?

- Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər
- Əhali gəlirlərinin indeksləşdirilməsi, gəlirlər üzrə minimum sosial zamanıtların təmin olunması, sosial sahələrin tənzimlənməsi, imtiyazların və güzəştlerin verilməsi, məcburi sosial sığorta, sosial təminat və sosial yardım
- Sosial sahələrin tənzimlənməsi, imtiyazların və güzəştlerin verilməsi, məcburi sosial sığorta, sosial təminat və sosial yardım, pulsuz və güzəştli xidmətlər
- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
- Əhalinin müxtəlif sosial risqlərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlər

547 Ünvanlı Dövlət Sosial Yardım haqqında Azərbaycan Respublikası Qanunu tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı nə vaxt təsdiq olunub?

- 2006-01-01
- 2005-11-16
- 2005-12-17
- 2006-07-01
- 2005-10-21

548 Sosial yardımın maliyyə mənbəyi:

- Sosial yardım yerli biznesmenlərin və sahibkarların könüllü verdiyi yardımalar hesabına maliyyələşir.
- Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir
- Sosial yardım neft fondundan maliyyələşir
- Sosial yardım məcburi sosial ayırmaların hesabına maliyyələşir
- Sosial yardım xarici dövlətlərin verdiyi yardımalar hesabına maliyyələşir

549 Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanunu neçənci ildə qəbul olunub?

- 1992-08-25
- 1991-08-20
- 1993-01-01
- 1992-01-25
- 1992-01-01

550 Sosial yardım almaq hüququna malik olan əhali kateqoriyalarını müəyyən etmək üçün hansı göstəricidən istifadə olunur?

- Yoxsulluq həddi
- Himayədarlıq
- Böhran və qıtlıq
- Inflyasiya
- Kasıbılıq səviyyəsi

551 2015-ci il üçün yaşayış minimumu uşaqlar üçün hansı məbləğdə müəyyən edilmişdir?

- 131 manat
- 105 manat
- 125 manat
- 108 manat
- 116 manat

552 2015-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün hansı məbləğdə müəyyən edilmişdir?

- 124 manat
- 105 manat
- 116 manat
- 131 manat
- 108 manat

553 2015-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün hansı məbləğdə müəyyən edilmişdir?

- 115 manat
- 140 manat
- 125 manat
- 131 manat
- 108 manat

554 Minimum istehlak büdcəsindən istifadə edilmir:

- Əhalinin həyat səviyyəsində baş verəcək dəyişikliklərin proqnozlaşdırılmasında
- İstehlak mallarının və xidmətlərin qiymətlərinin artması şəraitində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində
- Əhali gəlirlərinin artırılmasında, məşğulluğun təmin olunmasında, əməyin qiymətləndirilməsində
- Aztəminatlı vətəndaşların müdafiəsinə yönəldilən ünvanlı sosial siyasetin aparılmasında
- Əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənclərin minimum məbləğinin müəyyən edilməsində

555 Respublikada mövcud olan minimum əmək haqqının miqdarı:

- 100
- 140
- 75
- 105
- 125

556 Sosial zəmanətlər sistemi:

- Bütün vətəndaşlara onların əmək nai-liy-yətlərini nəzərə almadan və ehtiyacı olmasını yoxlamadan sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- Bəzi vətəndaşlara onların əmək nai-liy-yətlərini nəzərə almadan və ehtiyacı olmasını yoxlamadan sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- Bütün vətəndaşlara onların əmək nai-liy-yətlərini nəzərə almadan və ehtiyacı olmasını yoxlamaqla sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- Bütün vətəndaşlara onların əmək nai-liy-yətlərini nəzərə almaqla və ehtiyacı olmasını yoxlamadan sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- Bəzi vətəndaşlara onların əmək nai-liy-yətlərini nəzərə almaqla və ehtiyacı olmasını yoxlamaqla sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir

557 Sosial transfertlərə hansı normativ göstəricilər aid olunur?

- Müvəqqəti sərbəst vəsaitlərin dövriyyəsindən gəlirlər
- Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial siğorta ödənişləri
- Pensiyalar və yardımçılar, sosial siğorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlər
- Sahibkarlıq fəaliyyətindən gəlirlər, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlər
- Maliyyə-kredit sistemi vasitəsilə əldə edilən gəlirlər

558 Təminat sistemində əsas istiqamət:

- birdəfəlik rüsumlar
- müavinətlər
- transfertlər
- iş yerləri
- kollektiv istehlak

559 Sosial xidmətlərin ünvanlı təqdimatında daxil etmə səhvi və ya natamam əhatə nə deməkdir?

- Ehtiyacı olanlar proqrama daxil edilir
- Bütün təbəqələr proqrama salınır
- Ehtiyacı olmayanlar proqrama daxil edilir
- Ehtiyacı olanlar səhvən proqrama daxil edilmir
- Ehtiyacı olmayanlar proqrama daxil edilmir

560 Aşağıdakılardan hansı sosial yardımın göstərilməsi formasına aid deyil:

- Müvəqqəti yaşayış yerləri, protezlər
- Gəlirlər üzrə sosial zəmanətlər
- Pulsuz və güzəştli xidmətlər
- Nəqd və nəqdsiz pul ödənişləri formasında
- Pulsuz yeməkxanalar, sənaye mallarının paylanması formasında

561 Sosial yardımın ölçüsünün müəyyən edilməsində alternativ yanaşmalara aiddir:

- Rayonun potensialını qiymətləndirmək.
- Ailə təkibini qiymətləndirmək
- Əhalinin gəlirlərinin həcmini ölçmək
- Bütün yardım alanlara eyni ölçüdə yardım verilir, yardım alan başqa gəlir mənbəyinə malik deyil, yardımın ölçüsü keçmiş əmək haqqının ölçüləşsinə əsaslanı bilər, yardım alanın tələbatından asılıdır
- İşlə təminatını ölçmək

562 Aşağıdakılardan sosial müdafiə sisteminin əsas istiqamət və formalarına aid deyil:

- Xidmət və rifahların bölgüsü formasında
- Qiymətlərə dotasiyaların ayrılması
- İmtiyazların verilməsi
- Əhali gəlirlərinin indeksləşdirilməsi
- Sosial təminat və sosial yardım.

563 Aşağıdakılardan sosial yardıma aid edilməyən hansıdır?

- Təqaüdlər
- Dotasiyalar
- Maliyyə yardımı
- Sosial transferlər
- Müxtəlif növ güzəştlər

564 Pulsuz və güzəştli xidmətlərə aid deyil:

- Maddi xidmət
- Sosial xidmət
- Səhiyyə
- Təhsil
- İctimai rifah

565 Qiymətlərə dotasiyaların ayrılması, istehlak qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi:

- minimal bündə xərcləridir, minimal dövlət standart və normativləri
- hər şeydən əvvəl, təhsil, səhiyyə, mənzil, əmək iqtidarında olmayan əhaliyə sosial xidmət və s. üzrə minimal bündə xərcləridir.
- müəyyən əhali qrupuna şamil edilən, ümumi fəaliyyət qaydaları ilə müqayisədə, xüsusi üstünlük başa düşülür
- Ümumdövlət miqyasında, bu və ya digər formada, kifayət qədər dar çərçivədə, əsasən də təbii inhisarların və dövlət mülkiyyəti sektorunun fəaliyyəti (qaz, elektrik enerjisi, şəhərlərarası danışqlar, rabitə) ilə bağlı olan qiymətlər tənzimlənir
- əhalinin əsas gəlirlərinin real məzmunun yüksəldilməsi tədbirləri başa düşülür

566 İmtiyazların verilməsi:

- əhalinin əsas gəlirləri
- minimal bündə xərcləridir, minimal dövlət standart və normativləri
- əhalinin əsas gəlirlərinin real məzmunun yüksəldilməsi tədbirləri başa düşülür
- müəyyən əhali qrupuna şamil edilən, ümumi fəaliyyət qaydaları ilə müqayisədə, xüsusi üstünlük başa düşülür
- hər şeydən əvvəl, təhsil, səhiyyə, mənzil, əmək iqtidarında olmayan əhaliyə sosial xidmət və s. üzrə minimal bündə xərcləridir.

567 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə hansı məbləğdə müəyyən edilmişdir?

- 108 manat
- 105 manat
- 140 manat
- 125 manat
- 131 manat

568 Dünya təcrübəsində yoxsulluq həddinin müəyyən edilməsi metodları:

- Mütləq və nisbi yoxsulluq həddi
- Nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- Mütləq, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- Əsaslandırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi

569 Sosial işin əsas vəzifələri:

- Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər
- Pensiyalar və yardımçılar, sosial siğorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı əhalini təbəqələrinə müavinətlərin verilməsi
- Zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əllillərin reabilitasiyası
- Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya
- Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.

570 Dövlətin vətəndaşlara və ailələrə müəyyən şəraitin reallaşması üçün həyata keçirdiyi xidmətlərin məcmusu:

- Sosial təzminat
- Sosial müavinət
- Sosial siğorta
- Sosial pensiya
- Sosial xidmət

571 Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi:

- 100 manat
- 136 manat
- 105 manat
- 95 manat
- 125 manat

572 Sosial xidmətlərin növləri:

- Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri
- Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əllillərin reabilitasiyası və s.
- Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s
- Əmək haqqının və pensiya təminatınınnisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi
- İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial siğorta ödəmələri və xüsusi vəsaitlər

573 QKS-na Təsərrüfatdan kənar yanaşma

- Gəlirdən imtina olunmur, sadəcə olaraq, ondan ancaq elan olunmuş məqsədlər üçün istifadə olunur;
- Fəaliyyətin gəlirə istiqamətlənməməsi;
- Siyasi amillərdən, biznesin təzyiqindən daha az asılılıq. QKS çərçivəsində xidmətlər dövlətdə olduğundan daha az standartlaşdırılıb, daha rəngarəngdirlər
- Qeyri-kommersiya sektoru çərçivəsində fəaliyyət göstərməsi.
- Bazar təsərrüfatçılığının iqtisadi səmərəliliyinin, dövlətin fəaliyyətinin sosial səmərəliliyi ilə həmahəngliyi;

574 Qeyri-kommersiya təsərrüfatçılığının bir sıra üstünlükləri.

- Gəlirdən imtina olunmur, sadəcə olaraq, ondan ancaq elan olunmuş məqsədlər üçün istifadə olunur

- Fəaliyyətin gəlirə istiqamətlənməməsi;
- Qeyri-kommersiya sektorу çərçivəsində fəaliyyət göstərməsi.
- İdarəetmənin qeyri-mərkəzləşdirilməsi. Kollektiv istifadə xidmətlərinin göstərilməsində ünvalılıq; Nisbi sərbəstlik, müəyyən sabitlik; Təsərrüfatdan kənar yanaşma
- Bazar təsərrüfatlılığının iqtisadi səmərəliliyinin, dövlətin fəaliyyətinin sosial səmərəliliyi ilə həmahəngliyi

575 Qeyri-kommersiya təsərrüfatçılığının xüsusiyyətləri aid deyil

- Bazar təsərrüfatlılığının iqtisadi səmərəliliyinin, dövlətin fəaliyyətinin sosial səmərəliliyi ilə həmahəngliyi
- Fəaliyyətin gəlirə istiqamətlənməməsi
- Qeyri-kommersiya sektorу çərçivəsində fəaliyyət göstərməsi.
- Fəaliyyətin gəlirə istiqamətlənməsi
- Gəlirdən imtina olunmur, sadəcə olaraq, ondan ancaq elan olunmuş məqsədlər üçün istifadə olunur

576 QKS -nun təmin etdiyi məşğulluq səviyyəsi:

- Mənfəətli təşkilatlar
- Bütün cavablar düzdür.
- Xarici filiallar
- Mənfəətsiz təşkilatlar - ciddi işəgötürənlərdir.
- Sahibkarlıq fəaliyyəti

577 QKS təşkilatlarının aldığıları ödənişlərin yalnız bir hissəsinə təşkil edir

- Üzvlük haqqı
- Mənfəət
- Ianələr
- Gəlir
- Əmək haqqı

578 QKS-nun ümumi kəmiyyət xarakteristikaları

- Qeyri-dövlət təşkilatlarının miqdarı, təmin etdiyi məşğulluq səviyyəsi, şəxsi ianələrin həcmi
- Respublika ərazisində və xaricdə filiallar
- Birmənalı şəkildə müəyyən edilmiş göstəricilər
- Sahibkarların assosiasiyaları kimi bir sıra təşkilatların fəaliyyəti, biznesin maraqları
- Bütün cavablar düzdür

579 Fond yaradılarkən onun nizamnamə kapitalı

- Yeddi min manatdan az olmamalıdır
- Beş min manatdan az olmamalıdır
- Səkkiz min manatdan az olmamalıdır
- Uc min manatdan az olmamalıdır
- On min manatdan az olmamalıdır.

580 Fondların iştirakçılarına daxildir

- Sahibkarlıq-assosiasiyası
- Sahibkarlıq-assosiasiyası, fondlar
- Üzvlər
- Fondlar
- Təsisçilər və köməkçilər aiddir.

581 əsasən yardım və hansısa layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır.

- Təsisçilər
- Sponsorlar
- Fondlar

- Düzgün cavab yoxdur
- Köməkçilər

582 Qeyri-Hökumət Təşkilatlarının iştirakçılarına daxildir

- Təsisçilər, üzvlər və köməkçilər
- Sahibkarlıq-assosiasiyası
- Sahibkarlıq-assosiasiyası, fondlar
- Təsisçilər, üzvlər, fondlar
- Fondlar

583 Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.

- Düzgün cavab yoxdur
- Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı
- Hansısa layihələri maliyyələşdirmək
- Kifayət qədər rəngarəng, geniş və müxtəlif tərkibli ictimai, siyasi, dini, xeyriyyə qurumlar
- Özəl biznes qurumları

584 İctimai əhəmiyyəti olan konkret mənfiətsiz məqsədləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır.

- Köməkçilər
- Fondlar
- Sponsorlar
- Təsisçilər
- İctimai Birliklər

585 Qeyri-Hökumət Təşkilatları (QHT-lər) bölünür

- Sponsorlar
- Təsisçilərə
- Köməkçilərə
- Sahibkarlıq-assosiasiyasına
- İctimai Birliklər və Fondlara

586 Qeyri-Hökumət Təşkilatları (QHT) maliyyələşirler

- Sənaye-ticarət palataları
- Təsisçilərə
- Əsasən qrantlar vasitəsi
- Sahibkarlıq-assosiasiyası
- Birjalar

587 Dövlətin maliyyə mədaxili mənbəyi

- Sahibkarların assosiasiyaları
- Birjalar
- İanələr
- Vergilər
- Sənaye-ticarət palataları

588 Müxtəlif ölkələrdə QKS-nun inkişafının milli tarixi və hüquqi aspektləri əsasında təsnifatına Helmut Aşer tərəfdar çıxır. O, dövlətin hüquqi sistemi və konstitusiya quruluşundan asılı olaraq, qeyri-kommersiya sektorunun dörd əsas tipini təklif edir: QKS-nun birinci tipi

- Müxtəlif layihələr və səylərdə vasitəçi və ya əlaqələndirici funksiyalarının icrasına yönəlir
- Şərqi və Mərkəzi Avropa üçün səciyyəvidir. Orada QKT-na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir;

- Inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu dövlətlərdə qeyri-kommersiya təşkilatları fəal surətdə həm demokratianın qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər;
- Islam dövlətləri üçün səciyyəvidir. İslam qanunlarma görə xeyriyyəçilik müqəddəs borcdur və hər bir müsəlman öz illik gəlirinin 2,5%-ni yoxsullara yardım kimi vermelidir.
- Əsasən həm ümumi, həm də konstitusiya hüquq normalarına müvafiq fəaliyyət göstərən inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinə xasdır

589 QKS-nun ictimai-siyasi funksiyaları yönəldilib.

- Daha çox "bazarın iflaslarının" tarazlaşdırılmasına
- Dövlət qüsurlarının" tarazlaşdırılmasına
- Biznesə müəyyən dəstəyin göstərilməsinə
- Müxtəlif layihələr və səylərdə vasitəçi və ya əlaqələndirici funksiyalarının icrasına
- biznesin özünün maraqlarını qoruyan və təbliğ edən bir çox gəlirsiz təşkilatlara

590 Qeyri-kommersiya sektorunun iqtisadi funksiyaları və kommersiya sektoruna təsir funksiyaları yönəlir

- Biznesin özünün maraqlarını qoruyan və təbliğ edən bir çox gəlirsiz təşkilatlara
- Müxtəlif layihələr və səylərdə vasitəçi və ya əlaqələndirici funksiyalarının icrasına
- Daha çox "bazarın iflaslarının" tarazlaşdırılmasına
- Dövlət qüsurlarının" tarazlaşdırılmasına yönəldilib.
- Biznesə müəyyən dəstəyin göstərilməsinə

591 Kommersiya sektoruna təsir;

- yeni proseslərin tətbiqi ilə əlaqədar təşəbbüskarlıq, kollektiv istifadə üçün rifah və xidmətlərin istehsalı, resursların akkumlyasiyası
- İctimai fikrin monitorinqi yolu ilə dövlət siyasetinin konkret qərarlarının işlənməsinə təsir;
- Yeniliklərin, yeni fikirlərin, yeni proseslərin tətbiqi ilə əlaqədar təşəbbüskarlıq
- Biznes üzərində müəyyən nəzarət - həmkarlar ittifaqları, dövlət, həmkarlar təşkilatları və sahibkarlar arasında üçtərəfli razılıqlar; bazar konyunkturasının qərəzsisi müşahidəsi vasitəsilə; rəqabətli mühitin yaradılmasında iştirak; biznesə müəyyən dəstəyin göstərilməsi
- Kollektiv istifadə üçün rifah və xidmətlərin istehsalı, resursların akkumlyasiyası

592 Dövlətə təsir etmə

- Yeniliklərin, yeni fikirlərin, yeni proseslərin tətbiqi ilə əlaqədar təşəbbüskarlıq
- Biznesə müəyyən dəstəyin göstərilməsi - biznesin özünün maraqlarını qoruyan və təbliğ edən bir çox gəlirsiz təşkilatlar mövcuddur:
- Özünün kommersiya sektorundakı analoqları ilə müəyyən rəqabət mübarizəsi
- Bazar konyunkturasının qərəzsisi müşahidəsi vasitəsilə;
- Sahibkarlar assosiasiyaları, sahə üzrə, regional assosiasiyalar

593 Cəmiyyətin başqa sektorlarına təsir funksiyaları:

- Konstitusyanın dövlət orqanlarına qadağan etdiyi xidmətlərin təmin edilməsi
- İcra hakimiyyəti orqanlarının fəaliyyətinə müəyyən nəzarət
- Kollektiv istifadə üçün rifah və xidmətlərin istehsalı, resursların akkumlyasiyası
- İctimai fikrin monitorinqi yolu ilə dövlət siyasetinin konkret qərarlarının işlənməsinə təsir;
- Dövlətə təsir etmə; kommersiya sektoruna təsir; iqtisadiyyatın hər üç sektorunun məqsədlərinin və vəzifələrinin yaxınlaşması üçün vasitəçi fəaliyyəti

594 Qeyri-kommersiya sektorunun vəzifələri (funksiyaları)

- Azlıqların maraqlarının və ya yerli maraqların dəstəklənməsi; konstitusyanın dövlət orqanlarına qadağan etdiyi xidmətlərin təmin edilməsi
- Iqtisadi funksiyalar; ictimai-siyasi funksiyalar; cəmiyyətin başqa sektorlarına təsir funksiyaları;
- İctimai fikirləri oynatmaq məqsədilə alternativ baxış və strategiyaların inkişafı;
- Dövlətə təsir etmə; yeniliklərin, yeni fikirlərin, yeni proseslərin tətbiqi ilə əlaqədar təşəbbüskarlıq

- İctimai fikrin monitorinqi yolu ilə dövlət siyasetinin konkret qərarlarının işlənməsinə təsir; icra hakimiyyəti orqanlarının fəaliyyətinə müəyyən nəzarət;

595 QHT- də nisbi sərbəstlik, müəyyən sabitlik.

- Bazar təsərrüfatçılığının iqtisadi səmərəliliyinin, dövlətin fəaliyyətinin sosial səmərəliliyi ilə həməhəngliyi
- Siyasi amillərdən, biznesin təzyiqindən daha az asılılıq. QKS çərçivəsində xidmətlər dövlətdə olduğundan daha az standartlaşdırılub, daha rəngarəngdirilər
- Maliyyə mənbələrinin coxsayıllığı, bir qayda olaraq, kəskin konyunktura tərəddüdləri şəraitində təşkilatın sabitliyini və müəyyən sərbəstliyini təmin edir.
- Bilavasitə konkret məqsədlərin həyata keçirilməsi üçün yaradılaraq, nisbətən asan yarana və ləğv oluna bilərlər; problemlərin həllinin yeni yollarının, üsullarının axtarılması üçün daha böyük imkanlara malikdirlər.
- QKS çərçivəsində müxtəlif, həm büdcə, həm də bütçədən kənar maliyyə axınlarının qeyri-mərkəzləşmiş şəkildə cəlb edilməsinin və başqa cür istifadə oluna bilməyən dağınıq maliyyə resurslarının akkumulyasiyası

596 QKS-da təsərrüfatçılıq mexanizminin çəvikliyi:

- Kollektiv istifadə xidmətlərinin göstərilməsində ünvalılıq təmin olunur
- Gəlirdən imtina olunmur, sadəcə olaraq, ondan ancaq elan olunmuş məqsədlər üçün istifadə olunur;
- Siyasi amillərdən, biznesin təzyiqindən daha az asılılıq. QKS çərçivəsində xidmətlər dövlətdə olduğundan daha az standartlaşdırılub, daha rəngarəngdirilər
- Bilavasitə konkret məqsədlərin həyata keçirilməsi üçün yaradılaraq, nisbətən asan yarana və ləğv oluna bilərlər; problemlərin həllinin yeni yollarının, üsullarının axtarılması üçün daha böyük imkanlara malikdirlər.
- Bazar təsərrüfatçılığının iqtisadi səmərəliliyinin, dövlətin fəaliyyətinin sosial səmərəliliyi ilə həməhəngliyi;

597 Müxtəlif ölkələrdə QKS-nun inkişafının milli tarixi və hüquqi aspektləri əsasında təsnifatına Helmut Aşer tərəfdar çıxır. O, dövlətin hüquqi sistemi və konstitusiya quruluşundan asılı olaraq, qeyri-kommersiya sektorunun dörd əsas tipini təklif edir: QKS-nun ikinci tipi

- Müxtəlif layihələr və səylərdə vasitəçi və ya əlaqələndirici funksiyalarının icrasına yönəlir
- Inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu dövlətlərdə qeyri-kommersiya təşkilatları fəal surətdə həm demokratianın qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər;
- Şərqi və Mərkəzi Avropa üçün səciyyəvidir. Orada QKT-na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir;
- Əsasən həm ümumi, həm də konstitusiya hüquq normalarına müvafiq fəaliyyət göstərən inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinə xasdır
- İslam dövlətləri üçün səciyyəvidir. İslam qanunlarma görə xeyriyyəçilik müqəddəs borcdur və hər bir müsəlman öz illik gəlirinin 2,5%-ni yoxsullara yardım kimi vermelidir.

598 Bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommersiya firmalarının sektoru

- qeyri-dövlət təşkilatlarının fəaliyyət göstərir
- Bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə əks etdirir
- Kommersiya və ya biznes sektoru
- Bütün səviyyələrdə dövlət hakimiyyəti orqanlarını
- Bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu, qarışq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatları özündə əks etdirir

599 Bütün səviyyələrdə dövlət hakimiyyəti orqanlarını, həmçinin dövlətin payının üstün olduğu dövlət və qarışq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatlar

- Bazar qanunları əsasında fəaliyyət göstərir
- Dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə əks etdirir
- Bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommersiya firmalarının sektorу deyilir
- Vətəndaş cəmiyyətinin dövlət sektoru adlanır
- Qarışq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatları özündə əks etdirir

600 Filantropik sektor

- Dövlət sektoru
- Gəlirsiz sektor

- Müstəqil sektor
- Könüllü fəallıq sektor
- Xeyriyyə fəaliyyəti sektorunu kimi meydana çıxmاسının davamlı tarixi köklərini eks etdirir

601 Bu sektorun fərqləndirici xüsusiyyəti odur ki, burada volontyorların könüllü əməyindən geniş istifadə olunur.

- Dövlət təşkilatları və ya özəl biznes üçün qeyri-mümkün olan imkan və azadlıqlardan tez-tez istifadə edirlər
- Könüllü fəallıq sektor
- Hər şeydən əvvəl fəaliyyətin maliyyə mənbələrinin çoxsayılılığı, onu həm dövlətdən, həm də biznesdən nisbətən müstəqil edir
- Bu sektorun təşkilatları, kommersiya təşkilatlarından fərqli olaraq, gəlir əldə etmək üçün fəaliyyət göstərmirlər.
- Bu sektorun özü kifayət qədər rəngarəng, geniş və müxtəlif tərkiblidir məs. ictimai, siyasi, dini, xeyriyyə, təhsil, mədəni

602 Hər şeydən əvvəl fəaliyyətin maliyyə mənbələrinin çoxsayılılığı, onu həm dövlətdən, həm də biznesdən nisbətən müstəqil edir.

- Düzgün cavab yoxdur
- Bu sektor gəlir əldə etmək üçün fəaliyyət göstərmirlər, əldə edilən gəliri onlar onu nizamnamə məqsədləri (yalnız elan olunmuş missiyanın məqsədləri) üçün istifadə edirlər
- Müstəqil sektor.Bu sektorun bir çox təşkilatları qeyri-formaldırlar, yəni rəsmən qeydiyyatdan keçmədiklərdən, dövlət təşkilatları və ya özəl biznes üçün qeyri-mümkün olan imkan və azadlıqlardan tez-tez istifadə edirlər.
- Bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu, qarışq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatları özündə eks etdirir
- Bu sektorun təşkilatları, kommersiya təşkilatlarından fərqli olaraq, gəlir əldə etmək üçün fəaliyyət göstərmirlər.

603 Mənfəətsiz təşkilatlar - ciddi işəgötürənlər

- Bazar qanunları əsasında fəaliyyət göstərir
- Dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə eks etdirir
- Bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommersiya firmalarının sektorudur
- QKS -nun təmin etdiyi məşğulluq səviyyəsi:
- Bütün fəaliyyət istiqamətlərini, müəssisə və təşkilatları özündə eks etdirir

604 Bu sektor gəlir əldə etmək üçün fəaliyyət göstərmirlər, əldə edilən gəliri onlar onu nizamnamə məqsədləri üçün istifadə edirlər.

- Qeyri-kommersiya sektor
- Bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu özündə eks etdirir
- Bazar qanunları əsasında fəaliyyət göstərən qeyri-dövlət kommersiya firmalarının sektorudur
- Bütün səviyyələrdə dövlət hakimiyyəti orqanlarını, həmçinin dövlətin payının üstün olduğu dövlət və qarışq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatlardan ibarətdir.
- Bütün fəaliyyət istiqamətlərinin dövlət və qeyri-dövlət təşkilatlarının məcmusunu, qarışq mülkiyyət formalarına əsaslanan bütün müəssisə və təşkilatları özündə eks etdirir

605 Dövlət və QKS-u biznes sektorun inkişafında maraqlıdırular

- Maliyyə mədaxili mənbəyi kimi
- Qeyrikommersiya təşkilatı kimi
- Müstəqil sektor kimi
- Xeyirrə fəaliyyəti kimi
- Bütün cavablar səhvdir

606 Müasir vətəndaş cəmiyyətinin tərkib hissələri.

- Kommersiya və ya biznes, xeyriyyə, könüllü sektor
- Xeyriyyə, gəlirsiz, könüllü, dövlət sektor
- Filontropik, könüllü sektor
- Dövlət sektorudur; kommersiya və ya biznes; qeyri-kommersiya sektor.
- Kommersiya, filontropik, könüllü sektor

607 QKS strukturunun təşkilati-hüquqi əlamətlərindən və maliyyələşdirmə mənbələrinin təhlilindən irəli gələn təsnifatı, QKS təşkilatlarını üçüncü əsas tipi

- Inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu dövlətlərdə qeyri-kommersiya təşkilatları fəal surətdə həm demokratianm qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər
- Fondlar - üzvlüyə malik deyillər, ictimai faydalı məqsədlərə nail olmaq üçün vətəndaş və hüquqi şəxslər tərəfindən könüllü əmlak ödənişləri əsasında təsis olunurlar.
- Ictimai, dini təşkilatlar, könüllü birliklər, assosiasiylar(ittifaqlar) - üzvlük haqları əsasında təşkil olunurlar və əsasən iştirakçıların üzvlük haqqları əsasında maliyyələşdirilirlər.
- Sahibkarlar tərəfindən sosial-mədəni və digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaradılan və əsasən onun özü tərəfindən maliyyələşdirilən təşkilatlar.
- Şərqi və Mərkəzi Avropa üçün səciyyəvidir. Orada QKT-na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir;

608 QKS strukturunun təşkilati-hüquqi əlamətlərindən və maliyyələşdirmə mənbələrinin təhlilindən irəli gələn təsnifatı, QKS təşkilatlarını ikinci əsas tipi

- Inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu dövlətlərdə qeyri-kommersiya təşkilatları fəal surətdə həm demokratianm qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər;
- Fondlar - üzvlüyə malik deyillər, ictimai faydalı məqsədlərə nail olmaq üçün vətəndaş və hüquqi şəxslər tərəfindən könüllü əmlak ödənişləri əsasında təsis olunurlar.
- Ictimai, dini təşkilatlar, könüllü birliklər, assosiasiylar(ittifaqlar) - üzvlük haqları əsasında təşkil olunurlar və əsasən iştirakçıların üzvlük haqqları əsasında maliyyələşdirilirlər.
- Sahibkarlar tərəfindən sosial-mədəni və digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaradılan və əsasən onun özü tərəfindən maliyyələşdirilən təşkilatlar.
- Şərqi və Mərkəzi Avropa üçün səciyyəvidir. Orada QKT-na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir;

609 QKS strukturunun təşkilati-hüquqi əlamətlərindən və maliyyələşdirmə mənbələrinin təhlilindən irəli gələn təsnifatı, QKS təşkilatlarını birinci əsas tipi

- Inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu dövlətlərdə qeyri-kommersiya təşkilatları fəal surətdə həm demokratianm qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər;
- Fondlar - üzvlüyə malik deyillər, ictimai faydalı məqsədlərə nail olmaq üçün vətəndaş və hüquqi şəxslər tərəfindən könüllü əmlak ödənişləri əsasında təsis olunurlar.
- Ictimai, dini təşkilatlar, könüllü birliklər, assosiasiylar(ittifaqlar) - üzvlük haqları əsasında təşkil olunurlar və əsasən iştirakçıların üzvlük haqqları əsasında maliyyələşdirilirlər
- sahibkarlar tərəfindən sosial-mədəni və digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaradılan və əsasən onun özü tərəfindən maliyyələşdirilən təşkilatlar.
- Şərqi və Mərkəzi Avropa üçün səciyyəvidir. Orada QKT-na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir;

610 .Müxtəlif ölkələrdə QKS-nun inkişafının milli tarixi və hüquqi aspektləri əsasında təsnifatına Helmut Aşer tərəfdar çıxır. O, dövlətin hüquqi sistemi və konstitusiya quruluşundan asılı olaraq, qeyri-kommersiya sektorunun dörd əsas tipini təklif edir: QKS-nun dördüncü tipi

- islam dövlətləri üçün səciyyəvidir. İslam qanunlarma görə xeyriyyəçilik müqəddəs borcdur və hər bir müsəlman öz illik gəlirinin 2,5%-ni yoxsullara yardım kimi verməlidir.
- Inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu dövlətlərdə qeyri-kommersiya təşkilatları fəal surətdə həm demokratianm qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər;
- Şərqi və Mərkəzi Avropa üçün səciyyəvidir. Orada QKT-na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir;
- Əsasən həm ümumi, həm də konstitusiya hüquq normalarına müvafiq fəaliyyət göstərən inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinə xasdır
- Müxtəlif layihələr və səylərdə vasitəçi və ya əlaqələndirici funksiyalarının icrasına yönəlir

611 Müxtəlif ölkələrdə QKS-nun inkişafının milli tarixi və hüquqi aspektləri əsasında təsnifatına Helmut Aşer tərəfdar çıxır. O, dövlətin hüquqi sistemi və konstitusiya quruluşundan asılı olaraq, qeyri-kommersiya

sektorunun dörd əsas tipini təklif edir: QKS-nun üçüncü tipi

- Müxtəlif layihələr və səylərdə vasitəçi və ya əlaqələndirici funksiyalarının icrasına yönəlir
- Inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu dövlətlərdə qeyri-kommersiya təşkilatları fəal surətdə həm demokratyanın qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər;
- Şərqi və Mərkəzi Avropa üçün səciyyəvidir. Orada QKT-na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir;
- Əsasən həm ümumi, həm də konstitusiya hüquq normalarına müvafiq fəaliyyət göstərən inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinə xasdır
- İslam dövlətləri üçün səciyyəvidir. İslam qanunlarma görə xeyriyyəcilik müqəddəs borcdur və hər bir müsəlman öz illik gəlininin 2,5%-ni yoxsullara yardım kimi verməlidir.

612 Sahibkarlığın inkişafının tənzimlənməsinin əsas istiqamətlərinə aiddir

-
-
-
- Maliyyə vergi mexanizmi
-

613 Sosial sferada sahibkarlığın xüsusiyyətlərinə aiddir

-
-
-
- Sahə quruluşunun bazar tələbatına uyğun mal və xidmət istehsalı ifadə edir.
-

614 Sahibkarlığın inkişafının idarəetmə xüsusiyyətlərinə daxildir

-
-
-
- Əhalinin məskunlaşmasını təşkil etmək
-

615 Sahibkarlığın inkişafının tənzimləmə istiqamətlərinə daxildir

-
-
-
- Dövlət tənzimlənməsinin normativ əsası və qanunvericilik bazası
-

616 Sahibkarlığın inkişafının nəzəri metodoloji əsaslarına aiddir

-
-
-
- Azad rəqabət və təşəbbüskarlıq yaratmaqla mülkiyyət plüyarızmı
-

617 Sahibkarlıqda dövlət bütçəsinin roluna aiddir

-
-
-
- Stimullaşdırır maliyyə dəstəyi təmin edir
-

618 Sahibkarlığın inkişafında dövlətin rolü necə ifadə olunur

- ixracatı təşkil edir
- təcrübə tətbiq edir
- maliyyə vəsaiti ayırır
- Dövlətin iqtisadi idarəetmə funksiyalarını təşkilati iqtisadi mexanizmlərə dəstək verir
- bazarı təşkil edir

619 Sahibkarlığın regional xüsusiyyətlərinə aiddir

- Əhalinin sayı
- İstehsal həcmi
- Sənayenin quruluşu
- Ərazinin iqtisadi islahatlarının principləri
- Infrastruktur səviyyəsi

620 Sosial sferada dövlət mülkiyyətinin yenidən təşkili mərkəzlərinə aiddir

- Gəlir əldə etmək
- Bazara çıxməq
- Marketinqi dəyişdirmək
- Səmərəliliyi artırmaq, investisiya cəlb etmək sosial müdafiəni qərarlaşdırmaq.
- İstehlakçı cəlb etmək

621 Marketinq fəaliyyətinin ən mühüm subyektlərinə daxildir

- Dövlət idarəetmə orqanları
- Kütlə
- Fondlar
- Sponsorlar
- Təsisici

622 Gəlirlili marketinq obyekti kimi çıxış edir

- Təsiscilər
- Dövlət idarəetmə orqanları
- Kütlənin müəyyən hissəsi
- Fondlar
- Sponsorlar

623 Əlavə əmək resurslarının cəlb olunmasına nə imkan verir

- Sosial iqtisadi sistem, bütün mülkiyyət növləri, həyat tərzinin formalaşmasına təsir normaları
- İstehsal və istehlak bazarında əmtəə və xidmət təkli-finini təmin etmə
- Sahələrdə kiçik sahibkarlıq müəssisələrinin fəaliyyət göstərməsi
- Ticarət, ictimai iaşə, səhiyyə, təhsil, mədəniyyət və incəsənət turizm sahələrində yayılmış qismən məşğulluq, habelə bu sahələrdə kiçik sahibkarlıq müəssisələrinin fəaliyyət göstərməsi
- Həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər

624 Sahibkarlığın başlıca sosial funksiyalarına daxildir

- Real əmtəələrin mövcudluğu, cəmiyyətin sosial problemlərinin həll edilməsi üzrə mövcud olan çətinliklərin aradan qaldırılması.
- Şəxsi, iqtisadi, təşkilati baxımından
- Fərdi təsərrüfat, ölkə təsərrüfatı
- İstehsal və istehlak bazarında əmtəə və xidmət təkli-finini təmin etməklə əldə olunan səmərə
- Ölkə təsərrüfatından əldə edilən səmərə

625 Sosial bazar iqtisadiyyatında dövlətin sosial siyasətinin formalaşmasına daxildir

- Bütün cavablar doğrudur
- 1- öz kapitalına görə əhalinin gəlirlərinin artması təmin olunsun, 2-cəmiyyətin iqtisadi və sosial məsuliyyətinin artırılması yolu ilə himayədarlıq aradan qaldırılsın, 3- əhalinin sosial müdafiəsi mexanizmi yaradılsın.
- İnsanların layiqli həyat səviyyəsinin təmin edilməsi;- sosial bərabərlik- sosial təminatlar, siyorta və sosial xidmətlər sistemi; - hamı üçün mümkün ola bilən təhsil, səhiyyə, mədəniyyət sistemlərinin inkişaf etdirilməsi və s.
- Vətəndaşların şəxsi azadlığı, bazar rəqabəti-nin sərbəstliyi, qiymətqoyma və s. milli məhsulun əməyə görə ədalətli bölgüsü, əhalinin maddi mühafizəsi
- Vergi qoyuluşu, dövlət bütçəsi, xüsusi sosial proqramlarının vasitəsi ilə müxtəlif sosial təbəqələr arasında gəlirlərin yenidən bölüşdürülməsi

626 Sosialyönümlü iqtisadiyyatın zəmanəti necə ifadə olunur

- Sosial iqtisadi sistem, bütün mülkiyyət növləri, həyat tərzinin formalaşması
- Bütün mülkiyyət formaları
- Sosial iqtisadi sistem
- Vətəndaşların şəxsi azadlığı, bazar rəqabəti-nin sərbəstliyi, qiymətqoyma və s. milli məhsulun əməyə görə ədalətli bölgüsü, əhalinin maddi mühafizəsi
- Həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər

627 Sosial dövlət fəaliyyətinin əsas istiqamətlərinə aiddir

- Düzgün cavab yoxdur
- İxracatda payı əsas perspektiv tənzimləmə obyekti olaraq sosial məsələlərin həllində prioritet istiqamət kimi
- Ümumi daxili məhsulda rolu və onun artımı, sahibkarlıq fəaliyyətinin iqtisadi göstəricilərinin elastiklik əmsalı
- İnsanların layiqli həyat səviyyəsinin təmin edilməsi;- sosial bərabərlik- sosial təminatlar, siyorta və sosial xidmətlər sistemi; - hamı üçün mümkün ola bilən təhsil, səhiyyə, mədəniyyət sistemlərinin inkişaf etdirilməsi və s.
- Cəmiyyət üzvlərinin həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər

628 Dövlətin sosial funksiyası dedikdə aşağıdakılari nəzərə almaq lazımdır

- Əhalinin sosial müdafiə olunmayan təbəqələrinə dəstək verilməsi;insanların əmək və sağlamlığının qorunması; vergi qoyuluşu, dövlət bütçəsi, xüsusi sosial proqramlarının vasitəsi ilə müxtəlif sosial təbəqələr arasında gəlirlərin yenidən bölüşdürülməsi
- İqtisadiyyatın müxtəlif sahə-ləri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə-cən
- Ayri-ayrı şirkətlər səviyyəsində sosial səmərə həmin şirkətlərin dövlət gəlirlərinin və fərdi gəlirlərin formalaşmasında və dinamikasındaki rolu
- Fərdi təşəbbüskarlıq amilləri
- Istehsalin son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər

629 Təsərrüfatın lazım olan sahələrdə dövlətin əhəmiyyətli payı olmaqla mülkiyyətin müxtəlif formalarının mövcudluğunda özünü nədə biruzə verir.

- Bütün cavablar düzdür
- İqtisadiyyatın müxtəlif sahə-lərində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə-cən
- Istehsalin son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclərə nisbəti
- İqtisadiyyatın sosial istiqamətləndirilmiş strukturunun olması
- Fərdi və ictimai tələbatın ödənilməsi prosesində möv-cud ictimai istehsal prosesləri şəraitində bilavasitə məhsuldar qüvvələrin inkişaf səviyyəsü

630 Sosial dövlətin möv-cud şərtləri və onun xüsusi əlamətlərinə aiddir

- İqtisadiyyatın müxtəlif sahə-lərində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə-cən
- Vətəndaşların yüksək mənəvi səviyyəsi;mülkiyyətçilər zərər vermədən, gəlirlərin yenidən bölüşdürülməsi üzrə tədbirlərin həyata keçirilməsinə imkan yaradan güclü iqtisadi potensial.
- Dövlət bütçəsinin, sosial fondun, müəssisə və təşkilatların gəlirlərinin formalaşması
- Fərdi və ictimai tələbatın ödənilməsi prosesində möv-cud ictimai istehsal prosesləri şəraitində bilavasitə məhsuldar qüvvələr
- Istehsala çəkilən xərclərin hər manatına verdiyi səmərə

631 İnvəstisiya qoyuluşu nəyə istiqamətlənir

- Istehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər
- Ayrı-ayrı şirkət səviyyəsində sosial səmərə həmin şirkətlərin dövlət gəlirlərinin və fərdi gəlirlərin formalaşmasında və dinamikasındaki rolü ilə müəyyənləşir
- Əhalinin iş yerləri ilə təmin olunmasına, sosial infrastruktur obyektlərinin tikilməsinə və respublikanın coğrafi iqlim şəraitini dünya integrasiya sistemində istehlakçılar üçün istifadə edilməsinə
- Fərdi təşəbbüskarlıq amillərinin istifadəsinə.
- İqtisadiyyatın müxtəlif sahələri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni

632 Sosialyönümlülük insan tələbatını ödəyən hansı sahələrin inkişafını təmin edir

- İstehsal nailiyyətlərinin maksimal artmasını.
- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərcləri
- İqtisadiyyatın müxtəlif sahələri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni
- Səhiyyə, təhsil, mənzil, məişət və digər insan tələba-tını ödəyən sahələrin inkişafını
- Məhsuldar qüvvələrin inkişaf səviyyəsini.

633 Bütövlükdə sosial prioritetlər iqtisadi fəaliyyətin hansı istiqamətlərini təmin edir

- Resurs potensialını müəyyənləşdirməklə iqtisadi inkişaf konsepsiyasının sosialyönüllüyünü
- Məhsuldar qüvvələrin inkişaf səviyyəsini.
- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərcləri
- İqtisadiyyatın müxtəlif sahələri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni
- istehsal nailiyyətlərinin maksimal artmasını.

634 Hansı istiqəmətlər konseptual yanaşmada sahibkarlığın sosial səmərəsini qiymətləndirmək, təhlil və proqnozlaşdırmaq üsullarını hazırlamağa şərait yaradır

- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər
- İqtisadiyyatın müxtəlif sahələri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni
- Fərdi təşəbbüskarlıq amillərinin istifadəsi ilə bağlıdır. Ayrı-ayrı şirkət səviyyəsində sosial səmərə həmin şirkətlərin dövlət gəlirlərinin və fərdi gəlirlərin formalaşmasında və dinamikasındaki rolü ilə müəyyənləşir
- Maliyyə resurslarının ümumi artımında rolü, ixracatda payı əsas perspektiv tənzimləmə obyekti olaraq sosial məsələlərin həllində prioritet istiqamət kimi formalasılır.
- Sahibkarlıq fəaliyyəti dövlətin iqtisadi fəaliyyətə bir başa qarışmasını məhdudlaşdırır, dövlətin himayəçilik siyasetini, onun monitor və fiskal siyasetinin beynəlxalq səviyyələrə uyğunluğu və tənzimləmə funksiyasını səmərəli təşkil etməyə imkan verir.

635 Sahibkarlıq və məşğulluq səviyyəsi artdıqca nə baş verir

- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər
- Əhalinin təminat səviyyəsi yüksəlir, onun tələbat normasına yaxınlaşması dinamikası kəmiyyət və keyfiyyətcə təkmilləşir
- İstehsal nailiyyətlərinin maksimal artması
- Məhsuldar qüvvələrin inkişaf səviyyəsi müəyyən edilir.
- İqtisadiyyatın müxtəlif sahələri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni

636 Sahibkarların əmək fondunun formalaşmasında xüsusi çəkisi necə ifadə olunur

- Gəlirlərlə
- Ayrı-ayrı şirkət səviyyəsində sosial səmərə həmin şirkətlərin dövlət gəlirlərinin və fərdi gəlirlərin formalaşmasında və dinamikasındaki rolü ilə müəyyənləşir
- Maliyyə resurslarının ümumi artımında rolü, ixracatda payı əsas perspektiv tənzimləmə obyekti olaraq sosial məsələlərin həllində prioritet istiqamət kimi formalasılır
- Fərdi təşəbbüskarlıq amillərinin istifadəsi ilə bağlıdır.
- Sahibkarlığın sosial səmərəsini qiymətləndirmək, təhlil və proqnozlaşdırmaq üsulları

637 Sahibkarlığın mikrosəviyyəli səmərəsinə daxildir

- Bütün cavablar düzdür
- Ümumi daxili məhsulda rolu və onun artımı sahibkarlığın fəaliyyətinin iqtisadi göstəricilərinin elastiklik əmsalı ilə ölçülür

- Fərdi təşəbbüskarlıq amillərinin istifadəsi ilə bağlıdır. Ayrı-ayrı şirkət səviyyəsində sosial səmərə həmin şirkətlərin dövlət gəlirlərinin və fərdi gəlirlərin formalaşmasında və dinamikasındaki rolü ilə müəyyənləşir
- İxracatda payı əsas perspektiv tənzimləmə obyekti olaraq sosial məsələlərin həllində prioritet istiqamət kimi
- Cəmiyyət üzvlərinin həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər vasitəsilə

638 Makrosəviyyədə sahibkarlıq fəaliyyətinin səmərəsi necə ifadə olunur

- Ümumi daxili məhsulda rolü və onun artımı sahibkarlıq fəaliyyətinin iqtisadi göstəricilərinin elastiklik əmsalı ilə ölçülür
- Cəmiyyət üzvlərinin həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər vasitəsilə
- Ayrı-ayrı şirkət səviyyəsində sosial səmərə həmin şirkətlərin dövlət gəlirlərinin və fərdi gəlirlərin formalaşmasında və dinamikasındaki rolü ilə müəyyənləşir
- Fərdi təşəbbüskarlıq amilləri ilə
- Maliyyə resursların artımında

639 Sosial səmərəlilik nədir

- Bütün cavablar düzdür
- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər
- Iqtisadiyyatın müxtəlif sahələrində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni göstərir.
- Bu səmərəlilik formasının meyari ümdə resurslar hesabına istehsal nailiyyətlərinin maksimal artmasıdır.
- Sosial-iqtisadi səmərəliliyin bir hissəsidir və cəmiyyət üzvlərinin həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər vasitəsilə müəyyən edilir.

640 Sosial-iqtisadi səmərəlilik necə ifadə olunur

- Iqtisadiyyatın müxtəlif sahələrində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə.
- Fərdi və ictimai tələbatın ödənilməsi prosesində möv-cud ictimai istehsal prosesləri şəraitində bilavasita məhsuldar qüvvələrin inkişaf səviyyəyəsinə əsaslanır.
- Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə müəyyən edilir.
- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərcləri
- Bu səmərəlilik formasının meyari ümdə resurslar hesabına istehsal nailiyyətlərinin maksimal artması

641 Ümumi iqtisadi səmərəlilik necə ifadə olunur

- Iqtisadiyyatın müxtəlif sahələrində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə
- Dövlət büdcəsinin, sosial fondun, müəssisə və təşkilatların gəlirlərinin formalaşması
- Məhsuldar qüvvələrin inkişaf səviyyəsi və ümdə resurslar hesabına istehsal nailiyyətlərinin maksimal artması
- Fərdi və ictimai tələbatın ödənilməsi prosesində möv-cud ictimai istehsal prosesləri şəraitində bilavasita məhsuldar qüvvələr
- İstehsala çəkilən xərclərin hər manatına verdiyi səmərə

642 Müasir dövrdə səmərəliliyin formalarına aiddir

- Iqtisadiyyatın müxtəlif sahələrində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə
- Nisbi göstərici olmaqla, səmərəlilik səmərə ilə xərclərin kəmiyyət nisbətinin səciyyələnməsi
- İstehsala çəkilən xərclərin hər manatına verdiyi səmərə
- Iqtisadi səmərəlilik, sosial-iqtisadi səmərəlilik və sosial səmərəlilik.
- Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə müəyyən edilir

643 Sahibkarlığın inkişafında səmərəlilik necə ifadə olunur

- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsində çəkilən xərclərə nisbətində.
- İstehsala çəkilən xərclərin hər manatına verdiyi səmərədə
- Dövlət büdcəsinin, sosial fondun, müəssisə və təşkilatların gəlirlərinin formalaşmasında
- Fərdi və ictimai tələbatın ödənilməsi prosesində möv-cud ictimai istehsal prosesləri şəraitində bilavasita məhsuldar qüvvələrdə

- Iqtisadiyyatın müxtəlif sahə-lərində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəti-cədə

644 Sahibkarlığın inkişafında səmərəlilik göstəricilərinə aiddir

- İstehsala çəkilən xərclərin hər manatına verdiyi səmərə
- Dövlət büdcəsinin, sosial fondun, müəssisə və təşkilatların gəlirlərinin formalaşması
- Fərdi və ictimai tələbatın ödənilməsi prosesində möv-cud ictimai istehsal prosesləri şəraitində bilavasitə məhsuldar qüvvələr
- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər
- Iqtisadiyyatın müxtəlif sahə-lərində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəti-cədə

645 Sosial səmərəliliyin əsas göstəricilərinə aiddir

- Bütün cavablar düzdür
- Iqtisadiyyatın müxtəlif sahə-lərində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəti-cəni göstərir.
- Bir nəfərə düşən orta illik işçi hesabı ilə istehlak fondunun həcmi; real gəlirin səviyyəsi; əmək haqqının səviyyəsi; əhalinin demografik geniş təkrar istehsal göstəriciləri, bir nəfərin cari istehlakı, bir nəfər hesabı ilə satılmış məhsulun fiziki həcmi, pullu xidmətin həcmi, real gəlirlə minimum yaşış zənbili arasındaki nisbət və s.
- İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclərə nisbəti kimi müəyyən edilir.
- Fərdi və ictimai tələbatın ödənilməsi prosesində möv-cud ictimai istehsal prosesləri şəraitində bilavasitə məhsuldar qüvvələrin inkişaf səviyyəyəsi

646 Sahib-karlıq gəlirləri hansı əsaslarla mühüm rol oynayır

- Müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəti-cəni
- Əhalinin demografik geniş təkrar istehsal göstəriciləri
- Bir nəfər orta illik işçi hesabı ilə istehlak fondunun həcmi;
- Dövlət büdcəsinin, sosial fondun, müəssisə və təşkilatların gəlirlərinin formallaşması və istifadəsi.
- Real gəlirlə minimum yaşış zənbili arasındaki nisbət

647 Bazar tələbatının istiqamətlərinin formalaşdırılmasına daxildir

- İstehsal strukturunu, sahibkarların istehsal et-diyyi məhsulun marketinq quruluşunu və onun planlaşdırılmasının əsas istiqamətlərini
- İsteklak və istehsal bazarında əmtəəni
- İstehlak və istehlak bazarında xidməti
- Sahibkarların mənfəət əldə etmək məqsədini
- düzgün cavab yoxdur

648 Bazar seqmentinin formallaşması və dinamikasına nə təsir edir

- istehsal və istehlak bazarında əmtəə və xidmət
- Ölkə təsərrüfatndan əldə edilən səmərə, sosial inkişaf, həyat səviyyəsi
- İstehsal strukturunu, sahibkarların istehsal et-diyyi məhsulun marketinq quruluşu
- Dövlət və əhali gəlirlərinin bölgü və yenidən bölgüsü yolu ilə istehlak səviyyəsi.
- Əhalinin rifahı, onların gəlirləri, həmçinin sahibkarın mənfəət əldə etmək məqsədi ilə xarici ölkələrə ixracatı

649 Sahibkarlığın formallaşmasında əsas amili necə qiymətləndirilir

- Sosial səmərə seqmentləşməsi
- İstehlak seqmentləşməsi
- Bazar seqmentləşməsi
- İstehsal seqmentləşməsi
- Gəlirlər seqmentləşməsi

650 İstehsalyönü fəaliyyətə təsir edən amillərə daxildir

- Dövlət və əhali gəlirlərinin bölgü və yenidən bölgüsü yolu ilə istehlak səviyyəsi

- Istehsala təsir
- Bazarla əlaqəli olaraq mənfiət
- Əhalinin həyat səviyyəsi, sosial inkişaf, əhalinin həyat səviyyəsi
- Sosial səmərəyə təsir

651 Müasir Azərbaycan şəraitində sahibkarlığın inkişafına bazar iqtisadiyyatının aparıcı istehsal amili kimi sahibkarlıq necə qiymətləndirilir

- Düzgün cavab yox
- Ölkənin inkişaf səviyyəsi,
- Ərazi, sahə və əmək fəaliyyətinin əsas istiqamətləri
- Sosial-iqtisadi şərait
- Qarşıya qoyulmuş vəzifələr

652 Sosial inkişaf və həyat səviyyəsi sahibkarlıq fəaliyyəti ilə üzvi bağlı olub tələbat sisteminin formalaşması və ödənilməsi üçün bazar münasibətlərində nəyi təmin edir

- Xüsusi kapitalı
- Tələb və təklifin tarazlığını
- Yeni iş yerlərinin açılmasını
- Bazar münasibətlərini
- İqtisadi məqsədi

653 Sahibkarlıq fəaliyyətinin inkişafında makroiqtisadi göstəricilərə aiddir

- Xidmət sahələrinin formalaşması, iqtisadiyyata qoyulan xüsusi kapital
- Ölkənin inkişaf səviyyəsi
- Yaşayış minimumu
- Minimum istehlak səbəti
- ÜDM-in həcmi, əhalinin pul gəlirləri, istehsal və xidmətin həcmi, iqtisadiyyata qoyulan xüsusi kapital və s.

654 Sahibkarlıqın iqtisadi məqsədlərinə aiddir

- Şəxsi gəlir və mənfiət əldə etmək
- Müvəffəqiyyətə doğru addımlamaq
- Daim irəliləmək
- Rəhbərlik etmək
- Başqalarına təsir etmək

655 Sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərinə daxildir

- Mülkiyyətə doğru addımlamaq
- Şəxsi gəlir əldə etmək
- Müvəffəqiyyətə doğru addımlamaq, başqalarına təsir etmək
- Bazarla əlaqəli olmaq, mənfiət naminə, hüquqi cəhətdən azad insanların əməyinə əsaslanmaq
- Şəxsi işini və şəxsi həyatını əlaqələndirmək

656 Sahibkarlığın əsas komponentlərinə aiddir

- Təşkilati sosial və istehsal komponentləri
- Sosial inkişaf, istehsal, bölgü komponentləri
- Şəxsi, iqtisadi, təşkilati komponentləri
- Əhalinin həyat səviyyəsi komponentləri
- Fərdi təsərrüfat və ölkə təsərrüfatı komponentləri

657 Sahibkarlığın sosial mövqeyinə daxildir

- Bütün cavablar düzdür
- İstehsal və istehlak bazarında əmtəə və xidmət təkli-finini təmin etməklə əldə olunan səmərə ilə ölçülür

- Şəxsi , iqtisadi , təşkilati tərəfdən ölçülür
- Fərdi təsərrüfat, ölkə təsərrüfatını təmin etməklə ölçülür
- Ölkə təsərrüfatından əldə edilən səmərə ilə ölçülür

658 Istehsal və istehlak bazarında sahibkarlıq əmtəə və xidməti təmin etməklə hansı prosesləri təşkil edir

- Bazarla əlaqəli olaraq mənfəət əldə etmək
- istehsal və istehlak bazarında əmtəə və xidmət
- Ölkə təsərrüfatlarından əldə edilən səmərə, sosial inkişaf, həyat səviyyəsi
- Şəxsi, iqtisadi, təşkilati, ölkənin həyat səviyyəsi
- Əhalinin həyat səviyyəsi, sosial inkişaf, istehsal, bölgü, fərdi təsərrüfatdan və ölkə təsərrüfədən əldə edilən gəli

659 Sahibkarlığın sosial-iqtisadi mahiyyəti hansı əsaslarda daha geniş tədqiq olunur

- Əmək fəaliyyətində
- Fərdi təsərrüfatda
- Real gəlirlərdə
- Əhalinin məşğulluğunda rolü və yeni iş yerlərinin açılması baxımından
- Ölkənin inkişafında

660 Is-təh-lakin istehsal, bölgü və mübadilə nəticəsində formallaşmasına aiddir

- Əhalinin ümumi vəziyyəti ilə müəyyənləşmə
- Bazarla müəyyənləşmə
- Onun səmərəsi ilə müəy-yənləşmə
- Gəlirlərlə müəyyənləşmə
- Tələbatla müəyyənləşmə

661 Turizmdə resursların ədalətli bölünməsini təmin edən liberal bazar iqtisadiyyatının qurulması üçün hansı vəzifələr müəyyənləşdirilmişdir

- Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri hesabına inkişaf istiqamətinin müəyyən olunması
- Dünya iqtisadiyyatına integrasiya, ekoloji təhlükəsizliyin təmin olunması, tarazlı iqtisadi inkişafın təminatı, əhalinin layiqli həyat səviyyəsinə nail olunması
- Yeni istehlak dəyəri yaranan, əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması və bərpası ilə məşğul olan sahələr
- İstehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
- Zəhmətkeşlərin gəlirlərinin artması, turizmin ekoloji cəhətdən zərərsiz olması, asudə vaxtdan səmərəli istifadə

662 Turların təşkili zamanı memarlıq şəhərsalma ekskursiyalarına daxildir

- Fərdi və qrup şəklində, yerli əhali, gəlmə turistlər, yaşılılar, məktəblər üçün
- İstehsalat-tarixi, istehsalat-iqtisadi, istehsalat-texniki, şagirdlər üçün peşə yönümlü
- Ədəbi-bioqrafik, ədəbi-tarixi, milli ədəbiyyatın inkişafının müəyyən dövrlərini açıqlayan ekskursiyalar, ədəbi-bədii
- Tarixi-ölkəşünaslıq, arxeoloji, maddi tarixi mənbələrin nümayishi, etnoqrafik, hərbi-tarixi, tarixi-bioqrafik, tarixi muzeylər ekskursiyaları
- Müəyyən tarixi dövrün memarlıq ədidiələrinin nümayishi, bir memarın yaradıcılığını əks etdirən müasir memarlıq nümunələrinin nümayishi

663 Turizm və sosial-mədəni xidmətlərinin təşkilində mədəniyyət və incəsənət müəssisələrinin dolayı maliyyələşdirilməsinin inkişafı hansı dotsiyalar hesabına həyata keçirilir

- Əsaslı vəsait qoyuluşu, ana və uşaqların mühafizəsi, sanitər tədbirlərin reallaşdırılması
- Təşkilatlara, mədəniyyət xadimlərinə, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri, əmanətli və ya güzəştli kreditlərin verilməsi
- Güzəştler, əmanətli və ya güzəştli kreditlərin verilməsi
- Kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə məxaric smetası
- Dərnək rohbərlərinin əmək müqaviləleri, kadrlar uçotu üzrə sənədlər, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi

664 Bakı şəhərindəki arixi-mədəni memarlıq abidələrinə aşağıdakılardan aid edilir:

- Mömünə Xatun Türbəsi, «İsmailiyyə» binası, Azərbaycan Dövlət Filarmoniyası, «Səadət sarayı», Kirxa binası, keçmiş şəhər Dumasının binası, Sinemotoqrəf binası
- «İsmailiyyə» binası, Azərbaycan Dövlət Filarmoniyası, «Səadət sarayı», Kirxa binası, keçmiş şəhər Dumasının binası, Sinemotoqrəf binası
- Koroğlu qalası, «İsmailiyyə» binası, Azərbaycan Dövlət Filarmoniyası, «Səadət sarayı», Kirxa binası, keçmiş şəhər Dumasının binası, Sinemotoqrəf binası
- «İsmailiyyə» binası, Koroğlu qalası, Şəki Xan Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, «Səadət sarayı», Mömünə Xatun Türbəsi, Kirxa binası, keçmiş şəhər Dumasının binası, Sinemotoqrəf binası
- Şəki Xan Sarayı, «İsmailiyyə» binası, Azərbaycan Dövlət Filarmoniyası, «Səadət sarayı», Kirxa binası, keçmiş şəhər Dumasının binası, Sinemotoqrəf binası

665 Rekreasiya ehtiyatlarının sosial-iqtisadi nəticələrinə aid edilir

- Turizm və ekskursiyalarla, bədən tərbiyəsi və idmanla məşğul olanların, sağlamlıq müəssisələrinin muzeylərin, kinoteatrların və s. xidmətlərdən istifadə edənlərin sayının artması, əhaliyə göstərilən rekreasjon xidmətlərinin həcminin artması
- Əhalinin rekreasiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanuna uyğunluqlarını öyrənən elmi istiqamət
- Xarici mühit amillərindən müdafiə, dəyişən xarici mühit şəraitində insanın yaşaması üçün şəraitə adaptasiya, ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri və s.
- Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq
- Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri, turizm sahəsində prinsiplər və kompleks münasibətlər

666 Kurortların rekreasiya tutumunun müəyyənləşdirilməsində hansı göstəricilərdən istifadə edilir

- Yataq yerlərinin sayı, ilk növbədə bərpa olunmayan təbii sərvətlərin istehsalının dinamikası, yeni infrastruktur obyektlərinə tələbat, enerji və su təchizatı imkanları
- Əhalinin rekreasiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanuna uyğunluqlarını öyrənən elmi istiqamət
- Xarici mühit amillərindən müdafiə, dəyişən xarici mühit şəraitində insanın yaşaması üçün şəraitə adaptasiya, ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri və s.
- Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq, ekoloji cəhətdən saf təbiət resurslarından istifadə etməyə üstünlük vermək, turizm fəaliyyətində ətraf mühitə ziyan vurmamaq, turlar programına ekoloji maariflənmənin, təhsilin və sağlam həyat tərzinin təbliği elementlərini daxil etmək
- Operativ nəqliyyat və rabitə, regionun stabilliyi, beynəlxalq prestij və məşhurluq, mədəni-tarixi atmosfer, təbii-iqlim cazibəsi, saf ətraf mühitin olması, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili

667 Turist-rekreasiya potensialının imkanlarının qiymətləndirilməsində hansı göstəricilərdən istifadə olunur

- Yataq yerlərinin sayı, ilk növbədə bərpa olunmayan təbii sərvətlərin istehsalının dinamikası, yeni infrastruktur obyektlərinə tələbat, enerji və su təchizatı imkanları
- Xarici mühit amillərindən müdafiə, dəyişən xarici mühit şəraitində insanın yaşaması üçün şəraitə adaptasiya, ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri və s.
- Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq
- Operativ nəqliyyat və rabitə, regionun stabilliyi, beynəlxalq prestij və məşhurluq, mədəni-tarixi atmosfer, təbii-iqlim cazibəsi, saf ətraf mühitin olması, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili
- Əhalinin rekreasiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanuna uyğunluqlarını öyrənən elmi istiqamət

668 Destinasiyada fəal rekreasiyanı təsnifləşdirin

- Strateji inkişaf məqsədlərinə nail olunmasına yönəldilmiş real investisiya layihələrinin məcmusu
- Operativ nəqliyyat və rabitə, regionun stabilliyi, beynəlxalq prestij və məşhurluq
- Bədən tərbiyəsi və sağlamlaşdırıcı növlər, turist-ekskursiya, sanatoriya-kurort
- Coğrafi mövqə, reliyef, landşaft, iqlim, su obyektləri, mineral sular, müalicə palçıqları və s.
- Mədəni-tarixi atmosfer, təbii-iqlim cazibəsi, saf ətraf mühitin olması, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili

669 Turist-rekreasiya fəaliyyəti necə təsnifləşdirilir

- Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi kimi yerli resursların xarici istehsalçılar və yaxud əhalinin xarici turizm xidmətindən istifadə istiqamətlərində öyrənilməsidir

- Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri, turizm sahəsində prinsiplər və kompleks münasibətlər formasında
- Əhalinin rekreatiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanunauyğunluqlarını öyrənən elmi istiqamətlər şəklində
- Rekreasiya resurslarından və onunla bağlı maddi-texniki bazadan istifadə nəticəsində həyata keçirilən insan fəaliyyətinin müstəqil hissəsi, insanların rekreatiya tələbatlarının ödənilməsinin yeni üsullarının məcmusudur
- Səfər edilən ölkənin təbii, mədəni, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrlıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusudur

670 Rekreasiya ehtiyatlarının ərazi baxımından tədqiqat obyekti kimi hansı sistemlər əsas götürülür

- Operativ nəqliyyat və rabitə, regionun stabilisiyi, beynəlxalq prestij və məşhurluq, mədəni-tarixi atmosfer, təbii-iqlim cazibəsi, saf ətraf mühitin olması, otellərin keyfiyyət standartları, qida və xidmət sahələrinin təşkili
- Səfər edilən ölkənin təbii, mədəni, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrlıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası
- Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri, turizm sahəsində prinsiplər və kompleks münasibətlər
- Əhalinin rekreatiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanunauyğunluqlarını öyrənən elmi istiqamət
- Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi kimi yerli resursların xarici istehsalçılar və yaxud əhalinin xarici turizm xidmətindən istifadə istiqamətlərində öyrənilməsi

671 Rekreasiya ehtiyatlarının ərazi baxımından tədqiqi hansı istiqamətlərdə baş verir

- Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi kimi yerli resursların xarici istehsalçılar və yaxud əhalinin xarici turizm xidmətindən istifadə istiqamətlərində öyrənilməsi yolu ilə
- Səfər edilən ölkənin təbii, mədəni, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrlıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası
- Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri
- Əhalinin rekreatiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanunauyğunluqlarını öyrənən elmi istiqamət
- Əhalinin xarici turizm xidmətindən istifadə istiqamətlərində

672 Rekreasiya ehtiyatlarının həyat dövriyyəsinin mövqeyini müəyyənləşdirərkən bazar tənzimləməsi həyat dövriyyəsinin profilini şirkətin bütün məhsulu çərçivəsində inkişaf etdirməkdə davam edir ki, bu da özündə hansı iqtisadi parametrləri ümumiləşdirir

- Turizm və sosial-mədəni servis xidmətlərində reklam xidmətlərinin təşkili, müəssisələr arasında azad rəqabətin mövcudluğu
- Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq, ekoloji cəhətdən saf təbiət resurslarından istifadə etməyə üstünlük vermək
- Destinasiyada müxtəlif xidmətlərin necə və hansı səbəbdən meydana çıxmاسını, makroiqtisadiyyat baxımından onun iştirakçılarının kim olması, bölgüsürümə kanalında hazırda baş verən əsas dəyişikliklərin və onların inkişaf meyllərinin təsəvvür etmək
- Həyat dövriyyəsinin hər fazası üzrə şirkətin satışı və gəlirləri arasında faiz nisbətinin müəyyən-ləşməsi, dəyişikliklərin hesablanması və sonrakı dövrlər üçün mənfəətin layihə və ixtisasını əldə etmək məqsədilə son 3-5 il ərzində ixtisasın müəyyən edilməsi
- Hər hansı bir ölkə vətəndaşlarının səfər etdiyi ölkələrdə turizm məhsulu və xidmətlərin əldə olunmasına, xidmət üçün zəruri malların idxalına, ölkədən gedən turistlərin xarici nəqliyyat kompaniyaları tərəfindən daşınması, başqa ölkələrdə turizmin inkişafı istiqamətində investisiya qoyuluşları

673 Turizm müəssisə və təşkilatlarında planlar tərtib edilərkən hansı normativlərdən istifadə edilir

- Tədris avadanlığının, səhnə geyimlərinin, eləcə də reklam, sərgilərin tərtibatı, nəqliyyat xərclərinin ödənilməsi normativləri
- Gömrük normativləri, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqı normativləri, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric normativləri
- Göstərilən xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri
- Mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi, kapital qoyuluşlarının maliyyələşdirilməsi
- Turizm fəaliyyətin bəzi növlərinin lisenziyalasdırılması normativləri

674 Turizm müəssisə və təşkilatlarında idarəetmənin prinsiplərinə aiddir

- Mühazırələr, mədəniyyət, incəsənət, ədəbiyyat, diyarşunaslıq, tibb, pedaqoqika və s. məsələlər üzrə əhaliyə xidmətlər
- Tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri və rəqabət şəraitində fəaliyyət göstərir, mədəni tələbatı ödəmək üçün mübarizə aparırlar
- Sosial-iqtisadi təhlil, bərabərlik və qeyri-bərabərlik sisteminin formalasdırılması
- Sosial-iqtisadi inkişafın optimal variantının əsasını formalasdırmaq və onun hansı dəqiqliklə yığım prosesini təkrarlamasına nəzarət
- Dövlət büdcəsinin formalasdırılması, mədəni idman inventarının alınması, müsiqi alətlərinin, tədris avadanlığının, səhnə geyimlərinin, eləcə də reklam, sərgilərin tərtibatı, nəqliyyat xərclərinin ödənilməsi əsasında

675 Mədəniyyət və incəsənət sektorunda məktəbdənkənar təbiyə müəssisələri hansı istiqamətlərdə pullu xidmətlər təklif edir

- Həvəskar biliklər və maraqlı klubları, təbiət elmləri bilikləri, ixtiraçılard
- Vergi güzəştləri, təşkilatlara, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə edilən güzəştlər
- Məqsədyönlü istiqamətləndirmək, stimullaşdırmaq yolu ilə innovasiya əsasında istehsal edilən, yüksək keyfiyyətli turməhsul və xidmətlərə təklifləri
- Sosial-iqtisadi təhlil, bərabərlik və qeyri-bərabərlik sisteminin formalasdırılması, yeniliklər
- Əhalinin mədəni tələbatlarını ödəmək üçün mübarizə aparırlar, dövlət qanunçuluğu əsasında hərəkət edir

676 Mədəniyyət və incəsənət sektorunda bütçə vəsaitlərinin mənbələrinə aiddir

- Mühazırələr, mədəniyyət, incəsənət, ədəbiyyat, diyarşunaslıq, tibb, pedaqoqika və s. məsələlər üzrə əhaliyə xidmətlər
- Pullu konsertlər, kütləvi mühazırələr, rəqs gecələri, tamaşalar, teatr kostyumlarının kirayəsi, rekvizit, idman avadanlığının kirayəsi
- Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
- Vergi güzəştləri, təşkilatlara, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə edilən güzəştlər
- Dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi

677 Mədəni sferada menecerin peşəkarlıq göstəricilərinə aiddir

- Təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesablarının aparılması, əmlakın uçotu, vəsaitlərin vaxtında istifadə olunması
- Dövlət müəssisələri ilə müştərək şəkildə layihə və tədbirlərin həyata keçirilməsi üçün kommersiya təşkilatlarından daxil olan vəsaitlər
- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar təbiyə müəssisələri
- İl üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli
- Vəsaitlər ciddi olaraq məqsədli xərclənməlidir, ştat cədvəli pozulmamalıdır

678 Turist-ekskursiya təşkilatlarında maliyyə intizamına riayət olunması göstəricilərinə aiddir

- Turist kontingentinin tələbinin uyğun mövcud şəraiti nəzərə alınmaqla tədqiqi və planlaşması
- Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
- Əmək haqqı fondu israf edilməməlidir, xəzinə əməliyyatları və uçotun bütün növləri düzgün aparılmalıdır, ştat cədvəli pozulmamalıdır
- Dövlət müəssisələri ilə müştərək şəkildə layihə və tədbirlərin həyata keçirilməsi üçün kommersiya təşkilatlarından daxil olan vəsaitlər
- İl üçün təlim-tərbiyə işi proqramları və planları

679 Mədəniyyət və incəsənət sektorunda maliyyələşmənin qeyri-dövlət mənbələrinə aiddir

- İl üçün təlim-tərbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli
- Kommersiya təşkilatlarından daxil olan vəsaitlər, lisenziyalasdırmadan əldə edilən mədaxil
- Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri, həm təşkilatlara, həm də ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı

- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar təbiyə müəssisələri, gənclər evi və sarayları, kitabxanalar, məktəblər
- Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması

680 Mədəniyyət və incəsənətin müəssisələrinin dolayı maliyyələşmə mənbələrinə aiddir

- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar təbiyə müəssisələri, gənclər evi və sarayları
- Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin ödədikləri üzvlük haqqı, habelə pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan pul
- Zəmanətli və ya güzəştli kreditlərin verilməsi, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştər
- Milli və regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
- İl üçün təlim-təbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı

681 Mədəniyyət və incəsənət sektorunda bütçə maliyyələşdirilməsi hansı istiqamətlər üzrə həyata keçirilir

- Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştəri, həm təşkilatlara, həm də ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştər
- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar təbiyə müəssisələri, gənclər evi və sarayları, digər ictimai təşkilatlar və yaradıcılıq ittifaqlarının maliyyə mənbələri
- Mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi, mədəniyyət xadimlərinə, gənc yaradıcılar qrantları və s.
- İl üçün təlim-təbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məzaric smetasının layihəsi
- Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin ödədikləri üzvlük haqqı, habelə pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan pul

682 Mədəniyyət sektorunda Xalq özfəaliyyət kollektivi haqqında əsasnamə də hansı ümumi qaydalar mövcuddur

- Milli və regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
- Ştat-nnomenklatura sistemi və maliyyələşdirmə məsələləri
- Milli və regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
- Pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan
- Üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məzaric smetasının layihəsi

683 Mədəniyyət və incəsənət sektorunda hansı təşkilatlar təsisçilik hüququna malikdirlər

- Kitabxanalar, məktəblər, mənzil-istismar təşkilatları, həmkarlar ittifaqı, digər ictimai təşkilatlar və yaradıcılıq ittifaqları
- Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştəri, həm təşkilatlara, həm də ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı
- İl üçün təlim-təbiyə işi proqramları və planları, kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli
- Dərnək iştirakçılarının və ya burada təlim alan uşaqların valideynlərinin ödədikləri üzvlük haqqı
- Regional əhəmiyyətli mədəni proqramların, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi

684 Mədəniyyət və incəsənət sektorunda həvəskar birləşmənin prinsiplərinə aşağıdakılardan aiddir

- Qismən öz xərcini ödəmə prinsipi əsasında, tam öz xərcini ödəmə prinsipi əsasında
- Sosial-iqtisadi inkişafın optimal variantının əsasını formalasdırmaq və onun hansı dəqiqliklə yığım prosesini təkrarlamasına nəzarət
- Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə
- Mədəniyyət, idman orqanları və müəssisələri, məktəbdənkənar təbiyə müəssisələri, gənclər evi və sarayları, kitabxanalar, məktəblər
- İstehsal sferasında sahibkarlıq strukturlarını müdafiə etmək, məqsədönlü istiqamətləndirmək

685 Mədəniyyət və incəsənət sektorunda dərnəklərin təşkili zamanı hansı rəsmiyətçilik formalarından istifadə edilir

- Təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, inventar və maddi sərvətlərin uçotu
- Sosial-iqtisadi inkişafın optimal variantının əsasını formalasdırmaq və onun hansı dəqiqliklə yığım prosesini təkrarlamasına nəzarət
- Pullu konsertlər, kütləvi mühazirlər, rəqs gecələri, tamaşalar, teatr kostyumlarının kirayəsi, rekvizit, idman avadanlığının kirayəsi
- Kadrların uçotu üzrə sənədlər, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi
- Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması

686 Pullu dərnəklərin gəlirləri mədəniyyət və incəsənət müəssisələrində aşağıdakı kimi qruplaşdırılır

- Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
- Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri
- Ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, inventar və maddi sərvətlərin uçotu, vaxtı-vaxtında hesabatların verilməsi
- Pullu bədii özfəaliyyət konsertlərindən və tamaşalarından daxil olan pul, iştirakçılarının və valideynlərinin ödədikləri üzvlük haqqı
- Yüksək keyfiyyətli turməhsul və xidmətlərə təklifləri dayanıqlı inkişaf etdirmək üçün şərait yaratmaq

687 Mədəniyyət və incəsənət sektorunda bədii özfəaliyyətin komponentlərinə daxil olan göstəricilərə aiddir

- Təşkil olunmamış bədii özfəaliyyət, peşəkar incəsənət, xalq incəsənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid
- Dövlət maraqları, region maraqları, əhalinin maraqları, turizm subyektinin maraqları, xalq incəsənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid, təşkil olunmamış bədii özfəaliyyət
- Mədəniyyət fəaliyyəti üçün buraxılan vəsaitlərin vaxtında istifadə olunması, təşkilat və idarələrlə, ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması
- Əhalinin daha çox hissəsinin bu sahələrin xidməti ilə əhatələnməsi və onun yaxşılaşdırılması
- Stimullaşdırma yolu ilə innovasiya əsasında istehsal edilən, yüksək keyfiyyətli turməhsul və xidmətlərə təklifləri dayanıqlı inkişaf

688 Rekreasiya coğrafiyası necə təsnifləşdirilir

- Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi kimi yerli resursların xarici istehsalçılar və yaxud əhalinin xarici turizm xidmətindən istifadə istiqamətlərində öyrənilməsi yolu ilə
- Səfər edilən ölkənin təbii, mədəni, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası
- Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri
- Əhalinin rekreasiya fəaliyyətinin inkişafi və ərazi təşkili qanuna uyğunluqlarını öyrənən elmi istiqamət
- Əhalinin xarici turizm xidmətindən istifadə istiqamətlərində

689 Marşrut üzrə istirahətin passiv elementlərindən istifadə olunmaqla istifadə olunan turist səyahətlərinə aiddir

- Əhalinin xarici turizm xidmətindən istifadə istiqamətlərində öyrənilməsi
- Rekreasiya elementləri
- Rekreasiya resursları
- Rekreasiya bonitirovkası
- Rekreasiya turları

690 Rekreasiya təsərrüfatını inkişaf etdirmək üçün təbii, texniki və sosial-iqtisadi göstəricilər məcmusu necə qruplaşdırılır

- Əhalinin rekreasiya fəaliyyətinin inkişafi və ərazi təşkili qanuna uyğunluqlarını öyrənən elmi istiqamət formasında
- Rekreasiya resursları formasında
- Rekreasiya bonitirovkası formasında
- Rekreasiya turlarının təbii, texniki və sosial-iqtisadi göstəricilər məcmusu formasında

- Destinasiyada müxtəlif xidmətlərin necə və hansı səbəbdən meydana çıxmasını, makroiqtisadiyyat baxımından onun iştirakçılarının kim olması

691 Mədəniyyət sferasının inkişafının prinsipial problemlərinə daxil edilir

- Öz iştirak payı, risklərin bölgüsündə rolü və əldə olunan nəticənin mənimsənməsində ədalətli bölgü sistemi
- Ayrı-ayrı mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər, zəmanətli və ya güzəştli kreditlərin verilməsi
- Peşəkar inceşənət, xalq inceşənəti, özfəaliyyət yaradıcılığı, bədii tənqid, təşkil olunmamış bədii özfəaliyyət
- Şəhərlə kənd arasındaki fərqli aradan götürülməsi üçün mədəniyyət və inceşənət sahələrindən daha geniş istifadə olunması
- Ayrı-ayrı şəxslərlə haqq-hesabların aparılması, əmlakın uçotu, inventar və maddi sərvətlərin uçotu, vaxtı-vaxtında hesabatların verilməsi

692 Turizmin inkişafında mənəvi dəyərlərin maddi-texniki elementlərinə aiddir

- Dövlətin yığım vəsaiti və əhalinin şəxsi əmlakının və yığımlarının dəyişilməsi hesabına cari illərdə istifadə olunan əmtəə və xidmət miqdarı
- Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiymətlərinin yüksəldilməsi, turizm məhsullarının idxlə zəmanı ölkədən valyuta axınları
- İnsan ləyaqətinin hörmət hüququ kimi azadlıqların verilməsi, xalqların öz müqəddəratlarını həll etməyə hörmət
- Dövlət müəssisələri ilə müştərək şəkildə layihə və tədbirlərin həyata keçirilməsi üçün kommersiya təşkilatlarından daxil olan vəsaitlər
- Bazarın seqmentləşməsi əhalinin öz mədəni irsinə marağın artırmaq

693 Rekreasiya müəssisələri yaradılarkən ərazinin keyfiyyətcə qiymətləndirilməsi necə adlandırılır

- Rekreasiya turlarının təbii, texniki və sosial-iqtisadi göstəricilər məcmusu formasında
- Rekreasiya turları
- Rekreasiya resursları
- Rekreasiya bonitirovkası
- Destinasiyada müxtəlif xidmətlərin necə və hansı səbəbdən meydana çıxması

694 İqtisadi artım tendensiyasına görə rekreasiya müəssisələri qarşısında qoyulmuş vəzifələrə daxildir

- Destinasiyada bölüşdürülmə kanalında hazırda baş verən əsas dəyişikliklərin və onların inkişaf meyllərinin xarakterini təsəvvür etmək
- Əhalinin rekreasiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanuna uyğunluqlarını öyrənən elmi istiqamət
- Destinasiyada müxtəlif xidmətlərin necə və hansı səbəbdən meydana çıxmasını, makroiqtisadiyyat baxımından onun iştirakçılarının kim olması
- Gəlirləri artırmaq, rentabelliyi yüksəltmək, bazarda payı artırmaq və müəssisə sahiblərinin əldə etdikləri gəlirlər hesabına bu payı maksimumlaşdırmaq
- Turizm sahəsinin mövcud vəziyyəti, onun təkmilləşməsi və inkişafını müəyyən edən amillər, resurslar, təşkilati idarəetmə prinsipləri, turizm sahəsində prinsiplər və kompleks münasibətlər

695 Rekreasiya subyektlərində investisiya fəaliyyətinin inkişafın müəyyən dövrü üçün investisiya proqramlarının formalaşdırılmasına daxildir

- Vergi qanunvericiliyi tələblərinin nəzərə alınması, sosial sferaya aid dövlət qanunvericiliyinin tələblərinin nəzərə alınması, cəmiyyətin digər sferalarını tənzimləyən dövlət qanunlarının nəzərə alınması
- Müəssisənin strateji inkişaf konsepsiyasının iqtisadi cəhətdən əsaslandırılması
- Xidmətlərin göstərilməsini nəzərdə tutan konkret layihənin olması
- Strateji inkişaf məqsədlərinə nail olunmasına yönəldilmiş real investisiya layihələrinin məcmusu
- İctimai əhəmiyyətli məhsul və xidmət istehsalçısı kimi öz missiyasını yerinə yetirərkən uğur qazanmaq, rəqabət şəraitində rentabellik və iqtisadi sabitliyin təmin edilməsi

696 Rekreasiya ehtiyatlarının turizm destinasiyalarının inkişafında ticarət kanallarının qarşılıqlı münasibətlərində yarana biləcək problemlərin həlli üçün marketoloqlar hansı tədbirləri üstün tuturlar

- Strateji inkişaf məqsədlərinə nail olunmasına yönəldilmiş real investisiya layihələrinin məcmusu
- Həyat dövriyyəsinin hər fazası üzrə şirkətin satışı və gəlirləri arasında faiz nisbətinin müəyyən-ləşməsi, dəyişikliklərin hesablanması

- Destinasiyada müxtəlif xidmətlərin necə və hansı səbəbdən meydana çıxmasını, makroiqtisadiyyat baxımından onun iştirakçılarının kim olması, bölgündürmə kanalında hazırda baş verən əsas dəyişikliklərin və onların inkişaf meyllərinin xarakterini təsəvvür etmək
- Turkompleks yerləşdiyi regionun sosial-iqtisadi rifahını, davamlı ekoloji inkişafını saxlamaq
- Xidmətlərin göstərilməsini nəzərdə tutan konkret layihənin olması

697 Rekreasiya ehtiyatlarının qiymətləndirilməsində istifadə edilən strategiyalar hansı meyarlardan asılı olaraq fərqləndirilir

- Əhalinin rekreasiya fəaliyyətinin inkişafı və ərazi təşkili qanunauyğunluqlarını öyrənən elmi istiqamət
- Xidmət, məmulat, turizm məhsulları, icra edilən istehsalat və məişət xidmətləri, istehsalın texnoloji proseslər
- Rəqabət, çeşid, coğrafi, stimullaşdırıcı
- Sınaq, nəzarət, qiymətləndirmə, stimullaşdırma
- Əvəz edən, ləğv edən, qayıdan, kəşf edilən, retrotebiq

698 Turizm və sosial-mədəni xidmətlərində ekskursiya müəssisələrinin maliyyələşdirilməsi bölmələrinə aiddir

- Kadrlar uçotu üzrə sənədlər, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası, milli və regional əhəmiyyətli mədəni proqramların maliyyələşdirilməsi
- Təşkilatlara, mədəniyyət xadimlərinə, gənc yaradıcılar qrantlar, vergilər, sosial müdafiə xərcləri
- Mədəniyyət idarələri şəbəkəsinin inkişafı ilə bağlı kapital qoyuluşları və sosial yardımalar, dotsiyalar
- Kapital qoyuluşlarının maliyyələşdirilməsi, mədəni proqramların maliyyələşdirilməsi, mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi
- Təşkilatlara, gənc yaradıcılar qrantlar, vergilər, sosial müdafiə xərcləri, sosial yardımalar, dotsiyalar

699 İstirahət parklarının müdriyyəti dərnəklər təşkil edərkən hansı rəsmiyyətçilik qaydalarına riayət etməlidirlər

- Kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
- Kollektiv və fərdi məşğələlər cədvəli, dərnəyin işi üzrə uçot jurnalı, iş uçotu tabeli, dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, ərazidəki idmançıların uçotu
- Dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, ekspertizanın rəyi
- Gömrük bəyənnaməsi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
- Üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi

700 Turizm müəssisə və təşkilatlarında tariflərin təsdiq olunması üçün maliyyə orqanlarına hesablamalardakı məlumatlara aiddir

- Mədəniyyət sferasının təşkilat və idarələrinin cari məsrəflərinin maliyyələşdirilməsi, kapital qoyuluşlarının maliyyələşdirilməsi
- Valideyn himayəsindən məhrum olan uşaqların, yetim uşaqların üzvlük haqqından azad edilməsi, əlavə vəsaitdən dərnək işçilərinin mükafatlandırılması
- Gömrük bəyənnaməsi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
- Dövlətin iqtisadi və sosial inkişaf planına uyğun olaraq qurulur, tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə prinsipləri
- Kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, dərnəklərin işi üzrə mədaxil və məxaric smetası